



AZƏRBAYCAN

MƏDƏNİYYƏTİNDƏ

ATA-BABALAR SÖZLƏRİ



Bir yerə yiğ an: Şəhriyar Rəhnəməyan və Vəhid Gərusli

Mənbə': <http://azeribooks.aznet.org>

Tarix: Avgust 2002

Elaqe Adresleri:
<http://www.cst.uwaterloo.ca/~garousi/>
garusi@yahoo.com

Abırlı abrından qorxar, abırsız nədən qorxar?
Abırsızdan abrını saxla.
Avazın yaxşı gəlir oxuduğ un Quran olsa?
Ağ divara hansı rəngi yaxsan, tutar.
Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
Ağ gün (adami) ağardar, qara gün qaraldar.
Ağ gün qara günü yaddan çıxardar.
Ağac bar verəndə başını aşağı dikər.
Ağac kökündən su içər.
Ağac yaş ikən əyilər.
Ağac kölgəsiz olmaz, insan sevgisiz.
Ağac öz kökü üstə bitər.
Ağac tutan baş yarandan çoxdur.
Ağacı qurd içindən yeyər.
Ağacı meyvəsindən tanıyarlar.
Ağzına söz atıblar.
Ağzına su alıb.
Ağzını qoyub allah yoluna.
Ağzını xeyirliyə aç!
Ağzının qaytanı yoxdur.
Ağız deyəni qulaq eşitmır.
Ağıl ağıldan üstündür.
Ağıl bazarda satılmaz.
Ağıl başın böyüklüyündə deyil.
Ağıl insana sərmayədir.
Ağıl yaşda deyil, başdadır.
Ağıl gücdən üstündür.
Ağılıla paxıllıq olmaz.
Ağılı bizi tapmaz, dəli bacadan düşər.
Ağılı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
Ağılı bir dəfə aldanar.
Ağılı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
Ağılı düşməndən qorxma, dəli dostdan qorx.
Ağılı kişi qışın qeydinə yayda qalar.
Ağılı olub dərd çəkincə, dəli ol – dərdini çəksinlər.
Ağılı uşaq bələkdə özünü göstərər.
Ağılı fikrləşincə dəli çayı keçdi.

Ağ illiya işarə, dəliyə kötük.
Ağ illinin ağ zi qəlbində olur, axmağın qəlbi – ağ zında.
Ağlamaq fayda verməz.
Ağlamayan uşaqa süd verməzlər.
Ağlınlı gör, qəlbinlə eşit.
Ağrimaz baş qəbirdə olar.
Ad adamı bəzəməz, adam adı bəzəyər.
Adı var, özü yox.
Adı qulağına bitişib.
Adı dillər əzbəridir.
Adı it dəftərində də yoxdur.
Adının tut, qulağıın bur.
Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
Adam başından böyük danışmaz.
Adam var ki, adamların naxşidir,
Adam var ki, heyvan ondan yaxşıdır,
Adam var ki, dindirərsən «can» deyər,
Adam var ki, dindirməsən yaxşıdır.
Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
Adam var ki, rəhmət aparar,
Adam var ki, lənət aparar.
Adam qabağına çıxartmalı deyil.
Adam qocalanda ikinci dəfə uşaq olur.
Adam yanılıa–yanılıa adam olar.
Adam yixildiği yerdən qalxar.
Adam gedər, adı qalar.
Adam gərək arxasız olmasın.
Adam gərək özü öz həkimini olsun.
Adam odur, «Dur get»i «Buyur, əyləş»dən tez başa düşsün.
Adam öz tayıni–tuşunu tapmasa günü ahvayla keçər.
Adam paltar ilə tanınmaz.
Adam soruşub öyrənməklə alım olar.
Adam sözünü adama deyər.
Adam hər düşməndən bir ağıl öyrənər.
Adam hər işiq gələn yerə pambıq tıxmaz.
Adama adamlıq lazımdır.
Adama sözü bir dəfə deyərlər.

Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
Adamı dindir, sonra qiymətini ver.
Adamı işi ilə tanıyarlar.
Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
Adamın ayağından çəkən çox olar.
Adamın axır günü xoş olsun.
Adamın başına nə gəlsə dilindəndir.
Adamın dili ilə ürəyi bir olsun gərək.
Adamın dinməzindən qorx.
Adamın dostu dar gündə bəlli olar.
Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
Adamın malı gözünün qabağında gərək.
Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
Adamın ölümü – mollanın bayramı.
Adamın üzünə baxarlar, halından xəbər tutarlar.
Adamın ürəyindəkini bilmək olmaz.
Adamın hüsünə baxma, ağlına bax.
Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan – yalani.
Adamlığı adamdan istə, xoş ətri – qızılğuldən!
Adət qanun deyil, amma qanun qədər hökmü var.
Az-az ye, həmişə ye.
Az danış, yaxşı danış.
Az danış, çox qulaq as.
Az ye, öz çörəyini ye.
Az olsun, yaxşı olsun.
Aza qane ol, çoxu allahdan istə.
Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
Ailə xoşbəxtliyin açarıdır.
Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
Ay aydın, onun da üzündə ləkə var.
Ayağı yorğanına görə uzat.
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
Ayaq islanmayınca balıq tutulmaz.
Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
Ayaqqabı dar olanda dünya başa zindan olar.

Ayı meşədən küsüb, meşənin xəbəri yox.
Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
«Al ver» deyiblər, «al vermə» deməyiblər.
Alan olmasa, satan da olmaz.
Alanda yaxşıdır, verəndə pis?
Alacağını yadında saxladığı kimi verəcəyini də yadında saxla.
Alım olmaq asandır, adam olmaq çətin.
Allah ağzından eşitsin!
Allah ağıl paylayanda harada idin?
Allah adamın ömründən kəsib bəxtinə calasın.
Allah bacadan tökməz, gərək özün çalışasan.
Allah bilən yaxşıdır, məsləhət onundur.
Allah bir yandan bağ lasa, bir yandan açar.
Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
Allah var, rəhmi də var.
Allah verəndə yox yerdən verər.
Allah verib, allah da aparıb.
Allah verməyəndə bəndə neyləsin?
Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
Allah dəvəyə qanad versəydi, uçurmadiğı dam-daş qalmazdı.
Allah dərdi çəkənə verər.
Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
Allah kimə pay verməyi yaxşı bilir.
Allah kora nejə baxsa, kor da allaha elə baxar.
Allah sağ əli sol ələ möhtac eləməsin.
Allah tənbəli sevməz.
Allah heç kimi arxasız qoyması.
Allaha da özünü plov yeyən tanıtdır.
Allaha inanmayan bəndəyə də inanmaz.
Allahın işini bilmək olmaz.
Allahın yarası da var, çarəsi da.
Alma öz ağıjından uzağa düşməz.
Alnına nə yazılıb, onu görəcək.
Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
Altmışında zurna çalmaq öyrənən axırətdə çalar.
Aman deyəni öldürməzlər.

Ana evin dirəyidir.
Ana olanda kişi anası ol.
Ana səbri böyükdür.
Ana tökəni bala yiğ ar.
Ana ürəyi – dağ çiçəyi.
Ana haqqı – tanrı haqqı.
Anadan əmdiyim süd burnumdan gəldi.
Anadan olmayan qardaş sayılmaz.
Analar bizi bu gün üçün doğub.
Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
Ananın ərköyün oğlu hambal olar.
Ananın keçdiyi körpüdən qızı da keçər.
Ananın canı övladdadır.
Anası gəzən ağacları balası budaq–budaq gəzər.
Anası namaz üstündə imiş.
Anasına bax, qızını al, qırağına bax, bezini al.
Anasından ayrılan quzunu qurd yeyər.
Anlayan bir qıldan da anlar.
Anlayana bir söz bir kitabdır.
Anlayana bircə milçək də sazdır, anlamayana zurna–qaval da azdır.
Arsız qocalmaz.
Aralarından tük keçmir.
Arvad almamış övlad arzusu eləmə.
Arvad ilə at – igidin bəxtinə.
Arvad var, ev yiğar, arvad var, ev yıxar.
Arvad qohumu şirin olar.
Arvad iki olanda ev süpürülməmiş qalar.
Arvad yıxan evdən allahın xəbəri yoxdur.
Arvad yıxan evi fələk də yixa bilməz.
Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
Arvad papaq deyil ki, başdan–başa qoyula.
Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
Arvad şeytana papiş tikər.
Arvadı əri saxlar, pendiri dəri.
Arvadı bəd olanın saqqalı tez ağarar.
Arvadın axır hiyləsi ağlamaqdır.

Arvadın biri – əla, ikisi – bəla
Arvadın isməti – ərin izzəti.
Arvadsız ev, susuz dəyirman.
Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
Arzu arzudan doğ ar.
Arzu bir, ümid iki.
Arzu quyudur, doldurmaq olmaz.
Arzu geniş, ömür qısa.
Arzunun sonu yoxdur.
Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
Artıq tikə diş qırar.
Arxasını yerə vermir.
Aslan öləndə də aslandır.
Aslanın nə erkəyi, nə dışısı?
Aslanın qorxusu qarışqadan olar.
Aslanlar yurdunda tülkülər gəzir.
Asta atın təpiyi bərk dəyər.
Astarı üzündən baha.
Ata malı tez tükənər.
Ata malına göz tikən malsız qalar.
Ata malından mal olmaz, özün qazanmaq gərək.
Ata oğlunun pisliyini istəməz.
Ata olmaq asandır, atalıq öyrənmək – çətin.
Ata olmayan ata, ana olmayan ana qədrini bilməz.
Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
Atalar nə əkiblər, oğullar onu biçiblər.
Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər?
Atana necə baxarsan, övladın da sənə elə baxar.
Atana hörmət elə, oğlun sənə hörmət edər.
Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
Atdan düşən yenə atlanar.
Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
Axırda gülən yaxşı gülər.
Axmaq axmağı tapar.
Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
Axtaran tapar.

Axşamın işini sabaha qoyma.
Ah yerdə qalmaz.
Açaram sandığı, tökərəm pambığı.
Ac ayı oynamaz.
Ac aman bilməz.
Ac qalmaq borclu olmaqdan yaxşıdır.
Ac qurd balasını yeyər.
Ac deyər: – Doymaram!
Tox deyər: – Acmaram!
Ac toyuq yuxusunda dari görər.

Baba olmadı, vəba oldu.
Baba paltarı geyərsən, baba olarsan.
Babadan hümmət – nəvədən xidmət.
Babanın əlindən nəvə tutar.
Babanın üzünü ağardan nəvəsi olar.
Bablı baba ilə, su qullabı ilə.
Bablı babın tapmasa, işi ah-vayla keçər.
Baqqal, qəssab – hər ikisi bir hesab.
Baqqal daşdan kəsər, siçan baqqaldan.
Baqqal ölülərin borjun dirilərə yüklər.
Bağ alma bağ lanarsan, dağ alma dağ lanarsan, qoyun al, yağ lanarsan.
Bağ bağ bansız olmaz, dəvə sarbansız.
Bağ belə, bostan belə, tənəkləri şələ-şələ!
Bağ kəsmək eşşəkdən qalib.
Bağ salan barın yeyər.
Bağ satıb, dağ alıb.
Bağ a bağ deməyiblər, bax deyiblər.
Badə ki, bir şərabdır hər kəs ondan içməlidir, ölmək ki, bir körpüdür,
hər kim ordan keçməlidir.
Bağ a bağban lazımdır, qoyuna – çoban.
Bağ a bax, barını gör.
Bağ a bax üzüm olsun, yeməyə üzün olsun.
Bağ a baxarsan bağ olar, baxmazsan dağ olar.
Bağ a çanağından çıxdı, çanağıını bəyənmədi.

Bağ anı ya öldür, ya dalısı üstə qoy.
Bağ ban bir gül üçün, min xara xidmətkar olar.
Bağ a yol gedə bilməz, evini dalında gəzdirər.
Bağ ban tələsər, armud vaxtında yetişər.
Bağbanın bar vaxtı, qulağı ağır eşidər.
Bağbanın könlü olsa, nə gəlib bağda paya?
Bağda əlləşənin qurşağı qığ olar.
Bağda ərik var idi, salam-əleyk var idi, bağdan ərik qurtardı, salam-əleyk qurtardı.
Bağda gülə baxarlar.
Bağım var, bağım var, – tuman bağı!
Bağında gül var ikən – gül üzünə, bağında gül qurtardı – kül üzünə.
Bağça bağın qıydı, bağban salxım da qıymadı.
Bağlı qapıya xəta dəyməz.
Bağça məndə, bar məndə, heyva məndə, nar məndə, könlüm əttar
dükəni, nə istəsən var məndə!
Bağçalar sarı, heyvası narı, hamı dinsə də, sən dinmə bari.
Bədnan gələn, bədnan gedər.
Bazar ata-ana tanımaz.
Bazar baqqalsız, meşə çaqqalsız olmaz.
Bazar quruldu, hesab duruldu.
Bazar içində it qulağı kəsməzlər.
Bazar yansın, amma, mənə bir manat qazanj olsun.
Bazar olsun bazarın!
Bazar çörəyi çox olsun, bazarda olsun.
Bazar şeytan yuvasıdır.
Bazara gedər – yaşış yağar, dəyirmana gedər – qırğın olar.
Bazarda bez ujuz olanda adam özünü öldürməz.
Bazarı kasad olan mərdanə gərək olsun.
Bazarın bazar, qadam sənə, mərdimazar.
Bazarın əvvəl!
Bazara gəldi qul alan kül başına dul alan, yerin jənnətdə olsun, qız
əlindən gül alan.
Bazarın gözün çıxarıb.
Bayquş gündə üç sərçə yeyər.
Bayquş xarabalığı gülüstana deyişməz.
Bayquşun da dar olmasın qəfəsi.

Bayquşun ruzisi ayağında gedər.
Bayram bəyi olub.
Bayram sümüyü ilə köpək kökəlməz.
Bayraməlisiz toy olmaz.
Bayırı kaşı–çini, içərisi toyuq hini.
Bakı yetim–yesir məskənidir.
Bakı Şərqi qapısıdır.
Bakıda qazan – Tiflisdə xərjlə.
Bakıda işlə – Gənjədə dişlə.
Bakılı jüt danışar, şəkili – qaş–gözlə, dərbəndli –kəllə ilə.
Bal verən çıçayı arı tanıyar.
Bal dedim, bələya düşdüm.
Bal tutan barmaq yalar.
Bal tutanın arısı Ş amdan gələr.
Bala quşun ağı zi böyük olar.
Bala dadı, bal dadı, bala adam aldadı, şirini şirin olur, ajısı da bal dadı.
Balı da sənin, bələsi da.
Balı dibindən, yağı üzündən.
Balı əli uzun olan yeməz, qismət olan yeyər.
Balı olana doşab satmazlar.
Balın yoxdur, bal kimi dilin olsun.
Balını ye, arısını soruşma.
Balsız şanda arı durmaz.
Balçı qızı – daha şirin.
Balçının var bal taşı, odunçunun baltası.
Balağa girdi bağ a, bir quş tutdu, o da qurbağa.
Bala bağır ətidir.
Bala baldan şirindir.
Balalı qarğaya pay düşməz.
Balasız da ağılar, balalı da.
Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəjəyəm.
Balaja ağı aja çıxıb, böyük budaq silkələyir.
Balajanın dərdi də balajadır.
Baldızımı Quran qənim olaydı, qaynanamı bağda ilan çalayıdı,
qaynatama Məkkə qismət olaydı.
Baldız elə baldızdır, bajısı sağ olsun.
Baldız – çuvalduz hərdən gələr sanjar, gedər.

Balıq balasını da ovlar.
Balıq balığı udmasa – dəryanı balıq tutar.
Balıq başından iylenər, jamiş ayağından.
Balıq istəyən – özünü suya vurar.
Balıq istəyənin quyruğ u buzda gərək.
Balıq kimi qulağı şir-şirdadır.
Balıq suda ikən bazarlıq olmaz.
Balıq sudan çıxdı – öldü.
Balıq tora düşəndən sonra ağlı başına gələr.
Balıq tutan islanmaqdan qorxmaz.
Balıq tutan suyu bulanıq istər.
Balığı ya öldür, ya sudan çıxart.
Balığı nə vaxt tutsan təzədir.
Balığın böyüyü tabaq altındadır.
Balta ağ aj kəsməzdi, sapı ağ aj olmasayı.
Balta görməyən bağ meşə olar.
Balta öz sapını kəsməz.
Banlayan toyuq mollaya düşər.
Bar vaxtı bağ bana salam verən çox olar.
Bar verən ağ aja daş atarlar.
Barsız ağ aja daş atmazlar.
Barlı ağ ajın başına dolanarlar.
Barmaq hesabı verir.
Barmağı işin içindədir.
Barmağın hansını kəssən, ağ rısı birdir.
Barmağımın beşini də bal eləyib ağzına soxsam, deyər: – Zəhərdir.
Barmağımın onunu da şam eləyib gözünə soxsam, deyər: – Görmürəm!
Barıt ilə odun dostluğ u olmaz.
Barıtı qurtarıb.
Basılanı əzməzlər.
Batırmayan ojaq başı qoymayıb.
Batman qara daşdan, yaxşılıq iki başdan.
Bax mənə, baxım sənə.
Bax mənə bir gözlə, baxım sənə iki gözlə.
Baxma deyənə, bax dediyinə.
Baxmaq kirayə istəməz.
Baxmaqla qarın doymaz.

Baxmaqla öyrənmək olsa, itdən qəssab olar.
Bahalıqda aldiğımı, ujuzluqda sataram.
Bahalıqda çörəyin əsirgəyən ujuzluqda yalqız qalar.
Bajaran bal yeyər.
Bajarana jan qurban!
Bajarmadığın bir işi «bajararam!» demə.
Bajarıq ağılın nişanəsidir.
Bajarsan hamının yükünü sən daşı.
Bajasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
Bajı bajı deyil, qız qardaşdır.
Bajı ki, evdən çıxdı, ixtiyarı səndən çıxdı.
Bajı oğludur, haqq almaz, dayıdır, qu unun dışisini verər.
Bajı oğlunu dayısı tanıdar bajı qızını xalası.
Baş ağıır, papaq yüngül gərək.
Baş ağrıyanda allah yada düşər.
Baş–başa verməyinjə, daş yerindən qopmaz.
Baş bədənin tajıdır, gözlər onun qaş–daşı.
Baş bostanda bitməz.
Baş vermək olar, sirr vermək olmaz.
Baş əyməklə baş ağrımaz.
Baş yoldaşı azdır, aş yoldaşı çox.
Baş namərd əlindədir, nə kəsir, nə bağışlayır.
Baş ol, istərsən lap soğan başı ol.
Baş olmayan gövdə leşdir.
Baş olsun, börk tapılar.
Baş sınar bel içində, qol sınar kürk içində.
Baş hara gedərsə, ayaq da ora gedər.
Baş ürəkdən su içər.
Başa düş, başımı yar.
Başa düşənə milçək səsi düşməyənə zurna–qaval.
Başa düşənə jan qurban.
Başaçığın qaçan yeri – papaqcı dükani.
Başbilənsiz iş olmaz.
Başda oturan baş olmaz.
Başda tük olsun, daramağ a nə var?
Başdan papaq apardır.
Başlı başın saxlasın, mən başımdan bezaram.

Başı ağı , ürəyi qara!
Başı baş edən – ayaq, ayağı ayaq edən – dayaq.
Başı başına, başmağı da ayağına.
Başı bədəninə ağırlıq eləyir.
Başı böyükdür, beyni yox.
Başı daşdan-daşa dəyməyinjə ağılı başına gəlməz.
Başı əlhəd daşına dəyməsə olmaz.
Başın keçəl, gözün kor, bəs sənin haran yaxşıdır?
Başına quş qonmayıb ki?
Başımı qaşımağa vaxtım yoxdur.
Başımı yarır, ətəyimə qoz tökür.
Başımı kəs, xatirimə dəymə.
Başımı sindir, məzənnəmi sindırma.
Başın bədəninə ağırlıq eləyir?
Başın böyüklüyü dövlətdir, ayağın böyüklüyü möhnət.
Başın tükü ayağına salama gəlib.
Başına dəyirman daşı qoysalar xəbəri olmaz.
Başına gələn başmaqçı olar.
Başına gələn bilər.
Başına tənbəki oyunu açıb!
Başında köhnə hava qalıb.
Başından böyük danışma!
Başını qatlayıb it qabağına qoyma.
Başını daz eyləmə, hər daz bir taledə olmaz.
Başını divara vurur.
Başını itirən tükü üçün ağlamaz.
Başını yarib ətəyinə qoz tökür.
Başlanmış iş yarı olmaq deməkdir.
Başlı başın saxlasın.
Başmaq palçıqsız olmaz.
Başmaq jütlənəndə məlum olar.
Başmağını geyə bilərsən, yerisiyi yeriyə bilməzsən.
Başmağını jütlədilər.
Başmağından xeyir görən, patavasından çekər.
Başmaqçının başmağı yırtıq olar.
Başmaqçının başmağı olmaz.
Başqasına köynək oldun, mənə barı xiştək ol.

Başqasına pislik edən özünə etmiş olar.
Başqasının əli ilə aş yeyənin qarnı doymaz.
Bez istəyirsən – Zənjana get, ölüm istəyirsən – Gilana.
Belə ağ zın var, çoxlu saqqız çeynə.
Belə də qalmaz, belə də getməz, bir gün olar bəxt oyanar.
Belə yatan öküz Yük götürməz.
Belə malın var, apar Cəfərabad bazarına.
Beş barmağım kimi bilirəm.
Beş ilin öküüzü, qırx ilin qazısın aldadır.
Beş gün yaraq, bir gün gərək.
Beşdə alajağım yox, üçdə verəjəyim.
Bəd övlad xətaya ürjah olar.
Bəd at özün gözlər, yaxşı at igidi.
Bədbəxt ova çıxdı, dağları duman aldı.
Bədbəxtin atı çox getməz.
Bədən başa deyir: – Saxla məni, saxlayım səni.
Bədənini təmiz saxla, qəfil əjəl gələr.
Bədrəng özü də bir rəngdir.
Bədəsili başa çəkərsən, sürüşər ayağa düşər.
Bədəsildən əsil olmaz, doyunja qızıl qala.
Bədəsildən əsil olmaz, qaçan qızdan – xanım!
Bəzən az tamah çox ziyan verər.
Bəzən dəli də ağ illi söz deyir.
Bəzən dirilər ölülərə həsəd aparır.
Bəzən düz yerdə də insan büdrəyir.
Bəzən tanrıya da ağ olur insan.
Bəzənirəm ağ adan qorxuram, bəzənmirəm – xanımdan.
Bəzənmisən bu kündəsən, bəzənməsən nə gündəsən?
Bəy verən atın dişinə baxmazlar.
Bəy dediyin nədir, bəyənmədiyin nədir?
Bəy ilə bostan əkənin tağı belində bitər.
Bəy ilə dalaşmaq dirəklə güləşməyə bənzər.
Bəy ilə bəy dalaşdı, nökərin başı yarıldı.
Bəy ilə dost olanın tövləsi dolu olar, samanlığı – boş.
Bəydən gəlmış nökərəm, dişlərini tökərəm!
Bəyə bel bağlayanın heybəsi ciyinində gərək.
Bəyə inanma, suya dayanma.

Bəyin əli jibindən çıxınja, kasıbin janı çıxar.
Bəyin kölgəsindən it kölgəsi yaxşıdır.
Bəyin çeşməsindən su içmə.
Bəy evindən küt gəldi, dalınja da it gəldi.
Bəkməz satana da lənət, bəhməz alana da!
Bəla başının üstünü alıb.
Bəla bəla gətirər.
Bəla bəla üstündən gələr.
Bəla gələndə «gəlirəm» deməz.
Bəla həmişə yaxşı adamı tapar.
Bəla jana gələjəksə, mala gəlsin.
Bəladan qaçan bəlaya düşər.
Bəladan qaçmaq olmaz.
Bəlaya səbir gərək.
Bəlasını mən çəkdirim, səfasını ellər.
Bələdsiz yola çıxan yolun azar.
Bələdçiyyə yol göstərməzlər.
Bələdçiliyə gedən yorulmaz.
Bəlin də yandırıdı məni, hərin də yandırıdı məni.
Susadım su istədim, suyun da yandırıdı məni.
Bəlin şəkər, nazın kim çəkər?
Bəlkə də qaytardılar.
Bəlkə getdin gəlmədin?
Bəlkəyə heç nə vermirler.
Bəlkəni əkiblər – bitməyib.
Bəndə bəndəyə neylər, tanrı gözdən salmasa?
Bərdə Qarabağın darvazasıdır.
Bərəkət ondur, onu da düzlük
Bərəkət harda var? – Büyüklü yerdə.
Bərəkət hərəkətdədir.
Bərəkətin bir yanı xırmandır, bir yanı nənənin ətəyi.
Bərkədə-boşda əli yoxdur.
Bərkədən bir çıxar, boşdan iki.
Bərkədən-boşdan çıxmış adamdır.
Bəslə qarğanı – ovsun gözünü.
Bəsləsən atlas olar tut yarpağından.
Bəxt dönəndə burunun suyu gözə damar.

Bəxti yar olanın yar sarar yarasını.
Bəxti yox idi, bədbəxtliyi kömək elədi.
Bəxtim bəxtindən küsüb.
Bəxtim olsaydı anadan qız doğulardım.
Bəxtin yatdı, sən də yat.
Bəxtin gətirəndə bədbəxtliyini yadan çıxartma.
Bəxtini buzda sına oğulda, qızda sına!
Bəxşış atın dışınə baxmazlar.
Bəxşış var xalvarla, hesab var dinarla.
Bəhanəçiye bəhanə əskik olmaz.
Bəhslə Həjjə gedən yollarda sərgərdan olar.
Bəşər şeytansız olmaz.
Biz bu saqqalı dəyirmando ağartmışıq.
Biz qane olduq qaza, qaz özün qoydu naza.
Biz də adəm övladıyıq.
Biz evləndik – gülüşü dərdik, sən evləndin – barmağın bala batdı.
Biz gəldik gəlin görməyə, gəlin getdi təzək yiğ mağ a.
Biz gülünü dərdik, siz güləbini çəkərsiz.
Biz ondan yoğurt umuruq, o bizdən ayran istəyir.
Biz ümid olduq daza, daz özün qoydu naza.
Biz çörək vermədik çörək istəyək, biz çörək verdik ki, çörəkli olaq.
Bizə gələn keçəlin saçı dabanından olar.
Bizim eşşək əvvəldən quyuqsuz idi.
Biyara get, bekar qalma.
Bikar sözü ilə arvad alma.
Bikar oturmaqdən, bikara işləmək yaxşıdır.
Bikardan hamı bezar olar.
Bikarlıq kürlük gətirər.
Bildiyindən danış, bilmədiyin səni güdəza verər.
Bildiyini əlindən vermə.
Bildiyini soruşma.
Bildiyinlə çəkəsən.
Bildir gedən bildirçin, hanı sənin bir qıçın?
Bildir ölüb boz eşşək, bu il gəlin ağlayaq.
Bildir yedim bir ənjir indi də qarnım injir.
Bildirçinin bəyliyi dari sovrulanajandır.
Bilən ilə bilməyən bir deyil.

Bilən söyləməz, söyləyən bilməz.
Bilənə bilməyən tay deyil.
Bilənə bir tikə, bilməyənə iki tikə?
Bilərək yanın ağılamaz.
Biliyini atasına verməz.
Bilik ağlın aynasıdır.
Bilik daşı ülgüj altda bilinər.
Bilik insanın bəzəyidir.
Bilirəm nə yuvanın quşusan!
Bilmədiyin işə başını soxma.
Bilməyir harada bişib, deyir: – Mənə də bir çomçə.
Bilmək olmaz – kəsilməmiş qarçızdır.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
Bilməsən bir biləndən sor.
«Bilmirəm» baş ağırtmaz.
Bilsəydim atımın ölümünü, qulağı dolusu dariya satardım.
Bilsəydim, dərdim olmazdı.
Bir abam var ataram, harda olsa yataram.
Bir abbası verdik dindirdik, bir manat verib susdura bilmədik.
Bir ağa aja çıxanda hamı budaqları silkələmə.
Bir ağa ajdan bel də olur, kürək də.
Bir ağızdan çıxan min ağıza yayırlar.
Bir ağı illi baş min başı saxlar.
Bir adam ki, səhər yalan danışdı, axşamajan yalan danışar.
Bir adamı tanımaq istəsən, ya ortaq ol, ya yola çıx.
Bir adamın payı iki adamın aj qoyar.
Bir adamın payın özgəsi yeyə bilməz.
Bajarırsan aslan ol, tülkü olmaq asandır.
Bir adamlı dost olmaq istəyirsənsə, onun dostuna bax.
Bir arxdan min at su içər.
Bir ayağı burda, bir ayağı gorda.
Bir al, iki ver, hardadır bu bolluq?
Bir almağın bir də qaytarmağı var.
Bir anaya bir qız, bir kəlləyə iki göz.
Bir at, beş götür.
Bir ata doqquz oğul bəslər, doqquz oğul bir atanı bəsləyə bilməz.
Bir atıb iki vurur.

Bir atım barıtı var imiş.
Bir arxa ki, su gəlib, güman var yenə gəlsin.
Bir arşın quyunun dibinə düşüb.
Bir axurdan at da yeyər, eşşək də.
Bir aj qudurar, bir yalavaj.
Bir ajiyanda özünü saxla, bir gjiyəndə.
Bir barmaq qatıqdan ötrü tuluğ u yırtma.
Bir baş bir dəriyə sığ maz.
Bir baş idi, dörd ayaq, gəlin ötürdü bayaq.
Bir baş haraya olsa sığışar.
Bir başa bir qoz yetər.
Bir başa iki qapaz jəfadır.
Bir bulud ilə qış olmaz.
Bir başımdır – min bir xəyalım.
Bir-bir dənlə, həmişə dənlə.
Bir bıradən ötrü yorğanı yandırmazlar.
Bir-birinə çörək borj verərlər.
Bir-birinin bəhsinə, qılınj yolur tərsinə.
Bir böhtan min ziyana bərabərdir.
Bir buğda əkməsən, min buğda biçməzsən.
Bir bu gün iki sabahdan yaxşıdır.
Bir var Koroğlu, bir də var kor kişinin oğlu.
Bir vermə, bir də istər, yatmağa yer də istər.
Bir vuran min «vur» deyəndən yaxşıdır.
Bir qazanda iki kəllə qaynamaz.
Bir qapıda iki dilənci olmaz.
Bir dedilər, on eylə.
Bir qarı ilə bir qoja diğ-diğ edər hər gejə.
Bir qarnı aj, bir qarını tox.
Bir qatı nazik, min qatı yoğun, qatyarımı haradan tapım?
Bir qaşiq ilə doqquz abdal yemiş, birini ağızı boş qalmamış.
Bir qaşiq ilə doqquz abdal keçinər.
Bir qəlbi ki, tikə bilməyəjəksən, niyə sindirirsən?
Bir qəpik verin – janını alın.
Bir qəpik xəsisin bir dışıdır.
Bir qız bir oğlanındır.
Bir qızə qurban olsun – doqquz qoja, min qarı.

Bir qoz üçün daş atmazlar.
Bir qoyundan iki dəri çıxmaz.
Bir qoyundan sürü olmaz.
Bir qorxan bir ordunu pozar.
Bir qoja yeddi oğula əvəzdir.
Bir qulağıñ dar eylə, bir qulağıñ darvaza.
Bir qulağıñdan girər, o biri qulağıñdan çıxar.
Bir dağ arjıq dəni var, boş dəyirmən axtarır.
Bir dağ arjıq unum var, yeddi qara günüm var.
Bir dana bir naxırın adını batırar.
Bir dana iki dana olsa bəslərəm.
Bir dadan peşman, bir – dadmayan.
Bir daş altda, bir daş üstdə.
Bir daş at, ya bir qaya sal.
Bir daşla divar olmaz.
Bir daşla doqquz qoz düşməz.
Bir daşla iki sərcə vurmaq olmaz.
Bir de, beş eşit.
Bir deyərsən, beş deyərəm.
Bir də gəlin ollam, oturub durmağımı bilərəm.
Bir də uşaqlığa qayıtsaydım qırx il iməkləməyə razı olardım.
Bir də javan olsaydım sahibi-təjrübə olardım.
Bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxarda bilmədi.
Bir dəlidən yeddi məhəlləyə zərər dəyər.
Bir dəmirdən nal da olar, nizə də.
Bir dəridir, bir sümük.
Bir dəfə gəldin – yoldaş, iki dəfə gəldin – qardaş.
Bir dəfə görmək iki dəfə eşitməkdən yaxşıdır.
Bir dirhəm min eybi örtər.
Bir dost min ildə qazanılar.
Bir dostum var, bir postum.
Bir evdə iki qız – biri biz, biri çuvalduz.
Bir evdə şadlıq, bir evdə – şivən.
Bir eşitmisən, bir də eşit.
Bir əl əkər, iki əl biçər.
Bir əl ilə iki qarçız tutmaq olmaz.
Bir əldən səs çıxmaz.

Bir əli bağ da, bir əli dağ da.
Bir əli ilə verir, bir əli ilə alır.
Bir əli imanında, bir əli tumanında.
Bir əli yağda, bir əli balda.
Bir əlimdə janım, bir əlimdə jananım.
Bir əlin nəyi var? İki əlin səsi var!
Bir əlində od, bir əlində su.
Bir əllə düyün düyünlənməz.
Bir ət ki girdi qazana, oldu yeməli.
Bir ziyan, min böhtana səbəb olar.
Bir ziyan min öyüddən artıqdır.
Bir idi oldu iki, ovhala qurbanın olum, ovhala.
Bir ilana, bir də xana bel bağlama.
Bir inad, bir murad.
Bir it hürməklə karvan qayıtmaz.
Bir iti iki daşla vurur.
Bir iş başlamayınja qurtarmaz.
Bir iş var, iki əməl.
Bir iş tut ki, aqibəti xeyir olsun.
Bir işdə özünə on mənfəət varsa, xalqa bir zərər, o işi başlama.
Bir işi başlayandan əvvəl axırını fikir eylə.
Bir iş bitməyinjə, o biri işə başlama.
Bir işin əvvəlinə bax, bir də axırına.
Bir yanda ağlayır, bir yanda gözünün yaşını silir.
Bir yanda ağlaşma, bir yanda çalğı.
Bir yandan bağlayan, bir yandan ajar.
Bir yara vur, karlı vur.
Bir yastıqda iki baş, il başında üç baş.
Bir ye, bir allah yolunda ver.
Bir «yeyirəm» deyəndən qorx, bir «yemirəm» deyəndən.
Bir gejənin oğrusu on illik molladan çox bilər.
Bir gejəlik söhbətin doqquz ay mabədi var.
Bir gələn bir də gələr.
Bir gəmi dolanar, bir qız dolanmaz.
Bir gəmi bəzənər, bir gəlin bəzənməz.
Bir gəmidə iki pişgah olmaz.
Bir gəmini iki rəis batırar.

Bir kənddə iki darğ a olmaz.
Bir kişinin payını iki kişi yesə, ikisi də aj qalar.
Bir göz iki gözün gördüyünü görə bilməz.
Bir gözə bir dünya sığışar.
Bir gözü alça dərir, biri səbətə tökür.
Bir gözü yatır, bir gözü baxır.
Bir gözünü ağladır, bir gözünü güldürür.
Bir gördün namərdi, bir də görsən namərdsən.
Bir görür, iki istəyir.
Bir gül ilə bahar olmaz.
Bir gün duz yediyin yerə, qırx gün salam ver.
Bir gün yaranan bir gün oləjək.
Bir günlük bəylik də bəylikdir.
Bir günlük yola çıxsan, bir həftəlik tədarük gör.
Bir loğma bir dağ aşırar.
Bir manatlıq eşşəyin yarım manatlıq da qoduğu olar.
Bir meşədə ki, əsir alanı tülükü ola, azad edəni - çaqqal, orada şir, pələng dolana bilməz.
Bir meşəyə od düşsə, quru da yanar, yaşı da.
Bir misqal ət yüz eybi örtər.
Bir mix bir nalı, bir nal bir atı, bir at bir əri, bir ər bir eli qurtarır.
Bir müştəri üçün dükan açılmaz.
Bir nəğd yüz nisyəyə dəyər.
Bir naxırın adını bir dana batırar.
Bir nəfər işlər, on biri dişlər.
Bir özündən böyüyə, bir özündən kiçiyə qulaq as.
Bir ölkədə iki hökmədar olmaz.
Bir papaqlı bir evi bəslər.
Bir parça çörək olub, itib.
Bir pula doqquz hamam tikilməz.
Bir saman çöpü dəvənin belini əzər.
Bir səbət yumurtaya, bir qəpik bəsdir.
Bir sərənjam, qırx nəsihətdən yaxşıdır.
Bir söylə, iki dinlə.
Bir subay oğlan, bir mitil yorğan!
Bir su ki, səni aparır, deynən Arazdır.
Bir sürüyə bir qurd yetər.

Bir tay düyünü dalında gəzdirir.
Bir tək arı bir yiğin çibindən yaxşıdır.
Bir taxtda iki padşah divan etməz.
Bir tikə çörək daşdan çıxır.
Bir tikə çörək on il yadda qalar.
Bir tikəni bilməyən, min tikəni də bilməz.
Bir tikənin qırx il haqqı var.
Bir toyuq bir yumurta qoyunja, yeddi məhəlləyə eşitdirər.
Bir toyuq ki, yumurta üstündə oturdu, ona bıçaq yoxdur.
Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir.
Bir tövlədə at da olar, eşşək də.
Bir utanma, bir inanma.
Bir ürəkdə iki məhəbbət olmaz.
Bir uşağın ağılı gördüyü işlərdən məlum olmaz.
Bir fikir nə qədər qarşılıq görsə, o qədər tərəqqi edər.
Bir həsir, bir yesir.
Bir ceynəm saqqızın var, ceynə yapışdır alnına.
Bir çiçəkdir, iynəyənin burnu düşər.
Bir çilpağı yüz jəbbəli soya bilməz.
Bir çıraqın işığına qırx adam əyləşər.
Bir çörək bir çörəyə borjludur.
Bir çörək özün ye, birin də allah yolunda ver.
Bir çetvər dilini qoyub, bir batman başı ilə danışır.
Bir çuval qızıl borjun olsun, bir çuval buğda borjun olmasın.
Bir çustumdur, bir postum, hamı da mənim dostum.
Bir həsirdir, bir də Məmmədnəsir.
Bir şeyin qiyməti, o şey əldən gedəndən sonra bilinər.
Bir şəm ki, haqdan yana heç bad ilə sönməz.
Bir şeyi verib pis olunja, verməyib pis ol.
Birə dözən, minə yetər.
Birə şillaq atdı, dəvənin gözünü çıxartdı.
Birənin qanını aldın – janını aldın.
Birəsinin beş batman yağı var.
Biri ajından şalvarını satırdı, dedilər: – Nisyə verərsənmi?
Biri dörd görür.
Biri əkər, biribicər.
Biri ərə gedər, biri gora.

Biri itər, yüz biri bitər.
Biri işlər, on biri dişlər.
Biri yazar, biri pozar.
Biri yanır, biri batır, biri yatır.
Biri yeyər, on biri baxar, qiyamət onda qopar.
Biri yixıldı, biri dikəldi.
Biri mənim, biri bəndənin, birini də nazlı yara göndərim.
Birə min demiş, bir-bir vermiş yenə bazar pozulmamış.
Biri od olanda o biri su olar.
Biri ölməyinjə, biri dirilməz.
Biri çalır, biri züy tutur.
Birini yandırır, birin qandırır.
Birindən soruştular: – Qatır niyə sənin çıxartmır? Dedi: – Atasını yadına salmaq istəmir!
Birindən soruştular: – Haralısan? Dedi: – Evlənməmişəm!
Birinə dedilər: – Atan ajından öldü! Dedi: – Varı idi, yemədi?
Birini bilirsən, birinə bilmirsən.
Birini evə qoyan yox idi, soruşdu: – Çuxamı hardan asım?
Birini ye, birini yemə, birini de, birini demə.
Birini yeyir, birini də başı altında qoyur.
Birini gör fikir eylə, birini gör şükür eylə.
Birini minir, birini yedəyə çəkir.
Birinin əli, o birinin dili işləyir.
Birinji addımda lovğ alanın ikinji addımda yixılar.
Birisə atlas geyinmiş damaqlı, birisi tapmayıır tuman yamaqlı.
Birisə mənə bağlıdır, mini də birisinə.
Birləşməyən yerdə dirilik olmaz.
Birləşməyən yerdə dirilik orada.
Birlikdən qüvvət doğar.
Bitdi hər yarağımız, qaldı saqqal darağımız.
Bihudə hərəkət bel sindirər.
Biçimsiz bir libası biçimli geymək hünərdir.
Biçinci haqqını yerdən götürər.
Biçməmiş tikmək olmaz.
BİŞMIŞ aşın darğası.
BİĞ saqqaldan qabaq çıxıb.
BİĞ i buraxmisan, saqqala salam vermirsen?

Bığının altından keçiblər.
Bığın yağayırlar.
Bıçaq yarası sağalar, söz yarası sağalmaz.
Bıçaq vursan qanı çıxmaz.
Bıçaq öz dəstəsin kəsməz.
Bıçaq sümüyə dayanıb.
Bişirdik qoyduq dəmə, yeyənə nuş olsun.
Bişmiş aşına soyuq su qatma.
Boğaz yediyini istəməz, göz gördüğünü istər.
Boğazı böyük olanın dostu olmaz.
Boğazajan borj içindədir.
Boğazında başmaq tayı qalıb?
Boğazında qalar, asta ye!
Boğuşan köpəyin yarası əksik olmaz.
Boz at da öldü, Murtuzalı bəy də.
Boz üzüm var, doğru sözüm.
Boz tula gedər, boynuyoğ un gələr.
Boyaqçı küpü deyil ki, salıb çıxardasan.
Boyaqxana küpünü azdırma.
Boynu uzun – beyni boş.
Boynu uzun, beyni boş, tut qulağından jütə qos.
Boyu böyük olanın qiyməti böyük olmaz.
Boyun olsun, boyunduruq qapılar.
Boyuna baxma, bajarığına bax.
Boyunduruqdan qaçan öküzü kəsərlər.
Boynun qıldan nazikdir.
Boynunu bitlər yeyir, çörəyini itlər.
Boyunu böyütdükjə, ağlığını böyüt.
Böyük nə eyləsə, kiçik onu götürər. Bol-bol yeyən, bəl-bəl baxar.
Borj alan bijdir, borj verən gij.
Borj alan ağ laya-ağ laya gələr, gülə-gülə gedər.
Borj almaq asandır, qaytarmaq çətin.
Borj almaq başlanan yerdə dostluq pozular.
Borj altında qalan deyil.
Borj alan, salam da var.
Borj verənin dili uzun olar.
Borj verməklə tükənər, yol getməklə.

Borj qaldıqja uzanar.
Borj durar, xərj durmaz.
Borj əsarətdir.
Borj ilə alınan köynək adamı təmiz saxlamaz.
Borj ilə çaxır içən, iki dəfə keflənər.
Borj yaddan çıxmaz.
Borj yaxşı günə gəlməz.
Borj ki oldu yüz – kir içində üz.
Borj köməyə bənzər, qaldıqja böyüyər.
Borj mini aşdı, hər axşam paxlava ye.
Borj ödəməklə, yol yeriməklə tükənər.
Borj çıxıbdır xirtdəyəjən.
Borja elə giriş ki, tez qaytara biləsən.
Borjdan qorxan qapısını gen açmaz.
Borjlu borjlunun sağlığın istər.
Borjlu ölməz, bənizi saralar.
Borjludan bir güvəj al, vur yerə sınsın.
Borjludan bir lax yumurta da olsa al, vur divara.
Borjlunun duaçısı borj verəndir.
Borjunu verən varlanar.
Borjlunu çox darıxdırma, danar.
Borjsuz adam – bəyzadədir.
Borjsuz adam yoxsul bəydən yaxşıdır.
Borju almaq asandır, qaytarmaq çətin.
Borju həmişə kəm ver, qaytarmasa peşman olmazsan.
Borjunu verməyən, bir də borj ala bilməz.
Bostan əkənin yiyesi mərd olar.
Bostan peyini kimi şışmə.
Bostana girən qoduğun qulağı, quyruğu olmaz.
Bostana girən porsuq yabanı qəbul elər.
Bostançıya kəlik satmazlar.
Bostançının kar vaxtıdır.
Bostançının sovgatı əyri xiyanət olar.
Boş anbar, boş dağ arçıq, ha ölç – doldur!
Boş boşuna danışır.
Boş qab jingildər.
Boş qazan qaynamaz.

Boş damardan qan çıxmaz.
Boş durana şeytan gülər.
Boş durunja düşməninə daş daşı.
Boş evə qız verməzlər.
Boş eşşək dəyirmana getməz.
Boş sözlə qarın doymaz.
Boş sözdən fayda yoxdur.
Boş süfrəyə nə bismillah?
Boş torbaya at gəlməz.
Boş torba ilə at tutulmaz.
Boş tüfəngdən iki adam qorxar.
Boş çanağı dolu çanağa vurmaq istəyir.
Boş çuval, boş anbar, ha doldur, doldur!
Boşdan bir çıخار, bərkədən iki.
Böylə qəm, böylə kədər, böylə gələr, böylə gedər.
Böyük ağajın kölgəsi böyük olar.
Böyük ağajın kölgəsində min qoyun yatar.
Böyük başın böyük də ağ rısı olar.
Böyük başını kiçik işə qatma.
Böyük–böyük danışma, başına gələr.
Böyüklə – böyük, kiçiklə – kiçik.
Böyük böyüklüğün bilməsə, kiçik kiçikliyin bilməz.
Böyük qapının böyük də halqası olar.
Böyük dağın dumanı da böyük olar.
Böyük daş götürmək vurmamaq əlamətidir.
Böyük danışanı kiçik götürər.
Böyük dərd böyüyüñ yoldan azmasıdır.
Böyük – evin qibləsidir.
Böyük insan işindən tanınar.
Böyük gözün nuru olmaz.
Böyük olan yerdə kiçik danışmaz.
Böyük olanın qursağı gen gərək.
Böyük olarsan – bilərsən.
Böyük sözünə baxmayan, böyürə–böyürə qalar.
Böyük sənətkarlar yaranar az–az hər yerdə, hər zaman inji tapılmaz.
Böyük tənqid – böyük ədəbiyyat yaradır.

Böyük tikə boğaz yırtar.
Böyük hər nə çalsa kiçik gərək oynasın.
Böyüyə böyük deyiblər, kiçiyə kiçik.
Böyüyə hörmət elə, sən də böyüyəjəksən.
Böyükdən də böyük var.
Böyüklərlə böyük ol, kiçiklərə göstər yol.
Böyüksüz evdə xeyir-bərəkət olmaz.
Böyüyü – axmaq, kiçiyi – toxmaq.
Böyüün böyük dərdi var, kiçiyin kiçik.
Böyüün sözünə baxmayan gəzə-gəzə qalar.
Böyüün üzünə ağ olanı torpaq götürməz.
Böyüünü tanımayanı heç kim tanımad.
Börkünü qoy qabağına – fikir elə.
Börkçünün börkü olmaz.
Böhtana düşən odsuz yanar.
Bu ağıl məndə, o dua səndə.
Bu arşına bez verməzlər.
Bu boynum, bu da qılınj.
Bu börkü qoy babanın başına.
Bu qabdan o qaba tökür.
Bu qız yaxşı qızdır, ərə gedəndən sonra bax, bu gəlin yaxşı gəlindir,
birini doğandan sonra bax.
Bu qılınj, bu meydan.
Bu dərdi gora aparmaq olmaz.
Bu dərə mənim, o dərə sənin.
Bu dünya arsızla qəmsizindir.
Bu dünya bir dəyirməndir, udar bir gün bizi.
Bu dünya vəfasız dünyadır.
Bu dünya genişdir, sənə də yer var, mənə də.
Bu dünya fanidir, fani!
Bu dünyada keyf çəkim, o dünyada işim yox.
Bu dünyadan xəbəri yox, o dünyadan danışır.
Bu dünyaya etibar yoxdur.
Bu dünyada maldan, mülkdən bir ağıllı baş yaxşıdır, anlamayan bir
əllədən bir qara daş yaxşıdır.
Bu dünyanın adamı deyil.
Bu əl o ələ köməkdir.

Bu əli verəni o əli bilməz.
Bu zaman bax – öyrən zamanıdır.
Bu ilki sərçə bildirki sərçəyə jik-jik öyrədir.
Bu yerişlə hara çatarsan?
Bu köhnə sözdür, təzəsini də gəlsin.
Bu mey meyxanasıdır, zurna-qavalı hələ daldadır.
Bu meydan bədoy meydanıdır, burda yabilər quyruq bular.
Bu mənim üzüm, o sənin üzün.
Bu pəhəriz nə, bu lahij turşusu nə?
Bu nejə bostançıdır, dəymışını qoyar, kalın dərər?
Bu sənə dərs olsun.
Bu səsi bir daxmaya yerləşdirmək olmaz.
Bu təpiyə at dözər.
Bu uşaqlıq deyil – dəjəllikdir.
Bu fərə o fərələrə bənzəməz!
Bu hələ hərbəsidir, zərbəsi daldadır.
Bu jan sənindir, əzizim, mənə nə minnəti.
Bu jibindən çıxarıb o jibinə qoyur.
Buğ da göstərir, arpa satır.
Buğ da olmayan yerdə, darını gözə təpərlər.
Buğ da çörəyin yoxdur, buğ da dilində nə gəlib?
Buğ dadan əlim üzüldü, gümanım sənə gəlir, ay arpa çörəyi!
Buğ dam var demə – anbara tökməyinjə, övladım var demə – evlənməyinjə.
Buğ danın ujbatından aji otlar da su içər.
Buğ dasını sütül yeyən xırmando aj qalar.
Budaqdan qopan alma ağajın dibinə düşər.
Buz üstə çıxan danaya dönüb.
Buzu gün əridər, insanı xəjalət.
Buynuz sonra çıxar, amma qulağı keçər.
Buynuzlu bir quzu kəlləsilə janavara meydan qurar.
Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz.
Buyruq allahdandır.
Buyruq sənin, qulluq mənim!
Buyruq sizinkidir, adil hökmdar!
Buyur-buyurla iş keçməz.
Buyuran bilməz, hazırlayan bilər.

Buyurduğ u qulluğ a bax, verdiyi haqqa.
Bu gün ala dağ da, sabah qara dağ da.
Bu gün belədir, sabah elə.
Bu gün var, sabah yox.
Bu gün qızını döyməyən sabah dizini döyər.
Bu gün dünyadır, sabah axırət.
Bu gün düşənbədir, meylinə düşən nədir?
Bu gün ye, sabaha qismət nə olsa.
Bu gün gəlib keçdi, sən sabaha bax.
Bu gün mənədirşə, sabah sənədir.
Bu gün nəğd, sabah nisyə.
Bu gün sən deyərsən, sabah sənə deyərlər.
Bu gündən sabahı gör.
Bu günkü qazma sabahkı neftdir.
Bugünkü qız, sabah anadır.
Bugünkü yumurta sabahkı toyuqdan yaxşıdır.
Bugünkü söz dünənki sözün körpüsüdür.
Bugünkü toyuq sabahkı qazdan yaxşıdır.
Bugünkü uşaq – sabahkı qoçaq.
Bugünkü ye, sabaha ya qismət.
Bugünün sabahı da var.
Bulaq gərək yerindən bulaq ola.
Bulaq öz gözünü kor istəməz.
Bulaq özü tərpənməz, el-obanı ayağına gətirər.
Bulağ a susuz aparar, susuz gətirər.
Bulamaj dəliyə qaldı.
Bulamanı bulama, buladıqja yalama.
Bulanlıq suda balıq tutulmaz.
Bulud altından çıxan gün, yaşmaq altından çıxan üz.
Buludu külək oynadır, ağılı kəm olanı fişdiriş.
Bulutdan nəm çəkir.
Bundan sonra əlini öz jibinə sal.
Bundan Fatiya tuman olmaz.
«Bunu edəjəyəm» demə. «Bunu eləmişəm» de.
Burada ala qarğı a balalamaz.
Burada vurur, qılıñıcı, fələkdə oynar uju.
Burada dəvə yükü ilə itər.

Burada dilənir, orada zəkat verir.
Burada oturma – atamındır, orada oturma – anamındır.
Burada oturma – his olar, orada oturma – pis olar.
Burada oturma, orada otur, jəhənnəmdə, gorda otur!
Burada üləma diz yerə qoyub.
Burnu çirk quzu buynuzu burma qoç olar.
Burnun girməyən yerə başını soxma.
Burnunu hər deşiyə soxar.
Burnunu sıxsalar – janı çıxar.
Burun-qulaq başa sadağadır.
Burun çirkli olanda kəsib atmazlar.
Buxarının əyriliyinə baxma, tüstüsünün düz çıxmına bax.
Bu çağ ajan qonşu qızı idim, indi oldum – ev qızı, ev gəlini.
Bülbül viranədən ötməz, bayquş viranədən getməz.
Bülbül gülü sevər, insan – Vətənini.
Bülbülü qızıl qəfəsə salmışlar, «Vay Vətənl!» demiş.
Bülbülün çəkdiyi dil bəlasıdır.
Bülbülə qızıl qəfəsdən kol dibi xoş olar.
Bütünü kəsmə, paraya dəymə, doğra, doyunja ye.

Cabirin keçisindən keçdi.
Cavan baş bir çanax qandır.
Cavan işlər, qoja dişlər.
Cavanlıq bir dəfə olar, qojalıq da bir dəfə.
Cavanlıq əlamətidir.
Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
Cavanlıq soltanlıqdır, bajarsan saxla.
Cavanlıqda qojalığa güj saxla, pullu gündə pulsuz günə pul saxla,
savaşanda barışmağa üz saxla.
Cavanlıqda zəhmət çəkən, qojaldıqda möhnət çəkməz.
Cavanlıqda pul qazan, qojalıqda – qur qazan.
Cavanlıqda həlimlik, qojalıqda səlimlik.
Cavanlığın qədrini bilmək gərək.
Cəvahir bazارında munjuq satılmaz.

Cəvahir jında içində olar.
Cəvahirin qiyməti var, sözün qiyməti yoxdur.
Cəvahirin qiymətini sərraf bilər, nə bilər hər divanə.
Cahilliyi uzadan ya tula quyruğu xınalar, ya jamadar olar.
Camadarı müştəridən çox.
Camal gedər, kamal qalar.
Camış hənəyi göz çıxardar.
Can alan baxışından bəlli olar.
Can bazarda satılmaz.
Can baladan şirindir.
Can bir qəlbdir yaşayır.
Can verirsən boz sərçəyə ver, qaranquş gəldi gedərdir.
Can verirsən qardaşa ver, min il keçsə yad olmaz.
Can de, jan eşit.
Can deyən çox olar, jan verən olmaz.
Can deməklə jan əskilməz.
Can gedinjə mal getsin.
Can mənim janım, çıxsın sənin janın.
Can sağlığı - dünya varlığı.
Can sənin, jəhənnəm tanrıının.
Can jandan ayridir.
Canavar tək qalanda başına çäqqallar yığışar.
Canavarlar ağız - ağıza yatarlar.
Cananı sevən janından keçər.
Canandan ayrılan jandan ayrılar.
Canbaz ipdə gəzər, balıq - suda.
Candan qonşu payı olmaz.
Candan kabab olmaz.
Candır, badımjan deyil.
Canı yanın eşşək atdan yeyin gedər.
Canı yanın ya bir olar, ya iki.
Canı nədir, jəsədi nə olsun?
Canı olanın, qayğısı da olar.
Canı sapdan asılıb.
Canı janın yolunda deyən çox olur, qoyan - az.
Canım qurban yaxşı qonaq, gəl ojağ a bir də qonaq.
Canımdan tikan çıxartdı.

Canımı da alsan, gülə-gülə al.
Canın boğazındadırsa, öskür çıxsın.
Canın sağ olsun!
Canını jibində gəzdirir.
Cahil axırda tula quyruğ u xınalar.
Cahil dirilərin ölüsdür.
Cahil ilə bal yemə, aqil ilə daş daşı.
Cahil ilə çıxma yola, gətirər başına min bir bəla.
Cahil özünə düşməndir, başqasına nejə dost ola bilər?
Cahildə söz əylənməz.
Cahildən qorx, dəlidən qorxma.
Cahilə qosulan jahil olar.
Cahilə söz qandırmaq, dəvəyə xəndək atdırmaq kimidir.
Cahili jahillər mədh eylər.
Cahilin sözü – eşşəyin anqırtısı.
Ceviz qabığı qarın doydurmaz.
Ceyran qovançıçəyə batar, donuz qovan – lehməyə.
Ceyranın qaçmasın gördüm, ətindən əl üzdüm.
Cəzasız jürm sahibi çox olar.
Cənnət də bu dünyadadır, jəhənnəm də.
Cənnətin yaylağı, jəhənnəmin qışlağı.
Cərgədən qalan keçəl olar.
Cərgədən çıxan qotur olar).
Cəfa çəkməyən səfa görməz.
Cəfasını mən çəkdirim, səfasını yad gördü.
Cəhalət səfalət doğurar.
Cəhd elə dost qazan, düşmən ojaq başında.
Cəhənnəmdə də adamın dayısı gərək.
Cəhənnəmdən qəbzsiz gəlib.
(Cəhənnəmdən əli kösövlü gəlib).
Cəhənnəmə qədər yolu var.
Cəhənnəmə gedən gələr, müştərinin gedəni gəlməz.
Cəhənnəmə gedən özünə yoldaş axtarar.
Cəhənnəmə girsə, üzü qızarmaz.
Cəhrə əyirsən – don geyərsən.
Cibində siçan oynayır.
Cida ilə qulağ a pambıq yeritmək olmaz.

Cidanı oğurlayan yerini bilər.
Cidanı çuvalda gizlətmək olmaz.
Ciyərə qane olmayan pişik, asılırsan qənarədən.
Ciki mənim – biki mənim, alçı dursa – sənin bəxtinə.
Cikini də bilir, bikini də.
Cin atına minərəm, atanı yandıraram.
Cin bismillahdan qorxar.
Cin-şeytan işidir.
Cinə papaq tikir, şeytana – başmaq.
Cins madyan balasın döşündə saxlar.
Cins jinsə çəkər.
Cismin qidası – yemək, ruhun qidası – oxumaq.
Cijinin axır yorğanı.
Cığala tanrı verməz, versə də qarnı doymaz.
Cındırından jin qorxur.
Comərd vergisini xeyirlidən–xeyirsizdən əsirgəməz.
Comərd deməklə – maldan etdilər, igid deməklə – jandan etdilər.
Coratın qovunu, Zirənin qarpızı.
Cöngə öküz olunja yiyesi donuza dönər.
Cümə günü – bazar, onu da yağış pozar.
Cümə şənbədən uzundur.
Cümə gedən öküz gözündən tanınar.
Cütə getməyən öküzü ətlik adına satarlar.
Cütçü babadır özü üçün.
Cütçü yağış istər, yolcu – quraqlıq.
Cüjə ağ günlü olsayıdı, toyuq əmjəkli olardı.
Cüjə səbət altında qalmaz.
Cüjəni payızda sayarlar.
Çaqqal var ki, baş kəsər, qurdun adı bədnamdır.
Çaqqal yuvasında toyuq qaqqıldayır.
Çaqqalın hayifini (ajığını) baqqallar çıxır.
Çaqqaldan çox çariq aparan olmaz, enə ayaqları yalındır.
Çaqqalın yuxusuna toyuq gələr.
Çaqqalın hayifini (ajığını) baqqallar çıxır.
Çağırılan yerə ərinmə, çağırılmayan yerdə görünmə.
Çağrılmamış qonaq süpürülməmiş yerdə oturar.
Çağrılmamış qonağı köpəklər qarşılardır.

Çadra altında hər arvad gözeldir.
Çadrasızlıqdan evdə oturub.
Çay aşağı axıtdım, çay yuxarı axtardım.
Çay bir olar, çeşmə min.
Çay quşu ayağından tutular.
Çay quşu çay daşı ilə vurular.
Çay yanında quyu qazımaqlar.
Çay ki, oldu dişləmə, sən də otur işləmə.
Çay görməmiş çırmınır.
Çaya çat, sonra çırmın.
Çayda balıq yan gəzər.
Çayın biri qaydadır, ikisi jana faydadır, üçü nəsdi, dördü bəsdir, elə ki,
keçdi beşə vur on beşə, çay nədir, say nədir?
Çayın daşı – çölün quşu.
Çayır yeddi il leylək yuvasında qaldı, yerə düşdü bitdi, atasının
vəziyyətini unutmadı.
Çayxana dolu – sahə boş.
Çal belə, qurbanın olum, çal belə, gedər bu dövran, dəxi düşməz ələ.
Çala-çala havaya düşüb.
Çalağan göydə dolanar, jüjənin ürəyi bulanar.
Çalan olsun, oynayan tapılar.
Çalğı olan yerdə, oynamaq da olar.
Çalğı toyun yaraşıçıdır.
Çalğısız toy olmaz.
Çalışan qazanar.
Çalışan əli bıçaq kəsməz.
Çalışanı aj, tənbəli tox görən yoxdur.
Çalışqan atın boynu munjuqlu olar.
Çalışqan dəvə zinqrovlu olar.
Çalışmayan aj qalar.
Çanax (tas) başa girəndə, bil ki, hamam vaxtıdır.
Çanax öz başında sindi.
Çanağında bal olsun, arısı gələr Bağdaddan.
Çapqınçı olsan da insafı əldən vermə.
Çarvadara yol göstərməzlər.
Çarəsiz dərd olmaz.
Çarəsiz dərdə loğ man da ajizdir.

Çarıq tapan dolağın da tapar.
Çarığına baxma, ürəyinə bax.
Çarığında itirən, patavasında tapar.
Çarşab-jorab eyləyib gəlir.
Çaxır içən malın itirər, bəng çəkən - ağlın.
Çaxır paxır açandır.
Çaxırı iç şir böyü yırtmağ a, içmə qarğalar gözünü dəlsin.
Çaxırı keçinin boğazına töksən varıb dağları aşar.
Çaxırı lala versən, lal dil açar.
Çaxırı töksən siçanın boğazına pişikdən pasport istər.
Çaxmaq məndən, qov səndən.
Çaxmağını çax, papağımı tapım.
Çahar atdım şəş gəldi, yenə fələk uddu məni.
Çaş biri iki görər.
Çevir tatı, vur tatı.
Çeynə, ver ağzıma.
Çeşmə ümman yaradar.
Çəkilən zəhmət hədər getməz.
Çəkij ol - üstdə ol, zindan olub altda qalma!
Çəkmə namərd minnətin, get səhrada dolan gəz.
Çəkmə, çəkmə bu dərdi, çəkən bilər bu dərdi.
Çəkməyən nə bilir sevda dərdini?!
Çənə yorulmasaydı, adam hey yeyərdi.
Çənə yumruqdan qorxar.
Çənənə çox yol vermə.
Çənəsi sallaq qarıdır.
Çənginin qazandığı ənlik-kırşana gedər.
Çərçi qızı munjulu olar.
Çərçi kisəsindəkini sanar.
Çərçinin yüz andı, öz eşşəyinə qənim olar.
Çərçinin ana atası, ayaqları altındadır.
Çərçinin nəğməsi yox, nərəsi çox.
Çəşənbə yemişidir.
Çətinini ölünenəjəndir.
Çibin mundar deyil - ürək bulandırır.
Çiy ət dərd gətirər.
Çiy ət ət gətirər, ciy çörək - dərd.

Çiy noxud ağızda islanmaz.
Çiy süd əmənə etibar yoxdur.
Çinara nə qədər su versən, meyvə verməz.
Çirkaba daş atma, üstünə sıçrayar.
Çırkin dövlətli qızını atası adına alarlar.
Çırkin yuyunmaqla gözəl olmaz.
Çırkin özünü gizlədər, gözəl aşkara gəzər.
Çiçəyi burnunda gəzdirər.
Çıraq öz dibinə işiq salmaz.
Çıraqına yağ töküblər.
Çırtıq vursan, qanı çıxar.
Çıxan qan damarda qalmaz.
Çiçək çox olan yerdə, arı da olar, bal da.
Çoban dayağı ilə, gəlin duvağı ilə.
Çoban çox olanda qoyunu qurd yeyər.
Çoban jorabını özü toxuyar.
Çobana vermə qızı, ya qoyun güddürər, ya quzu.
Çobanı özündən olanın qoyunu dişi doğar.
Çobanın yasdığı yastı qayalardır.
Çobansız qoyunu qurd yeyər.
Çobansız sürü yolu azar.
Çobansız sürü olmaz.
Çolaq ayağa daş dəyər.
Çolaq at seyidə nəzirdir.
Çolaq koru görəndə öz halına şükür eylər.
Çomağın o biri başın çevirir.
Çor deyənə jan desəm, ya rəbb, nəyim əskilər?
Çox ağajlar kökündən doğranıb.
Çox and içənin andına inanmazlar.
Çox arpa atı çattadar.
Çox aşıqlar yarı yolda qalıblar.
Çox bilən quş dimdiyindən tələyə düşər.
Çox bilən, tez qojalar.
Çox bilən çox çəkər.
Çox bilib, az danışmaq, igidin ləngəridir (yaraşığıdır).
Çox bilmək istəyən, çox da çalışın gərək!
Çox varlanmaq və çox danışmaq, insanı məhv edər.

Çox ver, az yalvar.

Çox verdim, dedilər dəlidir, az verdim, dedilər xəsisdir.

Dabbağ xoşladığı dərini yerdən-yerə vurar.

Dava aji, faydası şirin olar.

Dava dağ arjıq üstədir.

Dava gündündə igid gərək daldalanmasın.

Dava üçün bir qazı, isbat üçün on şahid.

Davada ağıj aradakına dəyər.

Davada aradakının gözü çıxar.

Davada qılınçı borj verməzlər.

Davada nırx kəsən olmaz.

Davada halva paylamazlar.

Davakarın şah olsa, ərizəni allaha yaz.

Davalı yerdə ot bitməz.

Davanı qılınj aralar.

Davanı qılınj kəsər, sevdanı – pul.

Davanı iki dəfə salmaq nahaqdır.

Davanı göydə axtarırdı, yerdə əlinə düşüb.

Davasını bilməyənə şahid olma.

Davaçı qazı isə, ərizəni allaha yaz.

(Davaçın xan olsa allah dadına çatsın).

Dağ başı duman olar.

Dağ ağrı çekdi, nə doğdu? – Siçan .

Dağ başı dumandan qurtarmaz insan başı yamandan.

Dağ başında xırman qurma,sovurarsan, yel aparar, sel yanında dəyirman qurma, üyüdərsən, sel aparar.

Dağ bizim, jeyran bizim ovçu burda nə axtarır?

Dağ da olsan dağa daldalan.

Dağ dağa arxadır.

Dağ dağa qovuşmaz, insan insana qovuşar.

Dağ dediyin ujalıqdır, ujalıq.

Dağ yeri – duman yeri.

Dağ yeriməsə abdal yeriyər.
Dağ yixılmasa – dərə dolmaz.
Dağ nə qədər uja olsa, el üstündən yol salar.
Dağ səfasız olmaz, gözəl vəfasız.
Dağ suları dağdan gələr.
Dağ üstə maral gəzər.
Dağ üstündə tısbağ a, gomuşdan böyük görünər.
Dağ a yağı sa – çöl abadan, çölə də yağı sa – çöl abadan.
Dağarjıq čuvaldan böyük oldu?!
Dağarjığını čuval yanına sürür.
dağarjığını čuvala tay tutur).
Dağdan gələn, dağ a gedər.
Dağdan gəlir, dağ arabası, heç kim onu mindiyi yox,
Culfa toxur nazik bezi, heç kim onu geydiyi yox.
Dağdan hey götürüb desən ki, «çoxdur», bir də görərsən ki, dağ özü
yoxdur.
Dağlar dağ imdir mənim, qəm ovlağ imdir mənim, dindirməyin ağ laram
yaman çağ imdir mənim.
Dağlar marala qaldı!
Dağı dağ üstə qoyub.
Dağın nə dərdi dağ boydadır.
Dağın üstə bağın sağ olsun.
Dağı lasan vilayət; azançısı – eşşək, münəjjimi – çäqqal.
Dağına baxar – qar verər, bağına baxar – bar verər.
Dad yaman əlindən, yaman gəlin əlindən.
(Dad fələk əlindən, yaman gəlin əlindən).
Dadanmışan, qudurmusan?!
Dad fələk, dad fələk, mən içən şərbətdən özün də dad fələk!
Dadanmışan dolmaya, bəlkə bir gün olmaya?
Dadanın dayanmaz, yiğ dıqja da doymaz.
(Dadanın dura bilməz dursa da dözə bilməz).
Dadanınla qudurani saxlamaq olmaz.
Dadmamışan qaz ətinini, nə biləsən ləzzətinini?
Dadanın qudurandan pis olar.
Dadı ağ zında qalıb.
(Dadı damağında qalıb).
Dad dadiyjan, duz da dadiyjan.

Dadsız şorbaya duz da kar eləməz.
Dadı dağ arjığında qalıb.
Dadımlıqdır, doyumluq deyil.
Dadlı dil – gülər üz.
Dadlı söz dinlənər, dadsız söz əsnədər.
Dadlı söz – jan arzusu, dadsız söz – baş ağrısı.
Dadmaqla mal tükənməz.
Dadsız – duzsuz qonşuya qalsın.
Daz keçəldən xoşlanar.
Dazın istədiyi qara saç olar.
Dairənin nə başı var, nə ayağı.
Dayça at olunja yiyeşi mat olar.
Dayça nə qədər bərk qaçsa, arabanı çəkən atdır, at!
Dayağı dağ olanın, başı göylərdə olar.
Dayan, doldurum!
Dayanan su tez iyənər.
Dayı ilə dağ dolan, əmi ilə bağ dolanma.
Dayı görməyib, elə bilir Ş aqqulu da bir dayıdır.
Dayı tikən körpünü su aparmaz.
Dayısı olan dayısına güvənər.
Dal ayağı ilə qulağını qaşıyır.
Dalaşan köpək xoralı olar.
Dalda qalma, yoldaşından yeyin get.
Daldan atılan daş topuğ a dəyər.
Daldan gələn dadlı olar.
Dalı bağlıdır.
Dalın daşa dayayıb.
Dalında namaz qılıram.
Dalınja aftafa aparır.
Dam dırəksiz olmaz, tövlə kürəksiz.
Dam olmadın, eşik ol barı?!
Dam uçdu, kalafası qaldı.
Dama – dama göl olar, axa–axa sel.
Damazlığıını yeyən tamarzı qalar.
Damar – damar, daşı dələr.
Damara baxarlar, qan alarlar.
Damda verər azanı, yerdə sayar qazanı.

Damdan – dama gəzən köpəyin beli sınar (qırılar).
Damdan düşdüm, ətəyim sindi.
Damdan düşənin halını damdan düşən bilər.
Damdan düşsə, pişik kimi ayağı üstə düşər.
Damımız uçdu, dam kürəməkdən qurtardıq.
Dan ulduzuna dönəmüsən.
Dana göbələk götürdü.
Dana oynar, mixini bərkidər.
Danalı inəkdən sağım olmaz.
Danışanı adam bilir, hürəni – it.
Dananın evi yixılsın.
Danışmaq gümüş olsa, danışmamaq qızıldır.
Danışmaq dananı qurda verər.
Danışıram da pis olur, danışmırıram da.
Dar yerə min dost yerləşər, bir düşmən yerləşməz.
Dar küçədən keçmərəm, çadramı yellətmərəm. Adımı qız qoymuşam, dul kişiyə getmərəm (bayatı).
Darayı, səni geyər hər ayı!
Darvaza qapısın bağlamaq olar, xalqın ağzın bağlamaq olmaz.
Darvazadan keçməyən iynə gözündən keçər.
Darğ a əmimdir, daha nə qəmimdir!
Darı çörəyi – xırmana qədər.
Dariya girən donuz yabanı özünə qəbul elər.
Dariyjan əri olanın tanrıyjan hökmü olar.
Darımızı yeyib, üzümüzə xoridayır.
Daş altından su yeridir.
Daş at – qolların açılsın.
Daş atan bəlli – baş atan bəlli.
Daş atana – çörək at.
Daş atıb başını tutub.
Daş bir yerdə qalanda göyərər.
Daş bir yerdə – qoz bir yerdə.
Daş qayaya rast gəlib.
Daş quyuya düşən kimi düşüb.
Daş qızlar bağına, gejələr yalqız yatar.
Daş – daşa söykənər – divar olar.
Daş daşı, dırnaq daşı, siz savaşa, biz tamaşa.

Daş daşı sindirar.
Daş – dəyənə bəllidir, yol – gedənə.
Daş – divarın qulağı var.
Daş düşdüyü yerdə qalar.
Daş yumşalar, düşmən yumşalmaz.
Daş kəsənə toxunsa, vay kəsənin halına, kəsən daşa toxunsa, vay kəsənin halına!
Daş olma, baş ol.
Daş olsayıdı sıxardım, torpaqdı dayandım.
Daş ürəkli düşmənin ürəyini yarar yumşaqlıq.
Daş daş üstə qalmamış.
Daş üstə əkin olmaz.
Daşdan qopar, yoxdan qopmaz.
Daşdan yumşaq nə versən yeyər.
Daşdan pul çıxardar.
Daşdan tük çəkər.
Daşdan çörək çıxardar.
Daşlar da dilə gəlir.
Daşı daşa, başı başa vurarlar.
Daşı ətəyindən tök.
Daşı sıxsa, suyunu çıxardar.
Daşın xırdaşı böyüməz, adamın xırdaşı böyüyər.
Daşınma su ilə bağ salınmaz.
Daşınma su ilə dəyirman işləməz.
Dedi: Dədə, bir balta tapdım!
Dedi: – Neylədin?
Dedi: – İtirdim!
Dedi: – Dədənə bir dərd artırdın!
Dediyi dedik, çaldığı düdük, yediyi hədik!
Dediyin deyir, demədiyi gedər-gəlməz vaxta saxlayır.
Dediyindən dönərsən, el dönər səndən, dediyini tutarsan, el tutar səndən!
Dedilər: – Qar yağ ajaq.
Dedi: – Dayanmışam titrəməyə.
Dedilər: – Qardaşın nejə adamdır?
Dedi: – Qonşu olmamışam.
Dedilər: – Dəvələri yiğirlər.

Tülkü başladı qaçmağ a.
Dedilər: – Əzrail uşaq paylayır.
Dedi: – Özünkü özünün olsun mənimkinə dəyməsin.
Dedilər: – Yiğışın köçürükl!
Çoban çomağıni ciyninə qoydu.
Dedilər: – Molla əmi, almaqla nejəsən?
Dedi: – Alıji quş kimi!
Dedilər: – Verməklə nejəsən?
Dedi: – Başına söz qəhət olub!
Dedilər: – Sərxoşdur, başını vursun divara!
Dedim bir ağız ağla, demədim ki, İranı başına bağ la!
(Dedilər bir ağız ağla, demədilər jamaatı başına yiğ !)
Dedim, deməmiş olum.
Dedim eşidəsən, demədim öyrənəsən.
Deyən ağılsız olsa eşidən gərək ağıllı ola.
Deyən qafildir, dedirdən qafil deyil.
Deyilən söz geri qayıtmaz.
Deyiləjək sözü fikirləş, sonra de.
Deyilmiş sözdən deyilməmiş yaxşıdır.
Deyingən dinə bilməz, dinməsə dözə bilməz.
Deyirəm dilim yanır, demirəm – ürəyim.
Demə babam yoxsuldur, jan sağlığı dövlətdir.
Demək asandır, yerinə yetirmək çətin.
Demək olmur ki, gözün üstə qaşın var!
Deməsən eşitməzsən.
Desələr ki, göydə toy var, arvadlar nərdivan axtarar.
Desən yumurta aqdır, deyər qaradır.
Desən öl – olər, qal – qalar.
Deyirəm, sevgimizə, bəxtimizə gəj baxanın, gözü kor, bəxti qara, qəlb evi viran olsun.
Dəvə adın satar, eşşək odun.
Dəvə asta gedər, çox gedər.
Dəvə başın soxar pambığa, gözlərini də bərk-bərk yumar,
Deyər : – Məni heç kəs görmədi.
Dəvə bir fikir eyləsə, sarban ikisini eylər.
Dəvə bostana girəndə, elə bilər onu heç kim görmür.
Dəvə böyükdür – ot yeyər, şahin kiçikdir – ət yeyər.

Dəvə böyüksə, yükü də böyükdür.
Dəvə buynuz axtarırıdı, qulaqdan da oldu.
Dəvə kimi böyüksən, qulağı qədər ağılın yoxdur.
Dəvə qulağından asılmaz.
Dəvə durdu dam yıldızı.
Dəvə kimi düz bir yeri yoxdur.
Dəvə kinli olar.
Dəvə köşəyə uymasa, köşək dəvəyə uyar.
Dəvə gördün?
Heç izini də görmədim!
Dəvə minənin eşşəyi yanında olar.
Dəvə nalbəndə baxan kimi baxır.
Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdür.
Dəvə nə qanır nərdivan nədir?!
Dəvə nə qədər uzaq getsə, qatarını gözlər.
Dəvəni ovlamazlar.
Dəvə oynayanda qar yağar.
Dəvə öz kövşədiyini udar.
Dəvə olər, yükü qalar, xoruz olər, tükü qalar.
Dəvə ölsə dərisi yükdür, toyuq ölsə bir çəngə tükdür.
Dəvə palçıq a batdı, milçək onu çıxartdı.
Dəvə tanımasa, ovsarı tanıyor.
Dəvə Xançobanda olar.
Dəvəquşu yükə gələndə, qanadlarını göstərər.
Dəvədən böyük fil var.
Dəvədən düşüb, höt-hötündən əl çəkmir.
Dəvədən yıxılan pambıq üstə düşər.
Eşşəkdən yıxılan – daş üstə.
Dəvəyə dedilər:
– Nə işin sahibisən?
Dedi: – İpək toxuyuram.
Dedilər: – Əl-ayağına yaraşar.
Dəvəyə dedilər:
– Enisi sevirsən, yoxusu?
Dedi: – Düz yolu göyəmi çəkdilər?
Dəvədən soruşdular:
– Eniş yaxşıdır, yoxuş?

Dedi: – Lənət hər ikisinə!

Dəvədən soruştular:

– Haradan gəlirsən?

Dedi: – Çini-maçindən!

Dedilər:

– Məlumdur sənin par-paçəndən!

Dəvəyə dedilər:

– Boynun əyridir.

Dedi: – Haram düzdür ki, boignum düz olsun?!

Dəvəyə qanqal lazım olsa, boynunu yüz yerdən uzadır.

Dəvəyə minməmişdən qabaq yırğalanmaq öyrənir.

Dəvəyəjən boyun olunja, düyməjə ağlın olsun.

Dəvəni aparan eşşəkdir.

Dəvəni dağdan uçurdan bir çəngə otdur.

Dəvəni eşşəyin quyruğuna bağlayır.

Dəvəni itirib köşəyi axtarır.

Dəvəni ya duza, ya suya.

Dəvəni yel aparsa, keçini göydə gör.

Dəvəni yükü ilə udur.

Dəvəni yükü ilə, sarbanı ipi ilə.

Dəvəni palaz altında gizlətmək olmaz.

Dəvəni satan köşək ala bilməz.

Köşəyi satan, eşşək ala bilməz.

Dəvəni çömçə ilə suvarır.

Dəvənin azanı Ağjaqabula gedər.

Dəvənin ayağı altında qarışqa əzilməz.

Dəvənin biri bir döngə, vay döngə dərdi.

Dəvənin qanadı olsa, uçulmamış dam qalmaz

Dəvənin quyruğu yerə dəyəndə.

Dəvənin quyruğu yerə dəyməz.

Dəvənin də oynamağına az qalıb.

Dəvənin dizini bağla, sonra allaha tapşır.

Dəvənin yemədiyi ot, ya başını ağrıdar, ya qıcıını.

Dəvənin kini – ilanın kini.

Dəvəsi ölmüş ərəbəm!

Dəvəçi ilə dost olanın, darvazası gen gərək.

Dəvətə ijabət gərək.

Dəvətsiz qonağı köpək qarşılardır.
Dəvətsiz gələn qonaq, quru yerdə oturur.
Dədə görməyən elə bilər Ş aqqulu da bir dədədir.
Dədəm evində balıq başı, ərim evində də balıq başı?
Dədəm evində də qarabəxt, ər evində də?
Dədəm mənə kor deyib, hər yetənə vur deyib.
Dədənə ehsan verib əli çapıxları qapına dadandırma.
Dədəsindən nə gül dərdim ki, balasından gülab çəkim?
Dədəsini görməyən şahlıq iddiası eylər.
Dəyərli munjuq yerdə qalmaz.
Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar.
Dəyirman iki daşdan, məhəbbət iki başdan.
Dəyirman xoruzu kimi qıpqırmızıdır.
Dəyirmana dəni evdə arıd apar.
Dəyirmana gedirəm, nə dənim var, nə çuvalım.
Dəyirmana getsə dünya xəbəri gətirər.
Dəyirmana gələndən sonra ulaq görən çox olar.
Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötük, bilmirəm kəpək yedi
köpdü köpək ya da ki, kötük yedi köpdü köpək?
Dəyirmando buğda qurutmazlar.
Dəyirmando dəni olmayana un verməzlər.
Dəyirmando dənin yox, şahad üstə başını niyə yarırsan?
Dəyirmando doğulan siçan köy gurultusundan qorxmaz.
Dəyirmandan gələnin əlinə baxarlar.
Dəyirmanın boğazı boş qalsa, daş daşı sürtər.
Dəyirmanın boğazına ölü salsan diri çıxar.
Dəyirmanın yaraşığı torba, çuvaldır.
Dəyirmanın pəri – iki günün əri.
Dəyirmanın səsindən qaçan un üyütməz.
Dəyirmandan ajıq eyləyən çuvalını boş aparar.
Dəyirmançının şahidi kömbəçi olar.
Dəymə mənə, dəyməyim sənə!
Dəymə taziya – qaçar qaziya.
Dəyənək dəlinin, süpürgə gəlinin.
Dəymə düşərdir.
Dəli ağlamaz, ağ illi gülməz.
Dəli aydan qorxar.

Dəli bağlayanı ağı illi aça bilməz.
Dəli başına dövlət quşu qonub.
Dəli qazandı, ağı illi yedi.
Dəli qazının yazdığını, ağı illi qazı pozmaz.
Dəli quyuya bir daş atdı, min ağı illi çıxarda bilmədi.
Dəli qız dayısından yaşınar.
Dəli qız evdə qalmaz.
Dəli qırmızı sevər, gij – sari.
Dəli deyingən olar.
Dəli demiş, ağı illi inanmış.
Əlisi dəli, Vəlisi dəli qırılmışın hamısı dəli?
Dəli dəlidən xoşlanar, molla – halvadan.
Dəli dəliyə qoşular, dəyənək göydən yağ ar.
Dəli dəliyə xoş gələr.
Dəli dost, qəlbi qara, mən belə dostu neylərəm?
Dəli dostun olunja, ağı illi düşmənin olsun.
Dəli dövran sürər, ağı illi vaxt gözlər.
Dəli elsiz, el dəlisiz olmaz.
Dəli ilə dövlətli, ikisi də bildiyini eylər.
Dəli ilə sərxoşun meydanı birdir.
Dəli ilə tapmaqdansa, ağı illi ilə itirmək yaxşıdır.
Dəli inəyin dəli də buzovu olar.
Dəli ol, bəxtin olsun.
Dəli öz zərərini güdər.
Dəli özü deyər, özü də gülər.
Dəli özünə bir dəli yoldaş tapdı, elə bildi ki, çox ağı illidir.
Dəli sərxoşdan qorxar.
Dəli söyləyən doğru olar.
Dəli utanmaz, yiyeşi utanar.
Dəli çomağ a rast gəlib.
Dəlidən ağı il ummaq olmaz.
Dəlidən doğru xəbər.
Dəlidir, başını vursun divara!
Dəliyə ağı il, qaraya sabun kar eyləməz.
Dəliyə bir hava bəsdir.
Dəliyə qanun yoxdur.
Dəliyə qoşulma, səni də dəli edər.

Dəliyə daş atma, başına daş yağıdırar.
Dəliyə dedilər: – Dünyada dəli çoxdur, ağ illi?
Dedi: – Dəli!
Dedilər: – Nə üçün?
Dedi: – Dəli bir nəfərdir, ona dəli deyən minlərlə!
Dəliyə dedilər: – Nə üçün dəli olmusan?
Dedi: – Ağ illilərin dərdini çəkməkdən!
Dəliyə dəyənək verməzlər.
Dəliyə dəli kimi javab verməzlər.
Dəliyə yazı yoxdur.
Dəliyə yer ver, əlinə bel!
Dəliyə yüz öyrət, öz bildiyini eylər.
Dəliyə gündə bayramdır.
Dəliyə sorğu olmaz.
Dəliyə üz vermə.
Dəliyə halva-külçə neyləsin?
Dəlilər dünyani əkdilər, ağ illi indi jüt qoşur!
Dəlini apardılar toya. Dedi: – Bura bizim evdən yaxşıdır!
Dəlini zənjirlə yox, tədbirlə tutarlar.
Dəlinin başında qoz ağ aji bitməz.
Dəlinin bir ağ illisi olmaz?
Dəlinin buynuzu olmaz ki?
Dəlinin dilinə pəhriz yoxdur.
Dəlinin düşünməsinə, toyuğun eşələnməsinə dərman yoxdur.
Dəlinin yadına daş salma.
Dəlinin eşşəyi də dəli olar.
Dəlinin nə toyu olsun, nə bayramı.
Dəlinin sözü, sərxoşun gözü.
Dəlinin ürəyi dilindədir, ağ illinin dili ürəyindədir.
Dəlinin xırmanı olmaz.
Dəlijə qızdan dəlijə gəlin olar.
Dəlləyi müştərisindən çox.
Dəllək dəlləyin başını qırxanda pul almaz.
Dəlləkliyi bizim başımızda öyrənir.
Dəm dəm gətirər, qəm qəm.
Dəm-dəm halvası deyil ki.
Dəmir ayaq, dəmir çarıq, dəmir diş.

Dəmir qapının taxta qapıya işi düşər.
Dəmir dəmiri kəsər.
Dəmir ki var, döydükjə uzanar.
Dəmir nəmdən, insan qəmdən çürüyər.
Dəmiri döyən dəmirçi olar.
Dəmiri isti-isti döyərlər.
Dəmiri kürədən dəmir çıxardar.
Dəmirsiniz, missiniz, hamınız bir jinssiniz.
Dəmirçi yanından keçən qığ İljin yeyər.
Dəmirçi nə bilir qızıl nədir?
Dəmircidə bıçaq tapılmaz.
Dəmirçinin ömrü tax-taxla, leyləyin ömrü lağ-lağ la keçər.
Dəni ellərdən, suyu göllərdən.
Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.
Dəniz dalğasız, qızlar sevdasız olmaz.
Dəniz suyu kimi, nə içilir, nə kiçilir.
Dənizdə balıq sevdasız olmaz.
Dənizdə batan saman çöpündən yapışar.
Dənizə getsə dənizi qurudar.
Dənizi çomçə ilə boşaltmaq olmaz.
Dər-divarın da qulağı var.
Dərviş, belə iş?
Dərviş dilriş olar.
Dərviş yabisı hər evin yolunu tanıyor.
Dərviş məsjidə girməz, bazarda meydan qurar.
Dərviş odur ki, dünyani tərk edə, fəqir odur ki, dünya onu tərk edə.
Dərviş olan şahlıq iddiası eyləməz.
Dərviş öz evini ciyində gəzdirər.
Dərvişə bir şey verməmisən, kəşkülün bəs niyə sindirirsən?
Dərvişi – təkyədə, sərxoşu meyxanada axtar.
Dərvişin olduğunu.
Dərvişin fikri nə isə, zikri də odur.
Dərd ağ ladar, eşq söylədər.
Dərd adamı ağ ladar.
Dərd bir deyil, iki deyil.
Dərd bir idi, iki oldu.
Dərd bir olsa, yeriyər.

Dərd bir olsa çarəyə nə var?
Dərd bir ülgüjdür, udsan yaralar, atsan yaxalar.
Dərd var gələr keçər, dərd var dələr keçər!
Dərd dərd üstündən gələr.
Dərd dərdə bənzəməz.
Dərd dərdi açar.
Dərd getməz, deyişər.
Dərd gəzər, dərman arar.
Dərd gələndə lailajı, pişiyə deyərlər: – Xanım bajı!
Dərd gələndə xalvar ilə gələr, çıxanda misqal ilə!
Dərd olmaz dərmansız, dəvə gördüm sarbandsız, hamiya dərman oldu,
balam öldü dərmansız.
Dərd olsun, söz olmasın.
Dərd çəkənə gərəkdir.
Dərdi verən, dərman da verər.
Dərdi olan danışar.
Dərdi olan dərman axtarar.
Dərdimi dağa desəm dağ əriyər, şam yanar, şölə çəkər, piltə yanar,
yağ əriyər.
Dərdimiz hardan əyan olsun bizim dərdsizlərə. Dərdlilər yaxşı bilir
aləmdə dərdin qiymətin.
Dərdin yoxdur söylən, borjun yoxdur evlən.
Dərdini qoy dərdim üstə, onu da mən çəkim.
Dərdini dərd bilənə söylə.
Dərdini gizlədən – davasını tapmaz.
Dərdini unut, sözünü unutma
Dərdli dərdlinin dərdini axtarar.
Dərdlini dindirmə, özü dillənər.
Dərdsiz baş – bostan qırğında köpək.
Dərdsiz könüldə məhəbbət yuva açmaz.
Dərə mənim, düz mənim sənin burada nə işin var.
Dərə mənim, düz sənin.
Dərəni, təpəni sel bilir, yaxşını, yamanı el bilir.
Dərzi öz yırtığını yamamaz.
Dərziyə köç dedilər: iynəsini yaxasına sanjdı.
Dərzinin mayası iynə-sapdır.
Dərilməmiş güldən dəstə bağlamaq olmaz.

Dərin su bulanmaz.
Dərinə getmə, məsələ böyüyər.
Dərya görünən yerdə qətrə nə görünər?
Dərya murdarlıq götürməz.
Dəryada balıq sevdası.
Dəryadakı balıq, göydəki quş satılmaz.
Dəryadan bir damkı.
Dəryadan nə əksik olajaq?
Dərdə nə əksik olajaq?
Dəryadan uzaq, bələdan uzaq.
Dəryaz işlər, qol öyünər.
Dəryaya daş atmaqla suyu bulanmaz.
Dəryaya bir daş at, ya bir qaya sal.
Dərgahın qapısı açıq olanda köpəyin yuxusu gələr.
Dərmansız dərdin dərmanı bimarlıqdır.
Dəstəməzsiz namaz olmaz.
Dəstini qıran da bir, suyu gətirən də bir.
Dəhnəni dərin qazı, suyu gur gəlsin.
Div qurbağaya aşiq olub.
Divan ilə divanlıq eləmək olmaz.
Divan haqqı da baxar, nahaqqı da.
Divanxana qapısı, girəndə darvaza olar, çıxanda iynə gözü.
Divar binadan qaim olar.
Divarı nəm yıxar, insanı qəm.
Divarın dalısı da qürbətdir.
Divarın iki üzün yıxmazlar.
Dil ağrıyan dışə dəyər.
Dil ağrısından qol ağrısı yaxşıdır.
Dil adamı bəyan eylər.
Dil adamın düşmənidir.
Dil başa bəladır.
Dil başı güdəzə verər.
Dil başı saxlar.
Dil var bal gətirər, dil var – bəla.
Dil ətdəndir.
Dil ki, var, ətdəndir, hara döndərsən dönər.
Dil ilə dost olanın ağzın ara, könlün al.

Diz ilə olan, zor ilə olmaz.
Dil yanılar, doğrusunu deyər.
Dil yarası qılınj yarasından yamandır.
Dil sümüksüzdür, amma sümüyü sindirar.
Dil ürəyin açarıdır.
Dildə bir şey deyib, ürəklə başqa şey tutma.
Dildə yox, işdə özünü göstər.
Dildən aji, dildən şirin şey yoxdur.
Dildən gələn əldən gəlsə, kasıb-kusub varlanar.
Dildir, nə qoruğu var, nə qaytanı.
Dilənci torbasından çörək yeməzlər.
Dilənciyə bir verərsən, bir də istər, sabahajan yatmağ a yer də istər.
Dilənciyə torbası ağırlıq eləməz.
Dilənciyə xiyar verdilər, əyrıdır deyə almadı.
Dilotu yeyib!
Dili bal, işi bəla.
Dili varsa, dilçəyi də var.
Dili ilanı yuvasından çıxardar.
Dili topuq çalır.
Dili uzundur, ağlı gödək.
Dili xoş olanın havadarı çox olar.
Dilimin bələsindən sana.
Dilim, dilim ol, dilim, bir az şirin ol, dilim, bir az həlim ol, dilim, sən ki, injitdin yarı dilim-dilim ol, dilim.
Dilimdə tük bitib.
Dilin bələsidir uzunçu olmaq, ariflər işidir, sükuta dalmaq.
Dilin olmasayıdı, qarğalar dimdikləyərdi.
Dilində öd olanın hər şeyi aji olar.
Dilinə doğru söz gəlməz.
Dilini bilməyən anasın tanımadaz.
Dilini qısa eylə.
Dilin qoy dilçəyinə.
Dilini saxlayan, başını saxlar.
Dilini tut, divanı ud.
Dilini uzun eləyən, başını bəlaya salar.
Dilinin bəlasını çəkir.
Dilinin pərsənki yoxdur.

Din elmin düşmənidir.
Dindən çıxsan da, eldən çıxma.
Dini dinara satan molla, dindən də olar, dinardan da.
Dini dinara satmaq olmaz.
Dini yeyib, imanı dalına atıb.
Dini olmayanın imanı da olmaz.
Dinindən dönər, imanından dönəməz.
Dinmə ver!
Dinmə, səni udaram!
Dinməyənin bir dinəni olar.
Dinsizin ağ zını imansız yumar.
Dinsizin malını imansız yeyər.
Dinsizin öhdəsindən imansız gələr.
Dinj adamsan, qanlı qapısında nə qayırırsan?
Dinj ayağa heç nə dəyməz.
Dirjliyimi Ş ahmərdan kəsib.
Diri dirinin dərdini çəkər.
Diri it ölü aslandan yaxşıdır.
Diridən dirilik qalar.
Diriyə dirilik lazımdır.
Diriyə hay verməz, ölüyə pay.
Dirilik birlikdədir.
Dirini öldürmək olar, ölünü diriltmək olmaz.
Diz ağrısını jan çəkər.
Diş verən dişlik də verər.
Diş qurdalamaqla qarın doymaz.
Diş yox ikən dodaq var idi.
Dişi düşmüş boz öküz, qosulub jöngələrə.
Dişin ağrıdı - çək qurtar.
Dişinin qədrini bilməyən çənəsiz qalar.
Dişlərini ağartma, it sümük axtarır.
Dişsiz ağız - daşsız dəyirmən.
Dimbili ələk - dimbili saj, əlim xəmir, qarnım aj!
Dığ-dığ qardaşı qardaşdan ayırar.
Dırnağı mayasından kəsməzlər.
Dırnağın varsa, başını qaşı.
Dovğ'a doqqazajan, qatıqlı aş darvazayjan.

Dovşan dağ da – suyu ojaqda.
Dovşan dağ dan küsmüş, dağın xəbəri yox.
Dovşan kiçik, qulağı böyük.
Dovşan nə qədər qaçarsa, o qədər də yatar.
Dovşan öz yatağında ovlanar.
Dovşan feyz alanda kənd qıraqında gəzər.
Dovşana deyir, qaç, taziya deyir, tut.
Dovşanı araba ilə tutur.
Dovşanı tutunja taziya «atam» deyərlər.
Dovşanın gümanı ayaqlarına gələr.
Doqquz ay ananın qarnında nejə qalmışan?
Doqquz atı səkkiz ağa aja bağlayır.
Doqquz dərədən on qab su gətirər.
Doqquz döşəkli bala, axırda quru yerdə jan verər.
Doqquz gün əjiri on gün sadağ a lazımdır.
Doqquzu verən, onu da verər.
Doqquzunda nə isə, doxsanında da odur.
Doğaram – oğlan doğaram, doğ maram – özümü boğaram.
Doğru büdrər, amma yixilmaz.
Doğru deyənin başı keçəl olar.
Doğru deyən olsayıdı, yalançı usanardı avara qalanlar dəxi bir söz də qanardı.
Doğru elə bilər hamı doğrudur, əyri elə bilər hamı əyridir.
Doğru yalanı qovar.
Doğru yolda yixılan tez qalxar.
Doğru yolla gedən yorulmaz.
Doğru ol, asan yol ilə get.
Doğru söz aji olar.
Doğru söz aji olar, nətijəsi şirin.
Doğru söz dilinə gəlməz.
Doğru söz dostluğ u pozar.
Doğru söz etiraz götürməz.
Doğru sözü zarafata salıb deyərlər.
Doğru söylə, at min çap.
Doğru tutulmayıñja, oğru tutulmaz.
Doğruya zaval yoxdur, çəksələr min divana.
Doğruluq dost qalasıdır.

Doğruluq insanı heç vaxt utandırmaz.
Doğruluqla dost qapısın dolan gəz, öz evindir.
Dodağın qalınlığına baxma, sözün zərifliyinə bax.
Dozanqurdun da balası özü üçün əzizdir.
Dolayı gəl, dolayı, həsir basma, dolan gəl!
Dolan qoyunum, dolan, borj verən gələr, ya səni aparar, ya məni.
Dolanmağ a yad ölkə, ölməyə vətən yaxşı.
Dolaşan qurd aj qalmaz.
Dolu quyuya it düşməz.
Dolu tūfəng bir nəfəri qorxudar, boşu – iki nəfəri.
Dolunu yeyib boş'a təpik atma.
Don dedi: – Mən gedirdim, məni yamaq saxladı.
Don tapmaq asandır, dost tapmaq çətin.
Donluğ uma dari, jirəmə kəpək qatmayıñ.
Donuzdan bir tük də qənimətdir.
Donuzdan toğlu doğulmaz.
Donuzun başı ağır olsa da, leşi çəkər.
Dor dibindən qaçandır.
Dost ağlar, düşmək gülər.
Dost arası pak gərək.
Dost arası sözsüz olmaz.
Dost başa baxar, düşmən ayağa.
Dost bir, düşmən on bir.
Dost qazan, düşməni nənəm də doğar.
Dost dar gündə tanınar.
Dost dosta arxa olar.
Dost dosta tən gərək, tən olmasa gen gərək.
Dost dostdan kənar olmaz, aralıqda mərdimazar olmasa.
Dost dostu dar gündə sınavar.
Dost dostun eybini üzünə deyər.
Dost-düşmən qara gündə məlum olar.
Dost ziyan kar olmaz.
Dost ilə ye, iç, alış-veriş eləmə.
Dost yolunda boran olar, qar olar.
Dost yolunda əzaba düşənin el içində üzü ağ olar.
Dost gələr – düşmən gedər.
Dost gəlişi bayram olar.

Dost məni ansın bir çürük qoz ilə.
Dost məni yad eyləsin bir güleyşə nar ilə.
Dost min isə – azdır, düşmən bir isə – çoxdur.
Dost min olar, jandan dost olan bir.
Dost ol, vəfali ol.
Dost sevinər, düşmənin gözü çıxar.
Dost sərrini dosta deyər.
Dost üzdən bəlli olar, düşmən – gözdən.
Dosta – alqış, düşmənə – qarğıış...
Dosta borj pul vermə, hər ikisi əldən gedər.
Dosta dost, düşmənə düşmən kimi bax.
Dostam səninlə, pulun qurtaranajan!
Dostdan belə sərrini saxla.
Dostdan zərər gəlməz.
Dostdan özünü qoru, düşmənlə hesablaşmağ a nə var?
Dostla dağ ı tez aşmaq olar.
Dostluq düzükdədir.
Dostluq göstərməklə düşmən əzilməz.
Dostluq üç almadır: gah ikisi səndə, birisi məndə, gah ikisi məndə, irisi səndə.
Dostluq həyat vəsiqəsidir.
Dostluq həmişə qalib gələr.
Dostluqla tutub, düşmənliklə yıxar.
Dostluğ a dağlar da, dənizlər də mane ola bilməz.
Dostluğ u ayı dostluğudur.
Dostluğ un telini kobudluqla qırma, bir də bağ lasan düyüni qalar.
Dostsuz insan – qanadsız quş.
Dostu dar gündə sına.
Dostuq, jibimiz ayrı.
Dostun atlığı daş baş yarmaz.
Dostun versə qum, sən onu ovjunda yum.
Dostun dost olsun, hesabın dürüst.
Dostun yoxsa, axtar, tapdın – qoru.
Dostun qədrini dost bilər.
Dostun sərrini dost bilər.
Dostun üzünü evində gör.
Dostuna borjlu olma.

Dostunu ağı ladıb, düşmənini güldürmə.
Dostunu mənə de, deyim sən kimsən.
Dostunun dostu sənin də dostundur.
Dövlət ağı illinə nökəridir, axmağın ağıası.
Dövlət adama ayağı ilə gəlməz.
Dövlət başa bəladır.
Dövlət başa qonar, quzğun leşə.
Dövlət qulluğu göyərçinə bənzər, qonar, uçar.
Dövlət quşu başına qonub.
Dövlət dəniz suyu kimidir, içdikjə susadır.
Dövlət malı nə odda yanar, nə suda batar.
Dövlət sırrını dövlət bilər.
Dövlətdə dəvə, övladda nəvə.
Dövlətə bel bağlama.
Dövlətə etibar yoxdur.
Dövləti abıra çəpər edərlər.
Dövlətin də düşər-düşməzi olar.
Dövlətin ən yaxşısı ağıldır.
Dövlətin gəlhagəlidir.
Dövlətli yanına qaşışında, kasıb elə bilər ona pul verir.
Dövlətli kasıb olsa – qırx il iyi getməz.
Dövlətlidən xeyir olmaz, gordan mazarat.
Dövlətliyə bəli, yoxsula dəli deyərlər.
Dövlətliyə saxsı lazım olsa, kasıb kasasını sindirar.
Dövlətlinin dili uzun olar, əli qısa.
Dövlətlinin iti yatmaz.
Dövranını sürən sürsün, hər kəsin majalı var.
Döyən qalır qıraqda, döyüllən tutulur.
Döyən, söyən ərim yox, yel aparan unum var.
Döymə özgə qapısını, döyərlər sənin qapını.
Döyməni xanım yeyər, kəpəyi – yetim.
Döymür, tozunu çırpır.
Döyüllən ilə deyən bir deyil.
Döyüllənin jibindən gedər
Döyülməmiş düyüdən aş olmaz.
Dörd divar arasında qalmışam.
Dörd divardır, bir həsir.

Dörd göz bir övlad üçündür.
Dua oxumaqla donuz darıdan çıxmaz.
Duanı biz eləmişik, yağış gör hara yağır?
Duz yerinə buz yalama.
Duz kimi hər aşa girər.
Duz-çörək qədri bilməyən itdən də alçaqdır.
Duz-çörək kəsmişik.
Duz-çörək itməz.
Duz çörəyin qədrini bilmək gərək.
Duzun duz olsun.
Duzdan ləziz, sudan əziz, bir şey yoxdur.
Duzu yeyib duz qabını sindirma.
Duzunu gimrik eyləyən çörəyini də fətir eylər.
Duymusan – malındır.
Dul arvad ağ kəlağayıdır, toxunma, ləkə düşər.
Dul arvad evdə oturmaz.
Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar.
Dul arvad yuxuda ikinji ərinini görər.
Dul arvad özü yetimdir, amma yetimlərə anadır.
Dul arvad qız adına almazlar.
Dul arvadın boxçası qoltuğunda olar.
Dul arvadın divarı alçaq olar.
Dul arvadın dilləri, qaraja yazın günləri
Duman alçaqdan qalxar, ujanı gözlər.
Dumanlı gözə hər şey bulanlıq görünər.
Dumansız çən olmaz.
Dumbul görər oynar, mehrab görər ağlar.
Dumbulla gələn zurna ilə gedər.
Duran yatanın payını yeyər.
Duran yerdə işə düşmüşəm!
Duran öküz yatan öküzün başına batırar.
Durnanın başçısını vururlar.
Durub getdik qışlağ'a, ümid qaldı yaylağ'a.
Düdəməyi hindi gəlir.
Düdüyə qoydular, çaldılar.
Düz ağ ağı ojağ'a qoymazlar.
Düz adamsan – təkyədə nə işin var?

Düz danışanla dost ol, səni tərifləyənlə yox.
Düz danışanı utandırmaq olmaz.
Düz əyrini kəsər.
Düz yaşa – yüz yaşa.
Düz yol gedən yorulmaz.
Düz yoluñ yolçusu azmaz.
Düz gəlmisən – düz get, qız gəlmisən – qız get.
Düz oldu – ox, əyri oldu – yay.
Düz söz aji olar.
Düz söz – bir söz.
Düz tanınmayınja – əyri tanınmaz.
Düzəndə min, enişdə yedəyin çək, dikdə qabaq sal, yeriməsə, mən zamin.
Düzlük uzanar, qırılmaz.
Dükənçinin saqqalı özünə əngəldir.
Dünən bir, bu gün iki.
Dünən – dost, bu gün aşna.
Dünən yediyini bu gün yadından çıxarıb.
Dünən yumurtadan çıxıb, bu gün qabağını bəyənmir.
Dünən yumurtadan çıxıb, bu gün bizə jip-jip öyrədir.
Dünən öləni dünən də basdırıldılar.
Dünəni demə, bugünü de!
Dünənki işinə sağ ol, bugünkü işindən danış.
Dünənki məzənnəyə yoldaşım da hazırlır.
Dünənki nökərciliyinə baxma, bugünkü ağ alığına bax.
Dünya bala dönsə də, ala qarğıa öz yeməyin bilər.
Dünya başına dar gəlir.
Dünya belə də qalmaz.
Dünya beş gündür, beşi də qara.
Dünya bir yağlı quyruqdur, yeyə bilənə nuş olsun.
Dünya bir yorğun ovdur, hər gələn bir dəm ovlar.
Dünya bir pənjərədir, hər gələn baxar gedər.
Dünya bitər, əngəl bitməz.
(Dünya bitər, yalan bitməz).
Dünya sənin, dünya mənim, dünya heç kimin.
Dünya boynu yoğunundur.
Dünya varına güvənmə!

Dünya – qazan, biz çomçə.
Dünya dediyin bir bağdır, hər gələn bir aq aj əkib gedər.
Dünya, dünya, puç dünya!
Dünya, dünya nur dünya, gəl qaranı kəs dünya!
Dünya durduqja durasan!
Dünya yaz ikən qış tədarükünə bax!
Dünya yansa, bir tükü də yanmaz.
Dünya kasıba zindandır, varlıya meydan.
Dünya gedib, uju qalıb, adamların biji qalıb.
Dünya gör-götür dünyasıdır.
Dünya malı dünyada qalajaq.
Dünya malına etibar yoxdur.
Dünya işinin madarı yoxdur, heç kimsəyə etibarı yoxdur.
Dünya mənim deyənin, dünən gəldik yasından.
Dünya bir nərdivandır, biri çıxar, biri düşər.
Dünya tükənər, düşmən tükənməz.
Dünya xali deyil.
Dünya çalışanların əlindədir.
Dünyada adamdan adamlıq qalır.
Dünya asandan çətin, çətindən asan şey yoxdur.
Dünyada bir pislik qalar, bir də yaxşılıq.
Dünyada ən zor iş anlamaza söz anlatmaqdır.
Dünyada iki şəxs heç vaxt dost olmaz: biri – qanan, biri – qanmaz.
Dünyada ən yaxşı şey yaxşılıqdır.
Dünyada oğul toyundan şirin heç nə ola bilməz.
Dünyada pulsuz – axırətdə imansız.
Dünyada hər an, mərdə arxalan.
Dünyada hər kəs öz haqqına razı olsa, dava olmaz.
Dünyada hər şey satılıb-alınar, namusdan başqa.
Dünyada üç şey gördüm; oldum, evləndim, oldum.
Dünyadan xəbəri yoxdur.
Dünyaya bel bağ lama.
Dünyaya dayanma, varına inanma.
Dünyaya etibar yoxdur.
Dünyaya eşşək gəlib, eşşək də getdi.
Dünyanı verim açıb.
Dünyanı dolansan da qarğı asan, qarğı a!

Dünyanı ikiəlli tutma.
Dünyanın axırıdır?!
Dünyanın ən bəxtiyar insanı kimsəyə möhtaj olmayanındır.
Dünyanın ən böyük neməti jansağlığıdır.
Dünyanın işini hər təhər tutsan keçər gedər.
Dünyanınkı əvəz-bədəldir.
Dünyanınkı borjdur.
Dünyaja gözəlliyyin olunja, zərrəjə bəxtin olsun.
Düş desəm – düşməzsən: qoyun iri, quzu xırda, keçi kəssəm eməzsən.
Düşmən adama «qadan alım» deməz.
Düşmən qarışqa da olsa, sən onu fil say.
Düşmən qaçarkən qarğalar jürətlənər.
Düşmən düşməndir, nə yaxşısı nə yamanı?!
Düşmən düşmənə qəzəl oxumaz.
Düşmən düşmənə Quran oxumaz).
Düşmən düşmənin halına qalmaz.
Düşmən güjsüz də olsa, ehtiyatı əldən vermə.
Düşmən ətək altından çıxar.
Düşmən yaxandan tutanda it ətəyindən tutar.
Düşmən səni daş ilə sən düşməni aş ilə.
Düşmən çox olanda qaçmaq da mərdlikdəndir.
Düşmənə bel bağlama.
Düşmənə varanda ürəyində nifrət, əlində tūfəng; dosta varanda
ürəyində məhəbbət əlində çörək.
Düşmənə quyu qazıyinja, dosta ev tikərsən!
Düşmənə sahib çıxan, düşmən sayilar.
Düşmənə fürsət vermə, ayıq ol.
Düşməni bas, hər yol ilə bassan, bas!
Düşməni elə vur ki, bir də özünə gəlməsin.
Düşməni yumşaqlıqla dost edən ağıllıdır.
Düşmənin bəlisindən dostun silləsi yaxşıdır.

Ev ayranı ajı olar.
Ev alma , qonşu al.
Ev bağda , bağ dağda.
Ev bizə qaldı desənə, halva bişibdir – yesənə.

Ev bizim, sirr bizim.
Ev böyüksüz olmasın.
Ev buzovundan öküz olmaz.
Ev dağılsa tiri qalar, kalafa uçsa – yeri.
Ev sözsüz olmaz, meşə çäqqalsız.
Ev süpürürəm, yer salaram, kimin qızından dala qalaram?
Ev təzə, divar təzə, ələyim, səni hardan asım?
Ev tikən balta çöldə qalar.
Ev xoruzudur.
(Ev pəhləvanıdır).
Ev şamdan işıqlanar, baş – bilikdən.
Evdə bişməyib, qonşudan gəlməyib.
Evdə qonaq olanda uşağa ajıqlanmazlar.
Evdə div olur, çöldə divanə,
(Evdə xoruz olur, bayırda toyuq).
Evdə gəlinim olsun, bayırda – yeznəm.
Evdə öz başını bağlaya bilmir, toyda gəlin başı bağlayır.
Evdəki hesab bayırca çıxmaz.
Evdən qabaq qonşu axtar.
Evdır, aşağısı da olar, yuxarısı da.
Evə girirəm qarı döyür, bayırca çıxıram – tanrı.
Evi abad al, bağı – bərbad.
Evi abad edən arvaddır.
Evi yoxdur, qapı axtarır.
Evi odlanan mən əli kösövlü sən.
Evimizə gəldi qonaq vay dədəm vay, dədəm vay, olaydı yumurta,
bişirəydim qayqanaq, vay tava dərdi, yağ da yoxdur !
Evin bəzəyi ojaqdır.
(Evin bərəkəti ojağındadır).
Evin böyüyü buyruqda, kiçiyi – qulluqda.
Evin zibilini küçəyə atmazlar.
Evin iti ol, kiçiyi olma.
Evin yaraşığı gəlindir.
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı – qonaq.
Evin yixılsın Müşkülli Məmməd, ayının böyüünü burada qoyub gedib
meşədə axtarır.

Evin minarə dibində olsa da, qulağın səs eşitməz.
Evin olsun avardan, od düşsün gilavardan!
Evində dəlik, belində yara, yar sırrını ellərdə ara.
Evində yatır, yuxuda Həzrəti Suleymani görür.
Evində tapmaz bir çürük darı, bardaş qurub oturar hamidan yuxarı.
Evlənən evdar olar.
Evlənən göz-qulaqda olar.
Evlənənlə ev tikənin köməkçisi çox olar.
Evlənmək su içmək deyil.
Evlər ayrı, qayğılar ayrı.
Evlər damı isti sajdır, davam gətirən oturar.
Evlərə gedən qızın başı qovğalı olar.
Evlərə gedən qızın: qulaqları kar, dili lal, gözləri kor gərək.
Evlərə gedən qızın dili altında qənd gərək.
Evli evdə yatar, qərib harda axşamlar?!
Evli evində gərək.
Evsizə qız verməzlər.
Ey əmmamə, gör qayış nə çəkir?
Ey zər, allah deyilsən, amma eyiblərə pərdə çəkənsən.
Ey yar, gəl bağ rımı yar, gör içində nələr var.
Ey özü-özünü bəyənmiş, qoy səni el bəyənsin.
Ey fələk, batmanı eylədin çərək, hamiya verdin qovun, qarpız, mənə erdin yelpənək.
Ey jüt yatan bəxtəvər, demirsən bir tək də var?!
Eyib eləmə eybəjərin eybinə, eyib edirsən öz-eybinə eybi yox.
Eyibi eylər eybəjər, soğanı yeyər dərdəjər.
Eyib tapır özgəyə, bir baxmayır güzgüyə.
Eybini bilən, özgəyə eyib eyləməz.
Eyibli eybini bilsə, başına kilim örtər.
Eyibli söz danışma.
Eyibsiz dost axtaran, dostsuz qalar.
Eyibsiz yar axtaran, yarsız qalar.
Eyibsiz gözəl olmaz, ay üzündə də ləkə var.
Eyməçiyə (qatlıqçıya) doşab göstərməzlər.
El ağzı ilə quş tutulmaz.
El ağzı - yel ağzı.
El ağzı kəramətdir.

El ağzı torba deyil ki, büzəsən!
El ağzı faldır.
El oğzı - çuval ağzı.
El ağzı ilə şorba içilməz.
El ağzına baxan, qarısını tez boşar.
El ağzında bir sözün yüz rəngi var.
El ağzını bağlamaq olmaz.
El adamı igid deyə jandan edər, jomərd deyə maldan edər.
El ayranı yanğını soyutmaz.
El arasında it quyruğu kəsməzlər.
El atan daşa güj çatmaz
(El atan daşı qalxızmaq olmaz).
El atanı - ər atar, el tutanı - ər tutar.
El atanı haqq da atar.
El bərəkallahı qarın jırar.
El bir olsa - dağ oynadalar yerindən, söz bir olsa, zərbi gərən sindirar.
El qabağı - yel qabağı.
El qazanı ilə aş qaynamaz.
El qalxdı, sən də qalx.
El qapısı - həkim qapısı.
El qapısı, həm gej, həm güj açılar.
El qızına inanmaq olmaz.
El dağlara dayanıb, çıraqlı indi oyanıb.
El dəli olanda mollaya gedər, molla dəli olanda hara gedər?
El dəlisiz olmaz.
El dəlisin çölə atmaz.
El eybini sənə deyən, sənin də eybini elə deyər.
El el ilə, dəyirman yel ilə.
El el ilə keçinmiş, qardaş qardaş ilə keçinməmiş.
El elin aynası - batmanı, tarazısı.
El elin itgisini bayatı oxuya-oxuya axtarar.
El igidləri ilə tanınar.
El ilə allahu-əkbər.
El ilə bir ağla, el ilə bir gül.
El ilə qara gün bayramdır.
El ipilə quyuya düşən, quyuda qalar.
(Özgə ipilə quyuya düşən, quyuda qalar).

El içində – əmioğlu; əmioğlu içində – qardaş.
El içində ol, el içində öl.
(El içində – öl içində).
El yandıran şamı söndürmək olmaz.
El ağzı faldır
El ağzı – çuval ağzı.
El el üstə sığıınar.
El yaxşı, biz yaman, el buğda, biz saman.
El yaxşılığın unutma.
El yumruğunu görməyən, öz yumruğunu batman sanar.
El keçən körpüdən sən də keç.
El kisəsindən dəvələr sənə qurban.
El köçdü, oba qaldı.
El köçdü, sən də köç.
El gözü aydın görər.
(El gözü sərrafdır).
(El gözü tərəzidir).
El gözüylə dünya görünməz.
El gözündən düşən boy atmaz.
El güjü güjlü olar.
El malı ilə dost qazanılmaz.
El malına kəm baxan, malsız-davarsız qalar.
(El malına kəm baxanın gözlərindən qan damar).
El malına göz tikən, gözsüz qalar.
El malına göz tikmə, özün qazan, özün ye.
El malını qoru öz malın kimi.
El mahnısı – yallı səsi.
El namusu elə düşər.
El nəğməsini eldən öyrənərlər.
El oğlu yumurtaya qulp qoyar.
El od başına yiğilər.
El öz dəlisini yaxşı tanıyar.
El sağ olunu qazandın, el sağ olundan özünü gözlə.

Елсалан күрпүдян щам ыкечяр.
Елсевяниалям севяр.
Елсяси- шаг г сяси
Елсюзң - ата нясиштидир.
Елсюзң - аталар сюзүдүр.
Елшара, сян дя ора.
Елшар г алын бостан г ұғында эялм яз.
Елщим м ятля, г ушг анадла.
Елчалан зурнанын сясиу загдан эялжар.
Елшам ыдайм йанар.
Едя олан бяйда олмаз.
Едя хябяр чох олар.
Едян дярс алан Лөй ман олар.
(Едян-ея, дидян-дия, ким эцля, ким эцлм яйя).
Ея архаланан иәид баша чатар.
Ея едян, сяня дя едяр.
Ея ийна санжам аг истяян яввяля юзңя санжар.
Ея кордейян юзң бадам эюзлүдүр?
Ея эедян ялбошг айымаз.
Елиолм айанын дилидя олмаз.
Елим я галсын, эциңм я галмасын.
Елин атдыш ыдашу заг эедяр.
Елин эюзң дашияридяр.
Елин эцкүй - туған эцкүй.
Елин эцкүй, йелин эцкүй, селин эцкүй - эцкүй олар.
Елин сюзң дашиеридяр.
Елин сюзң яввялтак ұғдүр олар.
Елин сюзңя баҳан ажг алмаз.
Елин тярязисиохдуру.
Елин тутдуу у гушун гуйруу у гүса олар.
Ея алам, ешякдян паһан алан ким и
Ея атадан беля ой ул?

Elə bağın belə də meyvəsi olar.
Elə bil balıq ağ zıdır.
Elə bil buz baltasıdır.
Elə bil qurbağa gölünə daş atdılار.
Elə bil dalınja atlı salıblar.
Elə bil dədəsini mən öldürmişəm.
Elə bil dənizdə üzən gəmidir.
Elə bil yumurta üstə oturub.
Elə bil malakan xənjər bağ layıb.
Elə bil odun üstə su töküblər.
Elə bil ölü qəbirdən xoridayıb.
Elə bil kilsəyə bir daş atdım.
Elə bil tükün oda tutdular.
Elə bil üstümdən dağ götürüldü.
Elə bil daşdan talaşa qopub.
Elə bilir yuxa arasında halvadır.
Elə bilirsən qara gözünə aşiq olub?
Elə bir daşdır ki, götürən də peşmandır, götürməyən də.
Elə vurram beş gedərsən.
Elə qazana, belə çuğundur gərək.
Elə qazanın belə də aşı olar.
Elə qırmızıdır ki, toxum xoruzuna oxşayır.
Elə don geymək gərək ki, yamağı evdə tapıla.
Elə elə ki, bir də bazara şor satan gəlsin.
Elə elə ki, nə şış yansın, nə kabab.
Elə zılxın (çuğundurun) belə qazanı olar.
Elə iş tut ki, içindən qənbərqulu çıxmasın.
Elə ye ki, dişlərinə zərər eləməsin.
Elə ye ki, həmişə yeyəsən.
Elə yeməyin belə də qusmağı olar.
Elə yerdə ev salmışam ki, yixılanda vay deyəm.
Elə yerdə otur ki, altına su çıxmasın.

Elə keçəl deyil ki, qartmağı yerə tökülə.
Elə söz de ki, kalı tökülsün, dəymisi qalsın.
Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir.
Elə hürəyən itdən, belə zinqıldayan tula olar.
Elə çobanın belə də sürüsü olar.
Elə çomçənin belə də qazanı olar.
Elə tikə götür ki, uda biləsən.
Ellər bizə, biz ellərə.
Ellər köçər, dağlar qalar.
Ellər nə gözəl məsəl demişlər:
Dünyanı mürur ilə yemişlər!
Ellərə gülən janım, el mənə gülən oldu.
(Ellərə gülən janım, indi olmuşam el gülünjü).
Elm ağlın çıraqıdır.
Elm adama zinətdir.
Elm bir xəzinədir, nə qədər sərf edərsən, o qədər artar.
Elm zəhmət ilə ələ gələr.
Elm insana böyük mirasdır.
Elm var ki, – rəndədir, adamı hamarlayır.
Elm mərtəbəsi uja olar.
Elm oxumaq – iynə ilə gor qazımaq deməkdir.
Elm para ilə yox, çalışmaq ilə ələ gələr.
Elm sahibinə böyük zinətdir.
Elm öyrən beşikdən qəbrəjən.
Elminə əməl etməyən alim, əlində çıraq gəzdirən kora bənzər.
Elmlı adam jürətli olar.

Елм лиг азъя шашд лазъи дейил
Елм сив адам м ейвясив аь ажким иди.
Елм сив адам – рушуз жасяд.
Елничох олар, г исм ят бир.
Елнийя завалioxдуур.

Елчийя йох жавабыверм язлар.
Енишин йохуушу, йохуушун да енишивар.
Еркяк аслан ширдир, дишиаслан шир дейи?!
Еркяк атың йяшшарийңтү олар.
Еркяк балыдан да йашың.
Еркяк гүшүтюр, дишиг ушиува тиляр.
Еркяк гүшүн иу васьюл аз.
Еркяк ешшайин алтында бала ахтары.
Еркяк ешшак, йаныг одуг лу?!

Еркяк иин гарнытох эяряк.
Ертаяя галан, архайа галар.
Ертаяя галан бяладан горхма.
Ертаякян якин, еркян дя биняр.
Ештият ян буюцк гочаглы дыр.
Ештият иеидин йараашъ ыдыр.
Ештият шартдяндир.
Ештиатлыг ойуну гурд ием яз.
Ештиатлыу улунё анасын лам аз.
Ештиатыядян верм я.
Ешт айладар, дярд эйнядяр.
Ешт бирдяриадыр, цэм як бим яян бу дяриада бой улар.
Ешт итопуу уна вуруб.
Ешт ин тярс-авандыюл аз.
Ештиян эюряня хябяр верир.
Ештик гар, ияридар.
Ешти инанм а!
Ештидиниунут, эюрдциңиң дем я.
Ештим як истям ядийиниозэясиня ештидирм я.
Ештим як щара, эюрм як щара.
Ештим як эюрм яяя бянзям яз.
Ештим ишям, эюрм ям ишям.
Ештик алдын гатыр чыхды

Ешмяйя м ин, ата чатыңжо.
Ешмяйя м ин, бахтың ачысын.
Ешмяйя м ин, пийада г алм а.
Ешмяйя м иниб, ешмяниахтары.
Ешмяк анг қанда итн башыаь рыйар.
Ешмяк ат йериниверм яз, жијар – ят йерини
Ешмяк боздур, дяйирм ана эетм яз.
Ешмяк буюцк, паланықиник.
Ешмяк гачыб, паланығ алб.
Ешмяк дай да юяр, сорав ыевя эяляр.
Ешмяк ешмяйя узунг уллаг дейяр.
Ешмяк йа одуна эедяр, йа суйя.
Ешмяк йцк алтында анг қом аз.
Ешмяк Мяккяйя эетм якля шәжюлм аз.
Ешмяк ня билир зя№фран нядир?
Ешмяк ня билир хурм аның дадың?
Ешмяк нядир, дюшак нядир.
Ешмяк олса да юзцм цзцнкцдцр.
Ешмяк олан г уллаг ларың саласын, нальянд эялб аяаг ларың
наласын.
Ешмяк оласан, чулун бу г ядяр назик?!
Ешмяк палчың а батан, ийясиндян г ейрятлиситапым аз.
Ешмяк палчың а бирдяғ батар.
Ешмяк палчың а батандан соңа йоләюстярян чох олар.
Ешмяк таптында йцк вуран чох олар.
Ешмяк цстян дцшян олм уцду, шөч бунун ким исиолм ам ышды
Ешмяк цстя г ям я бая лайана эцляргар.
Ешмяк г уллаг – габанбаң шөч эюрм цсян йерийя даң?
Ешмякдян ня ганажаг умурсан?
Ешмякдян соруштулар:
- Мянзия ня вахт чатыры?
Деди – Цстцм дякиндян соруш

Ешякляр евдя отуруб, г одуг лар саңгайя чыхъ.
Ешяйя буйнуз версян, вураг юлкянидай ұдар.
Ешяйя г ыңтыцклясиян, г ийм ятиартм аз.
Ешяйя г ыңдан нохта тахсан йеня адьешякдир!
Ешяйя дедияр:
- Мяңориғтиниәюстяр!
Йықыдашынады
Дедияр: – Йеня!
Анг ұрды
Ешяйим ин г урд дайысы
Ешяйин анг ұрм айаныолм аз.
Ешяйин анг ұрм асызовция хошәялар.
Ешяйин анг ұрм асыарты дцшяндя, йийасиня шығаг атар.
Ешяйин г арг шытойлядядир.
Ешяйин г уйруу у ким и ня узаны, ня г ысалы.
Ешяйин г улар ыныксым якля күашян олм аз.
Ешяйин г улар ыныузадан узады.
Ешяйин дуасым цстяжаб олрайдымарвадар йолда юярди
Ешяйин йашындан чарчинин дашиңдан башчыартм аг олм аз.
Ешяйин йцкц ай өланда йийасиапараар.
Ешяйин йцкц йцнәцполанда ойнам ай ыәялар.
Ешяйин паланыешяйя йцк олм аз.
Ешяйин цзциң йцянда кцляк г опар.
Ешяйин щесабыбаш а, ешякчиникибаш а.
Ешяйин жаныйананда атдан бярк г ачар.

Файда – зяяр щесаб башында м ялум олар.
Файда зяярин г ардашын.
Файдасын г ошум дан файдальйад йахшын.
Фаллох, йум урта да йох.
Фалы фалды, фарм аны алаш

Farsın – qəzəli, türkün məsəli.
Fəqir əlinə baxırsa, sən jibinə bax.
Fəqirə axmaq deyərlər, kasıba gij.
Fəqirə həmdən gəlməz.
Fəqirin təsəllisi – ölümdür.
Fəqirin jibi – boş, qəlbi doludur.
Fələkə bel bağlamaq olmaz.
Fələyin beylə–beylə işləri çox, aslanı aj gəzdirər, tülkünü tox.
Fələyin qaydasıdır, dağı dağ üstündən çəkər.
Fələyin zoruna heç nə kar etməz.
Fələyin çərxi dönər.
Fələyin işinə bax, ayıya qaval çaldırır.
Fələk birin qurar, birini dağı ıdar.
Fələk güjlü – mən güjsüz.
Fənd nə bilir fel ilə fənddə nə var?!
Fərə çıxdığı qabiğı tanıyar.
Fərsiz oğuldan bir qara daş əfzəldir.
Fərsiz övlad altını barmaq kimidir, kəsərsən ağrıdar, saxlarsan – eybəjər göstərər.
Fikri nəysə, zikri də odur.
Filin güjü xortumundadır, dəvənin güjü – dizində.
Fırtdayıb burnundan düşüb.
Füzulu atdlar jəhənnəmə, dedi: – Odunu yaşıdır!
Fürsət əldə ikən yaxşılıq eylə.
Fürsət hər zaman ələ düşməz.
Fürsəti fot eyləyən aqil deyil, divanədir.

Gah qovurt, gah qovurğ a, keçirtdik ömrü belə.
Gah qul olar satılar, gah çıxar taxta kosa.
Gedən gedər, oturan yol gözlər.
Gedənə – yoldaş, gələnə qardaş.
Gedəni saxlamaq olmaz.
Gedər ajlıq, gələr bolluq, bizə qalar kömbə yanığı.
Gedər bağlar qorası, qalar üzlər qarası.
Gedər bu gözəllik, sənə də qalmaz.

Getdi – görə bilməzsən, yıxdı – hörə bilməzsən, onu ki, sən deyirsən,
onu daha görməzsən.

Get özünə dost qazan, düşmən ojaq başında.

Get çanağıım, gəl çanağıım, ortalıqda sın çanağıım.

Getdi babamın xeyratına.

Getdi qara qızın eşqinə.

Getdi gedər-gəlməz yoluna.

Getdim adına, tüpürdüm dadına.

Getdim dərdli yanına o məndən narın ağladı.

Getdim savab edəm, günaha batdım.

Getmə gözümdən, gedərəm özümdən.

Getməsin o yaman ki, yerinə yaxşı gəlməyəjək.

Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar.

Gej danışsan, kəlamın gül olar.

Gej kəsər, karlı kəsər, məzlumun ahı səni!

Gej gəldi, tez öyrəndi.

Gej gələn qonaq, olduğundan yeyər.

Gejə qara, jüpə qara.

Gejə gedər, gündüz gələr.

Gejə gəl, vejə gəl.

Gejə gəldi, gejə getdi, nejə gəldi, nejə getdi!

Gejə-gündüzüm bir olub.

Gejəni gündüzə qatmışam.

Gejəsi-gündüzü yoxdur.

Gejə sol yatan səhər sağ oyanar.

Gejə şərab, gündüz qumar, bu əməllə sənət umar.

Gejənin ərizəsini həzrət Süleyman oxumayıb.
(Gejənin ərizəsini heç kəs oxumayıb)

Gejə dırnaq kəsən, gündüz nağıl danışan əlbət gora gedər.

Gejənin xeyrindən gündüzün şəri yaxşıdır.

Hər zülmət gejənin bir gündüzü var, bir yandan bağlayan bir yandan
açar.

Gejə pişik samura oxşar.

Gədadən bəy olmaz.

Gədadən borj alma, ya toyda istər, ya bayramda.

Gəzən ayağa daş dəyər.

Gəzən qızın qazanjı ənlik-kirşana gedər.

Gəzəyən qızdan gəlin olmaz.
Gəzər divanə–divanə parası olmayan dərviş.
Gəzərdə – qoyun əti, onun da boyun əti.
Gəl bir addım, gəlim iki addım.
Gəl bu şeytan atından en!
Gəl daşı ətəyindən tök!
Gəl deməsi yaxşıdır, get deməsi pis.
Gəl məni gör, dərdimdən ölü.
Gəldi qaşın qayırsın, vurdı gözün çıxartdı.
Gəldi – qatıq, gəlmədi – ayran
Gəldi əjəl – vermədi majal.
Gəldi–gedəri saxlamaq olmaz.
Gəldi–gəldisi şah gəldisinə dönüb.
Gəldi xəzri, ver nəzri, gəldi gilavar – onda nə var?
Gəldik jahan haqqı tapaq, molla qoymadı.
Gələn qismətini yeyər.
Gələn, gedənə rəhmət oxuyar.
Gələnə qapı açıqdır, gedənə yox!
Gələnə «gəlmə» deməzlər.
Gələnə «xoş gəldin», gedənə – «yaxşı yol» deyərlər.
Gələnin qisməti özündən qabaq gələr.
Gələjəyi varsa, gedəjəyi də var.
Gəlin anasına həm ağlar, həm də «gedirəm» deyər.
Gəlin atda, qisməti yadda.
Gəlin var gələr – gətirər, gəlin var gedər – itirər.
Gəlin evin yaraşığıdır, jəlalıdır, bəzəyidir.
Gəlin gəlin deyil, gəldiyi yer gəlindir.
Gəlin mənim süpürgəmdir, harda qoysam oturar.
Gəlin ojağ a çəkər.
Gəlindən qız olmaz.
Gəlinin dili yox, qaynananın imanı.
Gəlinjiyim, qızlığım, darayı tuman, dizliyim.
Gəlinin yelkəni əyilib.
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən.
(Gəlmək səndən, yola salmaq ev yiyəsindən)
Gəlmək bizdən, yola salmaq sizdən.
Gəlməkdən əvvəl gedəjəyini düşün.

Gəlirinə bax, xərj eylə.
Gəmidə oturub gəmiçi ilə savaşır.
(Gəmiyə minib gəmiçi ilə dalaşır).
Gəminini qurtaran pişgahdır.
Gəminin işini gəmiçi bilər.
Gəmisi suya oturub.
Gəmisini batıran çarığını axtarmaz.
Gənəşəkli don gen olar.
Gənj yaşlarından namusunu qoru.
Gənjlik gözəllik deməkdir.
Gənjlik ömrün baharıdır.
Gənjlikdən qojalığa ömür saxla.
Gənjliyin yükünü gənjlikdə çəkərlər.
Gərək gərəklə iş keçməz.
Gərək saatla yox, vijdanla işləyəsən.
Gərək soyuq günlərdə də, dost salsın dostu yada.
Gərəyi əkiblər, qulunjan göyərib.
Gərəyi əkiblər, bitməyib.
Gərəkli malı gərəksiz gündə al.
Gərəkməzi saxla, bir gün gərək olar.
(Gərəkməzi saxla, gərəkli günə qala.)
gərəksiz şey gərəkli gündə.
Gətirəndə: – El gətirər, yel gətirər, sel gətirər.
Aparanda: – El aparar, yel aparar, sel aparar.
Gizli düşmən ilan kimidir, sürünen-sürünen səssiz gələr.
Gilavar, get, xəzri, gəl.
Gilas bağın olsa, bilərsən sığırçın nejə quşdur.
Girdiyin yer qaranlıqsa, sən də gözünü yum.
Girərəm yaylağından çıxaram qışlağından.
Gij toyuq yumurta aparar.
Gijin buynuzu olmaz.
Goru var ki, kəfəni də olsun?!
Gödək adam gündə üç dəfə padşahlıq iddiyasında olar.
Gödək adam vurdu uzunun başına, uzun dedi: – Əjəb yadına saldın!
Göz bizim – söz bizim.
Göz bir pənjərədir, könülə baxar.
Göz qənimini tanıyor.

Göz qulaqdan irəlidir.
Göz dəyəndə «gözlə» dəyər.
Göz istədiyi gözələ baxar.
Göz yumulub açılınja fürsət əldən gedər.
Göz gözə alışanda ayrılıq çətin olar.
Göz gördü, könül sevdi, daha mənim nə günahım.
Göz gördüğün danmaz.
Göz gördüyündən qorxar.
Göz gördüğünə inanar.
Göz görməz, üz utanmaz.
Göz görməsə könül bulanmaz.
Gözdə olmayan, könüldə də olmaz.
Gözdən düşüb.
Gözəl ağa çox gözəl idi, vurdu çiçək çıxartdı.
Gözəl arvad şıltaq olar.
Gözəl eyibsiz olmaz.
Gözəl kamallı gərək.
Gözəl – göz üçün, ağıllı – könül üçün.
Gözəl gözəl deyil, könül sevən gözəldir.
Gözəl görünər, cırkin bürünər.
Gözəldə etibar olmaz.
Gözəldən göz ağrısı, cırkindən dərdi-bəla.
Gözələ baxmağın könül səfası var.
Gözələ göz dəyər, qəlbə – söz.
Gözələ baxmaq göz qaydasıdır.
Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər.
Gözəllik vardan olar, olmasa – hardan olar?!
Gözəllik ondur, doqquzu dondur.
Gözəllik baş tajidir, hər adama qismət olmaz.
Gözəllik hər kəsin əməlində yaşayır.
Gözdən əsgİ asır.
Gözdən iraq, könüldən uzaq.
Gözləri vəlfəjri oxuyur.
Gözləri buz üstə çıxmış dananın gözlərinə oxşayır.
Gözləri yollarda qalıb.
Gözləri fal daşı kimi açılır.
Gözlərindən qan damır.

Gözlərindən jin çıxır).
Gözsüz yaşamaq olar, vətənsiz yox.
Gözü ilə görən tanrıdan yaxşı bilər.
Gözü ilə görür, dili ilə istəyir.
Gözü yolda, qulağı səsdə.
Gözü tox olanın könlü də tox olar.
Gözüm səndən su içmir.
Gözüm üstündə yerin var.
Gözümüz yollarda, qulaqlarımız səsdə.
Gözümün ağı ijan olsun, özümün olsun.
Gözün aydın olsun, pişiyimiz oğlan doğub!
Gözün bir ayağın altına baxsın.
Gözünə qara su gələr.
Gözünə torpaq atır.
Gözünün qabağına baxmayanın ayağına baş dəyər.
Gözünün nuru yoxdur.
Göydə axtarırdım, yerdə əlimə düşüb.
Göydən zənbil ilə düşməz.
Göydən yağ masa, yerdə bitməz.
Göydən gələn yerə qəbuldur.
Göyə tüpürmə, üzünə tökülər.
Göycək arvadlı ilə, yorğ a atlıyla yoldaş olma.
Göyjə munjuq kimdədir, mənim gözüm ondadır.
Gölməçəyə su gəlinjə qurbağanın gözləri bərələr.
Gönü qalın adamdır.
Gönü suya vermə, verdin heyfsilənmə.
Gördü – hənək, görmədi – gerçək.
Gördüyün güllü kömbədir, bazara çıxıb qoğal olub.
Gördüyündən göz kirayəsi istəyir.
Gördüyünə aldanma.
Gördüyünlə nə işin var, sən bildiyindən danış.
Gördüyünü qoyub, eşitdiyinə inanma.
Gördün yarın yar deyil, tərkin qılmaq ar deyil.
Gördün ərin ər deyil, tərkin qılmaq ar deyil.
Gördün yemək, daha nə demək?
Görən gözə yasaq olmaz.
Görən gözün haqqı var, görən görüb götürər.

Görmədiyin yükün altına girmə.
Görməyə gözü var, eşitməyə qulağı.
Görməmiş görsə, ağıldan çıxar.
Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı.
Görülümuş işdən gül iyi gələr.
Görünən dağ uzaq deyil.
Görünən kəndə nə bələdçi?!
Gönünü dabbağ xanada tanıyırlar.
Götürən peşiman, götürməyən də.
Guş daşı yerdə qalmaz.
Güvənmə varlığı, düşərsən darlığı.
Güvəj qazana dedi: – Üzün qaradır!
Güvəj daşa toxunsa – vay güvəjin halına,
Daş güvəjə toxunsa – vay güvəjin halına!
Güvəj yumbalanar qapağı tapar.
Güvəjə verə-verə çıxan qazan bahası.
Güvəji ya sindir, ya dağdan yuvarlat.
Güvəjlə qazanın nə aşnaliği?!
Güzgü əyri olsa əksi əyri göstərər.
Güzgүyə baxan öz jamalın görər.
Güzgүyə baxan özgəsini görməz.
Gün altında yatmayan kölgənin qədrini bilməz.
Gül, bülbüldən artıq, insan əlindən çekər.
Gül qönçədə qalmaz, söz – qəlbdə.
Gül əzizdirlə, gülşən ondan əzizdir.
Gül istəyən tikanın da istəsin gərək.
Gül getdi, xar qaldı, güldən yadigar qaldı.
Gül güllüyü ilə üzüməz.
Gül o qədər bitib, reyhan arada itib.
Gül olmayan yerdə, böyürtkən özünü gül sanar.
Gül solanda bülbül ağlar.
Gül tikansız, dərə ilansız, səfa jəfasız olmaz.
Güldən ağır söz demək olmur.
Güldən gül iyi gələr.
Gülər üz, dadlı dil ilanı yuvadan çıxardar.
Güllə məndən sovuşsun, ya yoldaşima dəysin, ya saman çuvalına.
Güllüyün gülü beş günlükdür.

Gülmək ağı lamaqla əkizdir.
Gülü yad etdikjə, bülbülün fəryadı artar.
Gülü get güllükən gətir.
Gülün qədrini bülbül bilər, nə bilər hər divanə?!
Gülünə bax, qonçəsini dər.
Gülmə qonşuna, gələr başına.
Gülmə gülünj olana, xəmiri linj olana, özün gülünj olarsan, xəmiri linj olarsan.
Gülmək ağı lamağın qardaşıdır.
Gün var keçib gedər, gün var yadda qalar.
Gün doğuşundan bəllidir.
Gün ilə bat, gün ilə çıx.
Gün keçər, qəza keçməz.
Gün keçər, kin keçməz.
Gün keçir, ömür gedir, dəli bəzənir ki, bayram gəlir.
Gün kimi aydındır.
Gün girən evə həkim girməz.
Gün girməyən evə həkim girər.
Gün görməyən günü gördü, durdu çıraq yandırıcı.
Gün o gün deyil, dünya o dünyadır.
Gün öz işığını heç kəsdən əsirgəməz.
Gün hansı tərəfdən çıxıb?
Gün çıxar, aləm görər!
Gün çıxdı – kosanı aldatmaq olmaz.
Günahkar oldu lələ, saqqalı verdi ələ.
Günbəz görər, elə bilər içində imamzadə var.
Gündə bir dona (rəngə) girir, ana da deyir qızım var.
Gündə bir söz eşitməsəm qulaqlarım tutular.
Gündə qazan, gündə ye.
Gündoğan səlamətdir, günbatan məlamət.
Gündüz gedir dar-dar edir, axşam gəlir yer dar edir.
Gündüz gəzər obanı, axşam sanjar dabanı.
Gündüz molla, gejə oğru?!
Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar.
Gündüz şam yandıran gejə şamsız yatar.
Günəbaxan günə baxar!
Günortadan sonra dükan açan nə qazanar?

Günü ilə gün yoxdur.
Günü günə satmazlar.
Günü gündən günü əsirgər.
Günü gününün ölümünü istər.
Günlüyü, yanı qoduqluya, ruzigar haramdır.
Günüm yoxdur, günüm var.
Günümü göy əskiyə bağlayıb.
Güj birlikdədir.
Güj doğanağa düşər.
Güj gələndə dad bajadan çıxar.
Güjlü yanında güjsüz günahkar.
Güjlü günahkar olmaz.
Güjlü güjsüzdən qisas almaz.
Güjlüyə nə düz, nə çörək?!
Güjü var, təpəri yox.
Güjü güjümdən çox, ağılı ağılımdan az.
Güjü çatana donuz güddürər.
Güjün çatmayan işə girişmə.
Güjün çatmayan daşı qaldırma, zərbə düşərsən.
Güjünə bax, şələni bağla.

Havayı sirkə baldan şirin olar.
Haqq ver, haqq al.
Haqq verən haqq götürər.
Haqq – qüvvət, qüvvət – haqqdır.
Haqq daşı ağır olar.
Haqq deyən məhrum olmaz.
Haqq yandıran şamı söndürmək olmaz.
Haqq iş gündən aydınlaşdır.
Haqq kömək eyləsə qurd çoban olar.
Haqq getsin, nahaq gəlməsin!
Haqq söz axar suları saxlar.
Haqq söz aji olar.
Haqqa ləkə düşməz.
Haqla batılın arası dörd barmaqdır.

Haqlı haqqdan keçməz.
Haqq-hesaba dağlar da baş əyər.
Haqq-hesabı düz elə, hər yerdə yerin olsun.
Hazır aşın dik qaşığı idir.
Hazır oldu bışmişlər, gəldi gözdən düşmüşlər.
Hayif qiyamətə qalmaz.
Hayif olsun, mərd igidlər qojalır.
Haynan gələn, vaynan gedər.
Hay-hayı gedib, vay-vayı qalıb.
Halal artar, haram batar.
Halal injələr, amma üzülməz.
Halal ye, halal danış.
Halalzadə barışdırar, haramzadə qarışdırar.
Halva-halva deməklə ağız şirin olmaz.
Halvanı yeyib, eşşəyi minib.
Halvaxor molladır!
Halvaçı qızı – daha şirin!
Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər,
köhnə hamam içində.
Hamam suyu ilə özünü dost tutur.
Hamamdan gəlirsən – get ərin evinə, paltar yumaqdan gəlirsən – get
dədən evinə.
Hamamdan çıxanın əri olasan, səfərdən gələnin arvadı.
Hamı bilir ki, dağda kəklik gözəldir.
Hamı bilir ki, Şirvan çuxurdadır.
Hamı dedi – Dad oldu, mən deyəndə – bidad.
Hamı dinəndə jan oldu, mən dinəndə qan oldu.
Hamı ilə xoş görüşmək ədavəti yox eylər.
Hamı istər jənnətə getsin, amma günahları qoymaz.
Hamı çox yaşamaq istər, amma qojalıq istəməz.
Hamını bəzər, özü lüt gəzər.
Hamını ley vurdu, mənim kimi tüket dağılan olmadı.
Hamiya aftafa-ləyən, bizə sarımsaqdöyən.
Hamiya it hürər, bizə Mazandaran çäqaqlı.
Hamiya kələk, bizə də kələk?
Hamiya gələr gözü qara, qələm qaş, bizə də gələr sallaqburun
keçəlbaş.

Hamiya ovuj–ovuj, bizə bir iynə uju.
Hamımız birimiz üçün, birimiz hamımız üçün.
Hamiya hörmət elə, hörmətin olar.
Hamısı bir bezin qırığıdır.
Hamısı bir yuvanın quşudur.
Hansi daşı qaldırsan, altından bir əqrəb çıxar.
Hansi dərdimi deyim, ağ layım?
Hansi yuvanın quşusan?
Hansi əl ilə vermisən, o əl ilə də alarsan.
Hani o sulu qəlyan?
Hani papağım, hani çomağım?
Harada qamış, orada jamiş.
Harada dəvənin quyruğu, orda eşşəyin qulağı.
Harada gördün dərviş, orada olar nikbət iş.
Harada gördün molla, qaşqabağını salla.
Harada gördün hamı kor, sən də ol kor.
Harada çalğı, orada qalğı.
Haradan işiq gəlir, barmağını ora tıxar.
Hardasan, ay javanlıq?
Haraya mix çaxıram, papağıını asır.
Haram gəldi halalı apardı.
Haram malın bərəkəti olmaz.
Haram harama gedər.
Hacı yatmaz, yatarsa qalxmaz.
Hacı Məkkəyə, dərviş təkyəyə.
Hacı hajını Məkkədə görər.
Hajadan, hujadan, biri də çıxdı bajadan.
Hajılar Məkkəyə getdi, qapıları açıq qoyun,
Hajılar Məkkədən gəldi, qapıları bağlayın.
Heyvan qatlaşar, yiyeşi qatlaşmaz.
Heyvan elə heyvandır.
Heyvan saxlaşan pişik saxla, özü tutar, özü yeyər.
Heyvana çuluna görə, insana geyiminə görə qiymət vermək düz deyil.
Heyvanda arıqlıq, insanda yekə qarınlıq eyibdir.
Heyvanı budundan dağlarlar, insanı ürəyindən.
Heyvanı ajgözlüyü onu kökəldər, insanın ajgözlüyü onun başını yeyər.
Heyvanın dışınə baxarlar, insanın – işinə.

Heyvası yox, narı yox, qoy desinlər Ş ahbudağın bağlı var.
Heydərü-Səfdərdi bizim pirimiz, qırxınıza tayıdı bizim birimiz.
Heyrətdə ağ il, yolda – salam, qəmdə – təsəlli.
Hesab bilməyənlə durub-oturma.
Hesab bilmirsən, yoxsa yanın çubuq görməyib?
Hesab var dinar-dinar, bəxşış var xalvar-xalvar.
Hesabda doğru ol, hesabdar olma, hesab bilməyənlə durub oturma.
Hesabı təmiz olanın üzü ağ olar.
Hesabsız gələn zərərlə gedər.
Hesabı doğru olanın alnı açıq olar.
Hesablıya dağlar da əyilər.
Hesabın böyük-kiçiyi olmaz.
Heç bəndənin yaralı balası gözü qabağında olmasın.
Heç bilmir, harada bişib, deyir: – Bir çomçə də mənə ver!
Heç igidin yatmasın baxtı, yanı üstə çevrilməsin taxtı.
Heç kəs ana qarnından gətirməyib.
Heç kəs arxasız olmasın.
Heç kəs qurdnan qiyamətə qalmaz.
Heç kəs yalqız qalmasın.
Heç kəs öz ayranına turş deməz.
Heç kəs öz eybini bilməz.
Heç kəsin heç kəsin kitabını oxumur.
Heç kəsə bel bağlama.
Heç kəsin qara papağı yanmasın.
Heç kəsin xoruzu sabaha kimi banlamayıb.
Heç kəsin çörəyi heç kəsin qarnında qalmaz.
Heç kəsin şamı səhərəjən yanmayıb.
Heç kimin adı vayqanlı olmasın.
Heç kim adama müftə quş tutmaz.
Heç neyə – heç nə ala bilməzsən.
Heç toy görməmişən, bajasından da baxmamışan?
Heçi heçə vurarsan, yenə də heç çıxar.
Həvəsdir – bəsdir.
Həqqət bir şeydir, onu hər kəs dürlü anlar.
Həddini bilməyənə həddini qandırarlar.
Hərdən sözün mərəzi gələr.
Həya imandandır.

Həyası olmayanın insafı da olmaz.
Həyasıza salam ver, keç.
Həyasızda insaf olmaz, insafsızda – həya.
Həyasızdan həyanı qoru.
Həyatı ölənə qədər sev.
Həkim qapısı – el qapısı.
Həkim məhrəmdir.
Həkim həkim deyil, başına gələn həkimdir.
Həkim jeyran əti buyurubdur.
Həkimdən sorma, çəkəndən sor.
Həkimə getsən – dava verər, falçıya getsən – dua.
Həkimi həkim eyləyən xəstədir.
Həkimsiz, hakimsiz şəhərdə qalma.
Hələ arxanla qapı açmamışan?
Hələ boynu qoltuq görməyib.
Hələ döyülməmiş dənləri var.
Hələ quyuğu qapı arasında qalmayıb.
Hələ yarası sağ almayıb.
Hələ görməli günüm qabaqdadır.
Hələ saqqalı ələ verməmişəm.
Hələ səfrəsi naməhrəm üzü görməyib.
Hələ halvaxor olmayıb.
Hələ harasını görürsən?
Həlləm-qəlləm adamdır.
Həm ziyarət, həm tijarət.
Həmyaşlıqda olən şəhiddir.
Həmid xəstə, Həsən xəstə, Nadirqulu jan üstə.
Həmişə bağda-bağ atda!
Həmişə biz görürük, bir yolda sən gör.
Həmişə bülbül ötməz.
Həmişə sən gələsən!
Həmişə şaban, bir kərə də Ramazan.
Həmnişini bab elə, görən desin hə belə.
Həmsayənin arvadı göyçək.
Həmxana – dəmxana.
Həmjinsini tanımayan ayağa düşər.
Həmşəridən kəndxuda hansı vilayətdə var?

Hənək-hənək, axırı dəyənək.
Hənəyin axırı savaşdır.
Hər adam öz eybini bilməz.
Hər adamın öz yeri var, hər yerin də öz adamı.
Hər adamın əkdiyi bitməz.
Hər ağa aj kötüyündən çürüyər.
Hər ağa aj meyvəsi ilə tanınar.
Hər ağa aja söykənmək olmaz.
Hər ağa ajın kölgəsi olmaz.
Hər ağa ajda bar olmaz.
Hər ağa lar gözlüyə aşiq deməzlər.
Hər ağı ız bir deyil.
Hər ağı ızda bir dua var.
Hər ağı ızdan bir söz çıxar.
Hər ağı ıl bir deyil.
Hər ağı ıl bir olsa, keçiyə çoban tapılmaz.
Hər almağın bir qaytarmağı var.
Hər anın bir hökmü var, bir məlalı var.
Hər arvad öz evinin həm xanımı, həm qulluqçusudur.
Hər arvad saqqız çeynər, amma Ayışə kimi çeynəyə bilməz.
Hər atalar sözünün bir yeri var.
Hər atasının gözü çıxarıllana Koroğlu deməzlər.
Hər atılan daşın dalınja getməzlər.
Hər axan su içməli olmaz.
Hər axan suya Araz deməzlər.
Hər ajının bir şirini var.
Hər aşiqin bir dövrəni var.
Hər bağçanın öz bağbanı var.
Hər başın bir dərdi var.
Hər binanın bir ustası var.
Hər bir adam işi ilə tanınar.
Hər bığı burma meydana girə bilməz.
Hər vaxt bazara gedər – yağış yağar, dəyirmana gedər qırğıın olar.
Hər vaxt «dü şeş» gəlməz.
Hər vaxt fürsət ələ düşməz.
Hər qaba bir qapaq qoyarlar.
Hər qazanda qaynayar.

Hər qazılan yerdən su çıxmaz.
Hər qatırçı Murad olmaz.
Hər qaşığın qisməti bir olmaz.
Hər qəbahəti özündə bil.
Hər qəbahəti üzə vurmazlar.
Hər qoz girdədir, hər girdə - qoz deyil.
Hər quş şahin olmaz.
Hər quş öz dəstəsiylə uçar.
Hər quş öz yuvasının ağasıdır.
Hər quş öz tayı ilə uçar.
Hər quşa - öz yuvası, hər kəsə - öz vətəni.
Hər quşun əti yeyilməz.
Hər quruldayan sulu qəlyan deyil.
Hər qışın bir yazı var.
Hər dağ olsa çəkilər, bala dərdi çəkilməz.
Hər dağın öz ətəyi var.
Hər damkı qüvvətdir bir daşqın selə.
Hər danışana javab versən boğazın yırtılar.
Hər daşın dibində bir Koroğlu var.
Hər dəlinin bir ağıllısı olmalıdır.
Hər dəlləyin əlinə saqqal vermək olmaz.
Hər dərdin bir dərmanı var, tapanı gərək.
Hər dərədə bir at öldürüb baytar olub.
Hər divarın qulağı var.
Hər evin bir adəti var.
(Hər elin bir adəti var).
Hər eybi üzə vurmazlar.
Hər enişin bir yoxusu, hər yoxuşun bir enisi var.
Hər yetəni eylədilər kəndxuda, girami Ş üvalan getdi bada.
Hər zaman bir aşiqin dövranıdır.
Hər zamanın bir fironu var, hər fironun da bir Musası.
Hər zamanın bir hökmü var.
Hər zərər bir ağıllı artırar.
Hər zərərdə bir xeyir var.
(Hər ziyan bir xeyirdir)
Hər igid öz adıyla tanınar.
Hər iri gözün işığı olmaz.

Hər iş vədəyə baxar, vədə heç şeyə baxmaz.
Hər iş ustasının əlində asandır.
Hər işi atüstü görməzlər.
Hər işi insafla gör.
Hər işimiz düzəlib qalıb saqqal darağıımız.
(Bitib hər yarağı, qalıb saqqal darağı)
Hər işin başı – sağlıq.
Hər işin əvvəli çətindir.
Hər işin sonuna baxarlar.
Hər işiq bir kölgə salar.
Hər yazan şair olmaz.
Hər yazan şair olsa, dibərlər çəqqal olar,
Çox çalışan xirdavatçı axırda baqqal olar.
Hər yazılıana inanmazlar.
Hər yerdə olsa, qanlıını, əlbəttə, qan tutar.
Hər yerin bir dəbi var.
Hər yerin dovşanını o yerin tazısı tutar.
Hər yetən gözələ gözəl deməzlər.
Hər kəs ata bilər, amma vura bilməz.
Hər kəs atlığı oxun hara dəyəjəyini bilsin gərək.
Hər kəs bildiyini, dəyirman – döydüyü.
Hər kəs yüz il yaşamasa, günah onun özündədir.
Hər kəs ki, bilmir, və bilir ki, bilmir, çolaq eşşək üstə özünü mənzilə yetirər.
Hər kəs nejə olsa, başqasını da, özü kimi bilər.
Hər kəs odu öz kömbəsinə çəkər.
Hər kəs öz ağlığını bəyənər.
Hər kəs öz adını çəkər.
Hər kəs öz dərdilə, dəyirmançı su ilə.
Hər kəs öz dərdindən danışar.
Hər kəs öz evinin həm nökəri və həm də ağasıdır.
Hər kəs öz eybini bilir.
Hər kəs öz əkdiyini biçər.
Hər kəs öz əməlinin meyvəsini dərər.
Hər kəs öz yurdunu bəyənər.
Hər kəs öz kisəsindən yeyər.
Hər kəs öz kömbəsini gözlər.

Hər kəs öz gəlir-çixarına baxar.
Hər kəs öz ölüsünü oxşayır.
Hər kəs öz ürəyindən su içər.
Hər kəs özündən dəm vurar.
Hər kəs nə eyləsə özünə eylər.
Hər kəs hər şeyi öz ölçüsü ilə ölçər.
Hər kəs şərarət əksə, peşimançılıq biçər.
Hər kəsə öz vətəni əzizdir.
Hər kəsə öz adəti xoş gələr.
Hər kəsə öz yükü ağır gələr.
Hər kəsin balası öz gözündə göyçəkdir.
Hər kəsin bir dərdi var, heç kəsə deməz, ağlar.
Hər kəsin bir işi var.
Hər kəsin dəlisi evdə, dərdi qarnında.
Hər kəsin dərdi özünə bir at yüküdür.
Hər kəsin iradəsi öz əlindədir.
Hər kəsin keçəjəyi özünə görə olar.
Hər kəsin malı özünə görə qiymətlidir.
Hər kəsin öz ağlı.
Hər kəsin öz bəxti.
Hər kəsin uşağı özünə şirindir.
Hər kəsin hörməti öz əlindədir.
Hər kəsin çörəyi xəmirinə görədir.
Hər kimin ki, bağı var, keyf çəkməyə çağrı var.
Hər kişi güjünə görə yük tutar.
Hər kişinin nəbzinə görə şərbət verərlər.
Hər könülün bir yazı, bir qısı var.
Hər gördüğünü dost sanıb, sırını açma.
Hər külək dağı yerindən tərpədə bilməz.
Hər gedişin bir gəlişi var.
Hər gejənin bir gündüzü var.
Hər gəlirin bir çıxarı var.
Hər gözəldə bir eyib olar.
Hər göldən bir qurbağa, Göy göldən min qurbağa.
Hər gördüğünü aldanma.
Hər gördüğünü atana oxşatma.
Hər gün bir olmaz.

Hər gün günahkar, bir gün tövbəkar.
Hər güldən güləb olmaz.
Hər gülün bir qoxusu, bir ətri var.
Hər nə gedər ömürdən gedər.
Hər gün ömürdən bir kərpij düşür.
Hər gün nə tapsan, odur.
Hər meyvə öz ağ ajında.
Hər meyvə öz vaxtında yetişər.
Hər meyvənin kalı dəysə, insanın kalı dəyməz.
Hər meyvənin öz dadı var.
Hər nə desən özünə gedər.
Hər nöqsanı özündə gör.
Hər nə yedin dadındır, hər nə verdin adındır, hər nə qalsa yadındır –
oğluna qalsa yad qızı ilə yeyəjək, qızına qalsa yad oğlu ilə.
Hər nəyə əl vururam, qulpu qalır əlimdə.
Hər otun öz kökü var.
Hər oxuyan Molla Pənah olmaz.
Hər ölümə qəhrəmanlıq deməzlər.
Hər parıldayan qızıl olmaz.
Hər pərdə dalında yüz sərr var.
Hər rast gələnə dost demə.
Hər saatın bir hökmü var.
Hər saqqala salam verməzlər.
Hər saqqallı baba olmaz.
Hər saqqallıya dədə demə.
Hər saqqalı ağa olana ağa saqqal deməzlər.
Hər sarğı hər yaraya sarılmaz.
Hər səbrin axırı var.
Hər səhvi üzə vurmazlar.
Hər səhəng suda sınmaz.
Hər sözün bir pərsəngi var.
Hər sözün öz yeri, öz məqamı var.
Hər su keçid verməz.
Hər suda mərjan olmaz.
Hər tullanın qoz bitsə, meymun qozsatın olar.
Hər ujaboylu ağa aj sərvi-xuraman olmaz.
Hər uzun ağa aja çınar deməzlər.

Hər üzə gülənə dost deməzlər.
Hər fəslin bir meyvəsi var.
Hər xoruz öz yerində eşələnər.
Hər xoruz öz həyatində banlar.
Hər xoş görünən kimsəyə aldanma, heyifsən, hər xoş görünən kimsədə vijdan ola bilməz.
Hər heyvanın balası dalınja gedər, eşşəyin balası qabağınya.
Hər hürənə daş atsan, Daş daş üstə qalmaz.
Hər çağırılan yerə getməzlər.
Hər çərənçiyyə javab versən, boğazın yırtılar.
Hər çiçəyin bir ətri var.
Hər jəfanın bir səfası var.
Hər şey bitər, kosanın saqqalı bitməz.
Hər şey öz vaxtında.
Hər şey ustasının əlindədir.
Hər şeyə barmaqarası baxmazlar.
Hər şeyə dodaq büzmə.
Hər şeyə göz dəyər, müflisə göz dəyməz.
Hər şeyi bilmək olmaz.
Hər şeyi vaxtında əksən, dürr bitər.
Hər şeyi demək olmaz.
Hər şeyin azi yaxşıdır.
Hər şeyin əvvəli çətin olar.
Hər şeyin öz adı var.
Hər şeyin öz vaxtı var.
Hər şeyin öz yeri var.
Hər şeyin sonu vardır.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Hər şeyin xiridarı gərəkdir.
Hər şeyin çoxu zərərdir.
Hərdən ipək, hərdən köpək.
Hərzə sözün mərəzi gələr.
Hərzə-hərzə danışma, ağızın yamana öyrənər.
Hərə bir barmaq batırar, hənasına dəllək Muradın.
Hərə bir sap versə, çılpığa köynək olar.
Hərə bir tük versə, kosa da saqqallı olar.
Hərə bir jürə başını itirib.

Hərəkət səndən, bərəkət məndən.
Hərəkət harada, bərəkət orada.
Hərəmxana quşudur.
Hərənin başından bir avaz gəlir.
Hərənin bir adəti var.
Hərin də yandırıdı məni, bəlin də yandırıdı məni, susadım su istədim,
suyun da yandırıdı məni.
Hərif olma!
Hərif hərifi uzaqdan tanıyar.
Həsən də qəlyan çəkər, Hüseyn də qəlyan çəkər, tənbəki bol olanda
siçan da qəlyan çəkər.
Həsən keçəl, keçəl Həsən – nə fərqi?.
Həsir altından su yeridir.
Həsiri oğurlayıb məsjidə salır.
Həftə səkkiz, mən doqquz.
Həftədə bir bazar, onu da dərviş pozar.
Həjəri öpməyənə hajı deməzlər.
Həjdən gələn mən, xəbər gətirən sən?
Həjjə gedən gəldi, saja gedən gəlmədi?
Həşəmin azdırsa, xırmanın böyük tut.
Hiylə ilə iş görən, möhnət ilə jan verər.
Hiylə ilə tikilən ev, bəhanə ilə yıxılar.
Hiyləbazın şamı yarıyajan yanar.
Hiyləgər doqquz ojaq yıxmayınja bir ojaq tikməz.
Hikmət sahibinə hər yarpaq bir kitabdır.
Hikmətdən sual olmaz.
Hind diləncisinə dönübdür.
Hindistan fili ağaqlanaddan qorxar.
Hirs gələndə ajığını ud.
Hirs gəlir, göz qaralır, hirs gedir, üz qaralır.
Hirsin dövlətə zərəri var.
(Hirsin jana ziyanı var).
Hırnən-zırı anlamır.
Hoqqabazlar kimi, hər şeyə bəli demə.
Höyür sürüyə qurd batmaz.
Hünər əhlinin qədrini bilmək gərək.
Hünər sahibləri darda qalmaz.

Hünərin bilmədiyini ajizi döymə.
Hürə bilməz, itləri başa salar.
Hürən it qapmaz.
Hürəndə anası kimi hürər.
Hürə-hürə axırda it olub.
Hürər-hürər, burnu şışər.
Hürkütməyinjə sanamaq olmaz.
Hürməyin bilməyən it, kəndə qonaq gətirər.

İblis ilə mollanın sırrı birdir.
İddiası tərlan, özü yapalaq.
İy bilir.
İy bilməyən tula dərisini kola verməz.
İyirmisində yel çəkən altmışında sizildar.
İylənmiş ətə milçək qonar.
İyirmi mədaxili, iyirmi bir məxariji olanın vay halına.
İylənmiş suyu içməzlər.
İynə aləmi bəzər, özü lüt gəzər.
İynə batırana çuvalduz batırarlar.
İydə varsa, jəhrədə də var, onu əyirən qarıda da var.
İynə verərsən, sap da istər.
İynə-iynə, uju düymə, hoppan-huppan, yarıł-yırtıl su iç, qurtul!
İynə ilə gör (quyu) qazır.
İynə gətir, sap gətir, Ş ahqulu, yamaq gətir.
İynə gözündən baxaram, jümlə jahani yixaram.
İynə olub yaxama sanjılma.
İynə olub sanjılmışan ətəyimə.
İynə salsan yerə düşməz.
İynə torbadə qalmaz.
İynə udmuş köpəyə dönüb.
İynə uju qədər bir deşik bir küpü boşaldar.
İynə üstündə oturan kimi oturub.
İynə hara, sap da ora.
İynəni axtaran dəvəni itirər.
İynəni özünə batırar, çuvalduzu yoldaşına.

İynənin işini çuvalduz görmez.
İki adam bir adama qoşundur.
İki adam danışanda üçünjüsü danışmaz.
İki ağız bir olsa, bir ağız heç olar.
İki ayaq bir başmağa yerləşməz.
İki ayağıın var, ikisini də kirayə elə.
İki arvadlı ev bərəkətsiz olar, süpürülməmiş (zibilli) qalar.
İki arvadlıının ağızının dadı olmaz.
İki arvadlıının donu yırtıq olar.
İki at bir ağa bağlanmaz.
İki atlı ağa am vay, birini xan bağışlayajaqdı, birini də lobya satıb alajaqdı.
İki baş bir qazanda qaynamaz.
İki baş – dörd ayaq.
İki başlı heyvandan yox, iki dilli insandan qorx.
İki bit, bir birə, kəndxudanı saldılar girə.
İki verməsən, bir ala bilməzsən.
İki qapıda gəzən köpək aj qalar.
İki qibləyə namaz olmaz.
İki qılınj bir qına siğ maz.
İki qulaq iki eşitmək üçündür, bir ağız bir demək üçün.
İki dəvə əlləşəndə otluq xarab olar.
İki dilənçi bir qapıda dilənməz.
İki dişi var qabaqda, çörək qoymaz tabaqda.
İki dovşan dalınja yüyürən heç birini tuta bilməz.
İki dostun arasına girməzlər.
İki düşün, bir danış.
İki evi bir eləmişik, düyüni batman yarım.
İki əli yaxasındadır.
İki eşit, bir danış.
İki eşşəyin arpasını bölə bilmir.
İki eşşək bir axurdan arpa yeməz.
İki eşşəkdən bir at yaxşıdır.
İki əl bir baş üçündür.
İki əl bir başı saxlamayaqaq?!
İki itin arasına bir sümük atmazlar.
İki yana baxan çəş qalar.

İki kəsək bir daşa əvəz olmaz.
İki kişi danışanda, üçünjüsü sən olma.
İki gözü var idi, birini də borj elədi.
İki güləşənin biri basılar.
İki nəsihətdən bir sərənjam yaxşıdır.
İki nəfər desə ki, sərxoşsan, başını qoy yerə.
İki su bir çörək yerini tutmaz.
İki fındıq bir qozu qırar.
İki həkimi olan xəstə sağ almaz.
İki janbaz bir ipdə oynamaz.
İkinji arvad yamaqdır.
İkisi birə dəyməz, biri – heçə.
İkisini də bir ilan sanjıb.
İkiüzlü adamdan dost olmaz.
İgid arxasında igid gizlənər.
İgid basdığını kəsməz.
İgid qovğasıız olmaz.
İgid döyüşdə məlum olar.
İgid igidə xor baxmaz.
İgid ilqarından dönəməz, dəvə ovsarından.
İgid ya tər altda, ya yer altda.
İgid yarasız ölməz.
İgid yarasına igid qatlaşar.
İgid yüz yaşar, fürsət bir düşər.
İgid ləqəbilə tanınar.
İgid meydanda məlum olar.
İgid odur, atdan düşüb atlana, igid odur, hər əzaba qatlana.
İgid odur ki, apardığını gətirsin.
İgid oğul düşmənə əyilməz.
İgid oğul javan eylər atanı.
İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?
İgid ölər ünü qalar, öküz ölər köpü qalar.
İgid səsinə güj verməz.
İgid ürəyi haça olar.
İgid janlı, kabab qanlı.
İgidə hünərinə görə ad verərlər.
İgidi yaxşı saxlar, yaxşı arvad, yaxşı at.

İgidim igid olsun, kol dibi evim olsun.

İgidin axmağı qılınjını dayısında sınar.

İgidin başı qalda gərək!

İgidin əli işdə gərək.

İgidin igiddən nəyi artıqdır?

- Ehtiyat!

İgidin (mərdin) mənzili bir olar, namərdin mənzili olmaz.

İgidin xənjəri qınında qalmaz.

İgidliyin də yeri var.

İmam əzizdir, qara pul imamdan da əzizdir.

İmam tək-tək tapılar, tin başı şümürdür.

İmam şaftalı ağ aji deyil ki, hər yerdə bitə.

İmamzadə piy gətirəni tanıyar.

İl baharından bilinər.

İl var bir günə dəyər, gün var bir ilə.

İl ötər, ay dolanar, şənbə düşər novruza.

İldə başa gəlməyən, dildə başa gələr.

İl xırmansız olmaz.

İlan ağ zindan qurtardı, qurbağa ağ zına düşdü.

İlan adamın topuğunu gözlər, adam ilanın başını.

İlan balasını da çalar.

İlanın boğazına girən çıxmaz.

İlan boğan vaxtıdır.

İlan vuran ala çatıdan qorxar.

İlan vuran yatar, aj yatmaz.

İlan qabığını dəyişər, xasiyyətini dəyişməz.

İlan deyər: - Mən adamı sanjmaram, sanjanda elə sanjaram ki, eşşək buynuzunda sərçənin südü dərman olsun.

İlan əvvəl ovsun qızdırəni sanjar.

İlan ilanı vurmaz.

İlan yatar, düşmən yatmaz.

İlan yolu əyri gedər, yuvasına düz gedər.

İlan yeddi qardaş olar.

İlan yeyib əcdaha olub.

İlan yerisin, balası da dalınja.

İlan kimi qırılır.

İlan öz qonşusunu sanjmaz.

İlan torpağı mürur ilə yeyər.
İlan ulduz görməsə ölməz.
İlan üzdən xal-xal olur, insan içəridən.
İlan çıxdığı bajanı yaxşı tanıyor.
İlana ağıunu kərtənkələ verər.
İlana balası qənim olar.
İlanı yaralı buraxmazlar.
İlanı yuvasında öldür.
İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırımayana lənət!
İlanı özgə əli ilə tutur.
İlanı sən tut, mən gözünü çıxardım.
İlanın ağıına da lənət, qarasına da.
İlanın ayağını, qarışqanın gözünü, mollanın çörəyini, heç kəs görməyib.
İlanın başı ağı riyanda, yolun ortasında yatar.
İlanın başını özgə əli ilə əz.
İlanın quyuğunu basmasan sanmaz.
İlanın quyuğunu yox, başını əzərlər.
İlanın zəhləsi yarpızdan gedər, o da bitər yuvasının ağızında.
İlqar imandadır.
İlqarından dönən namərddir.
İlk atılan daş uzaq gedər.
İllkin var – mülkün var.
İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox.
İllər qojalmaz insanı, qüssə qojaldar.
İlmənin ujunu tutanda iş yoluna düşər.
İnsan qojaldıqja aynaya baxmağı az istər.
İnsan daşdan bərk, güldən zərifdir.
İnsan dostunu, düşmənini tanımalıdır.
İnsan döyüş meydanında tanınar.
İnsan insana lazım olar.
İnsan gərək insana gərək olsun,
İnsan gərək hər an gərək olsun.
İnsan olmayan insan qədrini bilməz.
İnsan məxluqatın əşrəfidir.
Intelligent Həsən!

İnsan səy və qeyrəti ilə tanınar, bəzəyi ilə tanınmaz.
İnsan xain olmasa, heyvan damğanı neylər?
İnsan ciy süd əmib.
İnsanı yaşadan arzu ilə ümidiir.
İnsanı şöhrətləndirən əməlidir.
İnsanın bir özü, bir sözü.
İnsanın dəlisi daşa güj eylər, öküzün dəlisi – başa.
İnsanın dili sandıq, dodaqları qifil olmalıdır.
İnsanın əti yeyilməz, dərisi geyilməz, anjaq şirin dili gərək!
İnsanın zilləti də, izzəti də öz əlinədir.
İnsanın gözünü bir ovuj torpaq doyurur.
İnsanlar danışmaqdan qalanda, daşlar danışmağ a başlar.
İntiqam almağ a tələsmə.
İlxıçının qazançı havayı minməkdir.
İndi itər, yengədə bitər.
İndiyəjən yeddi kəfən çüründüb.
İndi ki, nisyədir, astarını gülü-xəndən elə.
Inəyi itən soraq eylər.
Inəyi olana nisyə dol verərlər.
Inəyin buynuzuna baxarlar, qızın – üzünə.
Inəyin üzünə bax, südünü sağ.
İnək kimi süd verməyən, öküz kimi kotan sürər.
İnək su içər – süd olar, ilan su içər – zəhər.
İnsaf qanunların anasıdır.
İnsaf dilin yarısıdır.
İnsafi olmayanın imanı da olmaz.
İpək nejə xar olub, eşşəyə çuval olub!
İpin uzunu yaxşıdır, dilin qisası.
İpini eşiblər.
İrz (ismət) insanın qanbahasıdır.
İrz puldan qiymətlidir.
İsa öz yerində, Musa öz yerində.
İsa tək kişiyə, verib bir eşşək, eşşək tək kişiyə verib min köşək.
İslandıq, quruduq, sel bizə neylər?
Qarlı dağdan aşsaq yel bizə neylər?
İslanmışın yağı işdan nə arı (pakı)?

İslanmış jüjəyə dönüb.
İsraf haramdır.
İstədi qasın düzəldə, vurdu, gözün çıxartdı.
İstədiyim yar idi, yetirdi pərvərdigar.
İstədiyini söyləyən, istəmədiyini eşidər.
İstəyənin bir üzü qara, verməyənin iki üzü.
İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
İstəyirsən qojalıqda hörmətin olsun javanlıqda qojalara hörmət elə.
İstək gözdə olar.
«İstəmirəm» deyəndən qorx.
İstəmirəm heyvasını, narını, qoy desinlər: «Ş ahbudağın bağlı var!»
İstərəm dosta varam, əlim boş, üzüm qara.
İsti sevən tüstüsünə dözər.
İsti-soyuq bilmir.
İsti çörək təndirdən, minnəti yox pendirdən.
İt adına alır, özü yeyir.
İt aya hürər, başına bəla gətirər.
İt aparan olsun!
İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
İt ardına düşən, les üstünə çıxar.
İt balası it olur.
İt bilir xurjunda nə var, çoban da bilir itə nə verəjək.
İt bir olar, yoxsa bir sürü?!
İt bir parça çörəyə də qane olar.
İt qorxduğu yerə hürər.
İt quşuranda yiyeşini də qapar.
İt qulağını kəsəndən qorx.
İt qursağı yağ götürməz.
İt dəvəyə hürər, dəvə eşitməz.
İt də getdi, ip də getdi.
İt dəm vuran ayranı kim içəjək?!

İt dəmirçi dükanından nə aparar?
İt dəftərində adı yoxdur.
İt də öz qapısında ağ adır.
İt əzabı çəkir.
İt əlindən sümük gəmirmək olmur.
İt əl çəkdi, molla əl çəkmədi.

İt əppəyə həris olar, uşaq – məhəbbətə.
İt yanına bəy kimi, bəy yanına it kimi.
İt ilxısı – köpək sürüsü.
İt it ilə boğuşdu, yolçuya girəvə düşdü.
İt it ilə dalaşanda, qurd körpünü aşar.
İt itə buyurar, it də öz quyruğuna.
İt itin quyruğunu basmaz.
İt də öz yediyini qusar.
İt yiyyesini tanımir.
İt kimi quyruq bulayır.
İt kimi yeddi janı var.
İt kimi nə yeyər, nə yedirdər.
İt kökündəyəm, kəllə-paça ütürəm.
İt kölkəsindən qorxar.
İt getdi, qurd gəldi.
İt nədir ki, yunu nə olsun?
İt nə görsün, nə də hürsün.
İt oğludur, qurd basır.
İt oyun ilə, qurd qoyun ilə.
İt olsun, komasında hürsün.
İt olsun, yiyyesinin qapısında olsun.
İt otaran nəvəsidir.
İt özüdür, qurdum mənə göstərir.
İt özü nədir ki, südü nə ola?
İt pişik ilə yola getməz.
İt pişik kimi yola gedirlər.
İt sümüyü ölçüb udar.
İt, sümüyü sevinə-sevinə udar, tamaşadır xirtdəyinə gələndə.
İt sümsümməkdən əl çəkməz.
İt ular, payını gəsər.
İt ular, üstünə (sürüyə) qurd gətirər.
İt hardan tapa iki əppəyi, birini başı altına qoya, birini yerə.
İt hürdü, çərçi gəldi, elə bildim, elçi gəldi.
İt hürər, karvan geçər.
İt hürməsə də, quyruğ u çömbər gərək.
İtdən qurtardıq, qurda rast gəldik.
İtdən küçük olar, qoyundan – quzu.

İtdən olar – it köpək oğlu.
İtdən utanmasan, sahibindən utan.
İtdən çox çarıq yiğ an olmaz, yenə ayaqları yalındır.
İtə atmağ a daşı yoxdur.
İtə bax, qarpızdan pay istəyir!
İtə dedilər: – Gündə neçə dəfə döyülsən?
Dedi: – Mərdimazara rast gəlməklədir!
İtə dedilər: – Nə üçün hürürsən?
Dedi: – Canavarı qorxutmaq üçün.
Dedilər: – Nə üçün quyruğunu bulayırsan?
Dedi: – Canavardan qorxuram.
İtə də bir çörək borjludur.
İtə ümid bağ ladıq, hürməyib evimizi yıxdı!
İtə hörmət edərlər – yiyesi xatırınə.
İtə hürmək qalar.
İti qaçan atı məhəmizləməyin mənası yoxdur.
İti qışqırtmasan hürməz.
İti quyruğ undan bağ lasan durmaz.
İti qurddan seçəndə gəl!
İti dalıma almışam – qurd qorxusundan.
İti itə boğduralar.
İti itmiş çobana dönüb.
İti yiyesinə tanıtdırma.
İti görüm, qurdu görüm, onu görməyim.
İti məsjiddən qovan kimi qovdular
İti öldürənə sürütdürərlər.
İti sahibinə tanıtdırırsan?
İtib, axtaranı yoxdur.
İtimin qurd dayısı.
İtin ağ zına sümük verdilər.
İtin ağ ılsızı qayqanaqdan pay umar.
İtin adını çekdin, ağ aji əlinə al.
İtin ayağı basarsan, səni qapar.
İtin alası çäqqalın dayısıdır.
İtin axmağı tula olar.
(itin axmağı tula olar, atın axmağı – yorğ a).
İtin ajiğı quyruğ undan bilinər, atın ajiğı – qulaqlarından.

İtin boynuna jiyər asma.
İtin qabağından qalanı alsan yeməz.
İtin qohumu it olar.
İtin qudursun, çaqqal!
İtin quyruğunu qəlibə salsañ düzəlməz.
İtin dilini bilir.
(itin dilini bilir, jəhənnəmin yolunu).
İtin dirisi nədir ki, ölüsu nə ola?
İtin duası qəbul olsa, göydən ət yağ ar.
İtin əbləhi qaysavadan pay umar.
İtin ətini yeyərəm, qəssabın minnətini çəkmərəm.
İtin könlünə qalsa, gündə bir leş yeyər.
İtin peşəsi hürməkdir.
İtini haya öyrətmə, qonşunu – paya.
İtlər bizə, qurdalar bizə, sağ sağ anlar çırtlardır bizə.
İftira dağdan ağırdır.
İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.
İç dedilər, çeşməni qurut demədilər.
İçim məni yandırır, bayıram özgəni.
İçmə namərd əlindən su abi-həyat olsa da.
İçmə çaxırı, açar paxırı.
İş adamı bəyan eylər.
İş adamın jövhəridir.
İş bajaranın, aş yeyənindir.
İş başqa, söz başqa.
İş başdan aşib.
İş başından aşınja, dövlət jibindən daşar.
İş bilən müşküldə qalmaz.
İş işdən keçib!
İş danışıqdan keçər.
İş əlindən yeməyə həsrət janım.
İş igidlər başına gələr.
İş ərəb sajına döndü.
İş ilə zarafat olmaz.
İş içində iş var.
İş işi açar.
İş yiyeşi işdə gərək!

İş yuxu görəndə deyil, yuxu yozandadır.
İş kələfin ujunu tutmaqdadır.
İş görənindir.
İş olan yerdə nöqsan da olar.
İş tərsə gələndə tər halva diş çıxardar.
İşə bağlı - zəhmətə bağlı.
İşə bax, ağılsız ağıllının başına ağıl qoyur.
İşə bax, ala qarğ a şux tərləni bəyənmir.
İşə bax, sular baş yuxarı axır.
İşə getməyən oğlum olunja, jütə gedən öküzüm olsun.
İşə xor baxma, boynuva torba taxar.
İşİ allaha qalıb.
İşİ düşəndə arar məni, işim düşəndə qovar məni.
İşİ əndazədə gör.
İşİ işə bənd elə, görən desin ha belə!
İşİ halətlə görərlər, höjətlə görməzlər.
İşim şuluqdur.
İşin düşdü arvada, ölen gününü sal yada.
İşin düşdü qaziya, özün döndün taziya.
İşin düşdü sarıq başa, başın dəyər daşdan daşa, yapışgınən əyri xışa,
get o başa, gəl bu başa.
İşin janını iş alar.
İşinə yaxşı baxarsan, iş də sənə yaxşı baxar.
İşiq üzü görünmür.
İşığa kor baxım!
İşığa gəlirlər!
İşığı var, istisi yox.
İşlə - dişlə.
İşlə nökər kimi, ye ağa kimi.
İşləyən atı tövlədə bağ lasan jəngi olar.
İşləyən açar parıldar.
İşləyən dəmir pas tutmaz.
İşləyən dişlər, işləməyən kişnər.
İşləyən inji taxar, işləməyən yandan baxar.
İşləyən olsun, iş tapılar.
İşləyənlə işləməyəni bir ayağa yazmazlar.
İşlək keçəl qız ərə gedər, pinti - gora.

İşləməyən dişləməz.
İşləmək adamı safə çıxardar.
İşləmək dərdindən yeməyə həsrət janım.
İşlərin mayası o tünbətündür.
İştaha diş altındadır.
İşsizlik arsızlıq gətirər.
İşsizlik yoxsulluğun anasıdır.
İşçi işdə gərək!

Kabab qanlı, igid janlı.
Kababı köz öldürər, igidi söz.
Kamal ata kürki deyil ki, irs ilə övlada keçə.
Kamil adam az danışar.
Kamil bağban çəkər bağın səfasını.
Kamil insan kəlamından bəlli olar.
Kamil ovçu boşuna güllə atmaz.
Kankanın vəsiyyəti – qızıl öküzdür.
Kar dedi: – Səs gəlir!
Kor dedi: – Odur, gəlirlər!
Çolaq dedi: – Durun qaçaq!
Lüt dedi: – Qaçmayın, məni soyarlar!
Kar eşitdiyini, kor tutduğunun buraxmaz.
Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar.
Kar iki dəfə gülər.
Kar könlündəkini anlar.
Kar özünə sərf eləyəni eşidər.
Kar üçün iki dəfə azan verilməz.
Karın qulağına taxta tıxadılar, dedi: – Bu taqqıltı haradan gəlir?
Kasa sindi, ya jingildədi.
Kasanı mənim başımda sindirir.
Kasib bajını varlı qardaş istəməz.
Kasib, itinin adını gümüş qoyar.
Kasib geyəndə soruşarlar:
- Haradandır?
Varlı geyəndə deyərlər:

- Mübarəkdir!
Kasib öləndə molla xəstə olar.
Kasib ölüsunə yas saxlamaz.
Kasib pul tapdı, qoymağ a yer tapmadı.
Kasib javan mərd olar.
Kasib çıraq yandırar, dövlətlinin pulunu sayar.
Kasib xərjini bilsə, məxmər geyər.
Kasiba bazarın tulası da hürər.
Kasiba qul ol, varlıya oğ ul olma
(Kasiba oğ ul olunja, dövlətliyə qul ol).
Kasibdan allah da bezardır.
Kasibi dəvə üstündə böv vurar.
Kasibin ağızı aşa dəyəndə başı daşa dəyər.
Kasibin bir oğlu oldu, o da boynu əyri.
Kasibin dövləti saqqalda olar.
Kasibin dörd düşməni var – it, bit, yasavul, molla.
Kasibin dürməyi yavan olsa, dili yağlıdır.
Kasibliq eyib deyil, oğ urluq eyibdir.
Kasibin halını kasibdan sor.
Kasibin gözü tox olar.
Kasibin günü – itin günü.
Kasibin pulu jəhənnəmdə olar.
Kasibin saçı axırda qızar,
Kasibin sözü, yorğunun gözü.
Kasibin toyunda gejə qısa olar.
Kaş mal zərəri olsun, insan zərəri olmasın.
Keyf qılıq a baxmaz.
Keyf sənin, kənd kovxanın.
Keçdi gül, uçdu bülbül, istər ağı la, istər gül.
Keçəl baxar güzgüzə – adın qoyar özgəyə.
Keçəl başa taxta daraq?!
Keçəl başından qorxar, kor gözlərindən.
Keçəl başını yudu da, daradı da.
Keçəl var – ziğidi keçəl, keçəl var – noxudu keçəl.
Keçəl qız bajısının saçını ilə öyünər.
Keçəl qız çeşmənin gözündən su içər.
Keçəl qız bəzəninjə toy əldən getdi.

Keçəl qızı saçlı dəyə ağlama.

- Keçəl qızın nəyi var?

- Başın qaşımağ a dırnağı.

- (Keçəl qızın nəyi var?)

- Dəmirdən darağı).

Keçəl yaradı, öz başını daradı.

Keçəl suya getməz.

Keçəl halva yeyər, puluna minnət.

Keçəl Həsən, Həsən keçəl, nə fərqi?

Keçəl çarə bilsə, öz başına eylər.

Keçələ baxma, bəxtinə bax.

Keçələ kosa qənim olsun.

Keçəli gün çıxmamış gör.

Keçəli gün Zülfəli çağırarlar.

Keçəlin papağının yanından tanımaq olar.

Keçəlin adı - Zülfəli!

Keçəlin bəxti yaxşı olar.

Keçəlin qazandığı başının ziftinə (qartmağına) gedər.

Keçəlin dərdi-başı, bir qazan ayran aşı.

Keçəlin dırnağı olsa, öz başını qaşıyar.

Keçəlin papağı düşənəjəndir.

Keçəlin tükdən ajiğ gələr.

Keçəlin hindi başı, eşşəyə mindi başı, o tayda dava düşdü, bu tayda sindi başı.

Keçən zaman qayıtmaz.

Keçən (köçən) yurdun qədrini, düşən yurddə bilərlər.

Keçən keçdi, vay gələjək dərdir!

Keçən keçib, gələn günün xeyir olsun.

Keçən keçib, sən gələjəkdən danış.

Keçən gün ömürdəndir.

Hər ağ gün, qara gün ömürdən gedir.

Keçən günə gün çatmaz, jalasan günü günə.

Keçənə güzəşt deyiblər.

Keçər bu dövran sənə, də qalmaz.

Keçi deyər: - Adım Əbdülkərimdir!

Keçi, qurdun nəyini yeyiblər?!

Keçi kasıbin inəyidir.

Keçi keçim olsun, oturduğum yer samanlıq.
Keçi öldü, qoturu qurtardı.
Keçi öləndə quyruğunu dik tutar.
Keçi suyu bağıra-bağıra keçər.
Keçi suyu bulandırdı.
Keçi jan hayında, qəssab piy axtarır.
Keçi şərab içsə, dəvəyə meydan oxuyar.
Keçib gəlib Arazi, bəyənməyir Gülnazi.
Keçidə saqqal var, amma şeyx deyil.
Keçiyə bir sürü qoyundan, bir keçi yaxşıdır.
Keçiyə qurd dəyməsə gedib Həjjə çıxar.
Keçilər yer əkə bilsəydilər, öküzlər işsiz qalardı.
Keçinin qoturu sərçəsmədən su içər.
Keçini dəvə adına satır.
Keçinin başı gijişəndə, buynuzunu çobanın çomağına sürtər.
Keçinin şeytanla qohumluğ u var.
Keçmə namərd körpüsündən, qoy aparsın sel səni, yatma tülkü
kölgəsində, qoy yesin aslan səni.
Keçmişin arabası ilə uzaq gedə bilməzsən.
Keçmişin qazançı bu günün rahatlığıdır.
Keçmiş unutma, gələjəyin müəllimidir.
Kəbinim halal, janım azad.
Kəklik başını soxar kola, quyruğundan xəbəri olmaz.
Kəklik qaqqıldımasa qaraquş onu tapmaz.
Kəkliyin dimdiyi qan, dili qan, dimdiyi qan, ağa dinsə söz olmaz,
nökərin dindiyi – qan.
Kəl qoşub jüt sürməyən çörək qədrini bilməz.
Kələ kələlər neylədi ki, kərtənkələlər neyləsin?
Kələk ilə gələn, külək ilə gedər.
Kəllə-paşa, qoyma qaça.
Kəllə-paşa suyu üçün Hövsana gedir.
Kənardan baxan yaxşı görər.
Kənardan baxana hər şey asan görünər.
Kənd aşırı it hürməz.
Kənd kalafasından bilinər.
Kənd girovun naxırdan tutarlar.
Kənd kovxasız olmaz.

Kənd köpəksiz olmaz.
Kənd nədir, qənd nədir?!
Kəndə molla gəlib, kim ölüür, ölsün.
Kəndə təzə dəllək gəlib, kəkili yandan qoyur.
Kəndi köpəksiz gördü, əli ağajsız girdi.
Kənkanın vəsiyyəti qızıl öküzdür.
Kəpək altında unları var.
Kərbalayı Kazım, sənə demək nə lazı?
Kərə yağından qıl çəkir.
Kərə yeyən də çıxar yaza, tərə yeyən də.
Kəs barmağıni çıx bazara, əlaj tapan çox olar.
Kasad bazarın gəliri olmaz.
Kəsək oturub daş üçün ağ layır.
Kəsənin üzün tikən ağardar.
Kəsik baş bitməz, bitsə də yiyesinə xeyir verməz.
Kəsilən başın zülfü üçün ağlamazlar.
Kəsilsin o iki əl ki, bir başı saxlamaz.
Kəfən havayı olanda adam özünü öldürməz.
Kəfəni var idi, goru da olsun?!
Kəfgir qazanın dibini deşib.
Kili dəst üçündür.
Kim eşşək olar, biz ona palan olarıq.
Kim güjlüdür – haqq onundur.
Kim janından bezardır?!
Kimə yaxşılıq elədin, özünü ondan qoru.
Kimi əkər, kimi biçər, kimi qazanar, kimi yeyər.
Kimi gülür, kimi ağ layır, hərənin bir dərdi var.
Kimin arabasında gedirsən, onun mahnisini oxu.
Kimin əlindən nə gəlir?!
Kiminə qat-qat, kiminə – aj yat.
Kimini qaldırır, kimini endirir.
Kiminin başında taj, kimi aj-yalavaj.
Kiminin əvvəli, kiminin axırı.
Kiminin sajı olar, kiminin ələyi.
Kimsə kimsənin qismətini yeməz.
Kimsə namərdə möhtaj olmasın.
Kimsənin ahı kimsəyə qalmaz.

Kimsənin tikəsi kimsənin qarnında qalmaz.
Kimsənin nəsibin kimsə yeməz.
Kiri kir açar, sirri – sir.
Kirayənişin olduğu bəs deyil, toyuq-jüjə də saxlayır.
Kirpik gözün çəpəridir.
Kitab verənin bir əlini kəsərlər, qaytaranın iki əlini.
Kitabı satıb, gənjəfə alıb.
Kitabın köhnəsi, libasın təzəsi.
Kiçiyi böyüün üzünə qalxızmazlar.
Kiçik açar böyük qılılı açar.
Kiçik daş da baş yarar.
Kiçikdən xəta, böyükdən əta.
Kiçiklərə hörmət elə, böyüklərdən hörmət qazan.
Kiçiyin kiçik dərdi var, böyüün – böyük.
Kiçiyin kiçik yeri var, böyüün – böyük.
«Kiş» deyirsən getmir, «hoş» deyirsən dayanmır.
Kişi bilmədiyini ayağı altına yiğsa, başı ərşə dəyər.
Kişi qızı olma, kişi arvadı ol!
Kişi kişidən qorxmaz, amma utanar.
Kişi öz sözünün ağası olar.
Kişi öz tayı ilə gəzər.
Kişi sevdiyinin nazını çekər.
Kişi seldir, arvad göl.
Kişi, sözü üzə deyər.
Kişi tüpürdüyünü yalamaz.
Kişi fəhlədir, arvad – bənna.
Kişidə qeyrət olsa, torpağı qızılı döndərər.
Kişidə səbir olmalıdır.
Kişinin alnı açıq gərək.
Kişinin başına gələn, ağ zindan çıxandır.
Kişinin dilinə qarqış gəlməz.
Kişinin malı göz qabağında.
Kişinin özünə baxma, sözünə bax.
Kişinin sözü ilə işi bir olar.
Kişinin hörməti öz əlindədir.
Kişini javan saxlar, yaxşı arvad, yaxşı at.
Kişinin jibi iki olsa, arvad almaq fikrinə düşər.

Kişisi olmayan evin ruzisi olmaz.

Kovxa atlanar, öz kəndini çapar.

Kovxa ilə hesaba oturan borjlu olar.

Kovxanın bajısı oğlusun? –

Gəl min boynuma!

Kovxası gülüm olanın başına külüm olar.

Kolxoz ambarı el süfrəsidir.

Kor at gejə də otlar.

Kor atı minən şahlıq iddiası edər.

Kor bulaqdan su gəlməz.

Kor burada, ya Bağ dadda.

Kor qurdun ruzisini yetirən özü yetirər.

Kor əlifə bəy deməyib.

Kor əsasını bir itirər.

Kor ilə çörək yeyəndə insafı arada gör.

Kor it kölgəsindən qorxar.

Kor kimdir?

- Nabələd!

Kor-kor, gör-gör!

Kor kora deyər:

- Çırt bu yandakı gözünə.

Kor kora kor deməsə, bağrı çatlar.

Kor koru tapar, su çuxuru.

Kor gözdən əski asır.

Kor gözün sahibinə nə faydası!

Kor gözündən qorxar, keçəl başından.

Kor leyləyin yuvasını allah tikər.

Kor nə istər?

- İki göz, biri əyri, biri düz.

Kor olsun o iki göz ki, dostunu, düşmənini tanımır.

Kor tutduğ un buraxmaz.

Kor tutduğ undan kəsər.

Kora gejə-gündüz birdir.

Korlar şəhərində ayna satmazlar.

Koroğlu deyib:

- Basılanı kəsməyin!

Koroğlu üçəjən deyib.

Koroğlunu tutmağ a bir keçəl Həmzə gərək.
Koru dar yerdə qışnamazlar.
Koru kor yanında həyan üçün qoyarlar.
Korun ağ aji özündən qabaq gedər.
Korun istədiyi bir göz, iki göz olsa – nə söz?!
Korun nə borju ki, şam bahalanıb?!
Kosa kəndə girməmiş gəraylışını başladı.
Kosa getdi saqqal gətirməyə, bığı da qoydu gəldi.
Kosaya rışxənd edənin, top qara saqqalı gərək.
Kosanı gün batandan sonra aldatmaq olar.
Kotan nə bilir qayış nə çəkir?
Kövək kolunun kölgəsi olmaz.
Köynək dondan irəlidir.
Kölgədə bitən ağ ajın meyvəsi olmaz.
Köynək olanın kölgəsi olmaz.
Kölgəsindən qorxur!
Kölgəsini qılınjalayır.
Köməyi igidə – sözlə, zəifə – əllə et.
Kömürçünün qaralmaqdən nə arı?
Kömürçünün evinə girən üzü qara çıxar.
Köndələn çəpərə söykənmək olmaz.
Könlü balıq istəyən quyuğunu suya vurar.
Könlü bədəy at istəyən vaxtında alar.
Könlü yemiş istəyən dolanar tağ başına.
Könül arzunun mənbəyidir.
Könül bir böyük saraydır, tikilməsi çətin, yıxılması asan.
Könül bir uşağa bənzər, nə verərsən istər.
Könül qojalmaz.
Könül quşu uçar, bir budaqdan o birinə qonar.
Könül gözdən su içər.
Könül nə mey istər, nə meyxanə, könül dost istər, mey bəhanə.
Könül sevən ağanın nə ağı, nə qarası?!
Könül sevən göyçək olar.
Könül umduğu yerdən küsər.
Könülxoşluğunu maldan əfzəldir.
Könülsüz (pulsuz) bazara gedən, gördüyünü almamış qayıdar.
Könülsüz köpəyin sürüyü xeyri olmaz.

Könülsüz namazı allah qəbul eləməz.
Könülsüz tula ilə ova çıxmazlar.
Könülsüz hürən köpək, sürüyə qurd gətirər.
Köpəyə səlbə dəyən kimi dəydi.
Köpəyə ümid olduq, özümüz də hürmədik.
Köpəyin qarnı tox olsa, gejə ulduza hürməz.
Köpəyin iyə düşəni tuladan bərk qaçar.
Köpək qojalanda, qurda gülünj olar.
Köpək elə köpəkdir, xaltası qızıldan da olsa.
Köpək sahibini tanıyar.
Köpək taya dibində yatar, elə bilər öz hünəridir.
Köpəksiz sürüyə qurd dadanar.
Körpə südsüz böyüməz, pambıq – susuz.
Körpü qaldı çayın o tayında.
Körpüdən keçəndə yan-yana deyiblər.
Kötək aradakına çox dəyər.
Kötək yeyənin kisəsindən gedər.
Köhnə adət başında qalıb.
Köhnə qurd yolunu azmaz.
Köhnə dərdi təzələmə.
Köhnə düşmən dost olmaz.
Köhnə kəndə təzə darğə gəlib.
Köhnə kəndə təzə nırx qoyma.
Köhnə getdi, sən təzədən danış.
Köhnə palan, içi zər-zivər.
Köhnə paltar yamağından bəllidir.
Köhnə pambıq bez olmaz, dul arvaddan qız olmaz.
Köhnə süpürgəni dama atarlar.
Köhnə təqvim pula getməz.
Köhnə un çuvalıdır, vurduqja toz qopar.
Köhnə hamam, köhnə tas.
Köhlən at yeriyəndə toz qopar.
Köç qayıdanda axsaq keçi qabağ a düşər.
Köç köçər, it hürər, ikisi də mənzilə birgə yetər.
Köçdən azan qarıya bu da azdır.
Köçən yurdun qədrini, düşən yurddə bilərlər.
Köçün dönəməsi axsaq itə xoş gələr.

Köçün yaraşığı dananın sonjuqlamasıdır.
Kuzəçi sıniq qabda su içər.
Kül başına gözəl fərə, beçə də səni bəyənmir.
Külahın sat xiraj eylə, tufeyli olma namərdə, jahanda kəllə sağ olsun,
küləh əskik deyil mərdə.
Külək əsər, gül bükülər, könül yanar, jan sökülər, gejə gündüz yaş
tökülər, gözlərimin qarasından.
Külək kimi hərdən bir yana əsmə.
Küləkdə yatanın jin atı olar.
Küləkli gündə pambıq atır.
Küləkli gündə xırman sovurmazlar.
Küləş tez yanar, tez də kül olar.
Külü küllikdir götür, külü təpəyəjən olsun.
Külü ojaqdan götürərlər.
Külün altında göz olar.
Kündəsi küt düşüb.
Küp yanında küpcələr.
Küpü sindiran da bir , suyu gətirən də bir.
Küpün günahı nədir ki, içində çaxır töküür?!
Küpən nə çıxar?
- Anjaq içindəki!
Kurd kürdü dəyirmanda axtarar.
Kurd kürdü tanımasa, məkri məkrəni tanıyar.
Kurdə dedilər:
- Allah şirindir, ya doşab?
Dedi: - İki dostun arasına girməyin.
Kurdün dilin kurd bilər.
Kürəyə düşməyən dəmir yumşalmaz.
Kürəkən imam kimi gələr, sonra yezidə dönər.
Kürən adam xətakar olar.
Kürən adamlı, kürən ata yaxın düşmə.
Kürən toyuq hindən bayırı çıxmaz.
Kürkü əvvəl il özün gey, ikinji il ver düşməninə.
Kürkünə birə düşüb.
Küsənə pay düşməz.
Küsənin payını yeyərlər.
Küsülü qardaş, gəl yükü çataq, küsümüz küsülülükdə .

Küçük hürə-hürə köpək olar.

Küçələri ölçür.

Lazımlı yerə sərf eləmir, lazımsız yerə su kimi axıdır.

Lal-dinməz qovluq.

Lalam, karam – dinmərəm.

Lalın dilini anası bilər.

Lat-lüt İmam Rza!

Laçın balasın verməz, bəlkə zorla alalar.

Laçın qalada balalar.

Leyli bazarıdır, Məjnun jan satır.

Leylək gününü tak-takla keçirdər.

Leş görəndə quzğ una dönər.

Dəb deməkdənsə, ləbləbi de.

Ləbləbidir – el dəbidir.

Ləvənd ləvəndi tapar.

Ləzgi nədir, güzgü nədir?

Ləyaqət ağ ıldadır, əsil-nəbəslə deyil.

Ləl daşını, çay daşına qatma qardaş, kərəm eylə.

Lələ var, yurdu yox.

Lələ ikinji anadır.

Lələ köcüb yurdu ağ layır.

Lələnin yaz evi.

Lənət kor şeytana.

Lənət heçə!

Libasım yamaq götürür, qarnım yox.

Loğ ma qarın doyurmaz, hörmət artırır.

Loğ ma dağ aşırar.

Loğ ma deyil – boğ madır.

Loğ manı az götürür, çox çeynə.

Lotu lotunu aldatmaz.

Lotu lotunu tapmasa, qara geyər, yaslı olar.

Lotu lotunun sözünə inanar.

Lotudan adam zərər görməz.

Lotuya bir şillə kar eləməz.

Lotunun da allahı var.
Lotunun dilini lotu bilər.
Lotunun pulu qurtaranda soğan-çörək də səlamətdir.
Loş kimi burnunu salladıb.
Lüləyin aftafa yerini tutar, girova qoyanda tutar, girova qoyanda alan olmaz.

Mağarada qurd az idi, biri də gəmi ilə gəldi.
Maya doğ ar, nər doğ maz.
Maya səndən, jan məndən.
Mayabaş oldular.
Mayanı uduzub çuruna güvənir.
Mayasız fətir olar.
Mal adamın düşmənidir.
Mal ajıdı – jan ajısı.
Mal başa bəladır.
Mal bajından qorxmaz.
Mal qatlaşar, yiyesi qatlaşmaz.
Mal dediyin jan yanğısıdır.
Mal gedər bir yerə, güman gedər min yerə.
Mal insana, insan mala əmanətdir.
Mal itdi – iman itdi.
Mal yiyesinə oxşamasa haramdır.
Mal yiğinجا ağıl yiğ.
Mal malı qazanar.
Mal mənimdir, belə yeyirəm, əritmirəm, kərə yeyirəm.
Mal mənimdir, məsləhət mənim.
Mal sahibindən qiymət götürər.
Mal sahibi ölməyib ki.
Mal janı qazanmaz, jan malı qazanar.
Malı maldan, janı jandan ayırmaq olmaz.
Malı qirov öldürər qışın adı bədnəmdir.
Malı yox oğru apara imanı yox şeytanı apara.
Malı mal yanında tanıyarlar.
Malı malla ölçərlər, janı – janla.

Malı satandan al.
Malım zay olunja, qoy janım zay olsun.
Malım getdi, pulum getdi, qonağım razı getmədi.
Malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur.
Malın iyəsi gərək, oğlu yox, atası gərək.
Malın iyəsi – uşağın atası.
Malın getməsinə iyəsi səbəb olar.
Malın mal olunja bazarın bazar olsun.
Malın ortaqlı olmasın.
Malına düşdü talan, sən də bir yandan tala.
Malını bəylər apardı, jamalına nə oldu?!
Malını dişin var ikən ye.
Malını yaxşı saxla, qonşunu oğru tutma.
Malını yeməyənin malını yeyərlər, ölüsunü də döyərlər.
Mamaça çox olanda uşaq tərsə gələr.
Manatı manat qazanır.
Mart çıxdı – dərd çıxdı, keçilər yaza çıxdı.
Martın gözünə barmağım, yaza çıxdı oğlağım.
Martın özünə lənət, aprelin on beşinəjən.
Maşa var ikən əlini yandırma.
Meyvə kimi saralıb, gül kimi solub.
Meyvəli ağaja quş qonar.
Meyvəsi yox, barı yox, xaraba qalsın belə bağ.
Meyvəsini yedin, bağbanına rəhmət oxu.
Meydan bizim, söz sizin.
Meydana girən kişi nər gərək.
Meydana girən köpək kötükdən qorxmaz.
Meyl vermə evliyə, evə gedər – unudar.
Meymun olub düşüb ortaya.
Meymunun balası əvvəljə yeriyər, sonra iməklər.
Meymunun boğazına su çıxanda, çıxar oturar balasının başında.
Meymunun xarratlıqda nə işi var?
Meyxanada yazılan məktub jəhənnəmdə oxunar.
Meyxanaçıdan şahid istədilər, sərxoşu göstərdi.
Meşə ayısız olmaz.
Meşədə ağ ajın düzünü seçərlər.
Meşəyə girən ayıdan qorxmaz.

Məqsədsiz iş tutma.

Mədinə ilə Məsmə düşübdür bəhsə-bəhsə.

Mədrəsənin qızları, çopur-çopur üzləri, nə molla var, nə keşiş, kəbin kəsər özləri.

Məkkə evin içidir.

Məkruh yeyənə haram söz yaraşar.

Mələsə əti halaldır.

Mən almıram, yan jibimə qoy.

Mən aşigham bu daşa, bu torpağa, bu daşa, düşməni elə vur ki, kəlləsindən bud aşa.

Mən balamı istərəm, balam da öz balasını.

Mən baş vurum, sən ayaq, gəl onu ortalayaq.

Mən bu evin öküzüyəm, istər kotana qoşsunlar, istər jütə.

Mən qaçıram molladan, molla çıxır qarşidan.

Mən qaçıram bəladan, bəla çıxır qabaqdan.

Mən qurdam - alaram, mən çobanam - vermərəm.

Mən dedim eşidəsən, demədim öyrənəsən.

Mən dedim: «Zənbil», sən bil.

Mən deyirəm xədiməm, o soruşur, oğ ul-uşaqdan nəyi var?

Mən demədim, sən eşitmədin.

«Mən» demək şeytana yaraşar.

Mən demirəm, sən deyirsən.

Mən dəli, anam dəli, bir də dəli atam var.

Mən dəliliklə verdim, sən ağıllı ol, qaytar.

Mən elə keçəl deyirəm qartmağı yerə tökülə.

«Mən kimdən?» demə,

«Məndən kim!» de.

Mən gedirdim, məni yamaq saxladı.

Mən gəldim gəlin görməyə, gəlin getdi təzək yiğ mağ a.

Mən gəlmışəm qənddana qənd qoymağ a gəlməmişəm ürəyimə qan qoymağ a.

Mən gətirrəm yiğ in-yiğ in, arvad paylar torba-torba.

Mən mənəm, aləmləri dindirmərəm!

Mən öz adımı özgədən soruşuram.

Mən olərəm - kiçik qiyamət, arvadım ölsə - böyük qiyamət.

Mən ölməyim, mən öləndən sonra, istərsə qiyamət olsun.

Mən ölü, sən diri.

«Mən ölüm» deyəndə, axar sular dayanar.
«Mən ölüm», «sən ölüsən»lə iş getməz.
Mən ölürem çicəkdən, ört üzümü milçəkdən, yad gələr yalan ağlar,
anam ağlar gerçəkdən.
Mən səni bəyənmədiyim bulama, sən mənim biğimi bulama!
Mən söz sərrafiyam.
Mən sözü dedim daza, daz özün qoydu naza.
Mən şahla çilov yemirəm ki, biğim yağı a batar.
Məndən böyüyü tabaq altındadır.
Məndən olub mənə oxşamır.
Məndən sənə öyünd, dənini özün üyünd.
Məndən uzaq olsun, istər jəhənnəmə dirək olsun.
Mənzil kəsər bədöy at.
Mənzilin yaxın, kiryəsi çox, bunda nə sərr var?!

Mənzili uzaq, eşşəyi çolaq.
Mənə bax, mənim kimi olma.
Mənə bax nə haldayam, yara bax nə sallanır.
Mənə yaramaz iş tapşırır, adımı qoyur yaritmaz.
Mənə nə veribsən ala bilmirsən?!

Məndən sənə yar olmaz!
Mənə usta deyərlər, arvadıma ustazən.
Məni anam damda doğub.
Məni aparan suya «Araz» deyərəm.
Məni qəbirdə görəsən!

Məni yeyirsə – qoy aslan yesin, pişik yeməsin.
Məni yeməyən qurda köpək demərəm.
Məni sayanın quluyam, saymayanın – ağası.
Məni satan satıb, alan da alıb.
Mənim ayağıım biləni sənin başın bilməz.
Mənim yaram ağ rayır, sənin haran ağ rayır?!

Mənim gözüm var sənin dolu ilxında, sənin nəyin var mənim boş
axurumda?!

Mənim üçün bağ da bir, dağ da bir.
Mənim üçün xan da bir, gülxan da bir.
Mənim xoruzum – özgələrin damı.
Mənimki belə keçdi çərxi dönmüş fələkdən.
Mənimlə qoz-qoz oynama.

Mənlik olan yerdə sənlik şamı yanmaz.
Mərd arxadan vurmaz.
Mərd başa baxar, namərd – ayağ a.
Mərd dostluq qanar, bərkdə dayanar.
Mərd əli kasad olmaz.
Mərd igid tək qalmaqdən qorxmaz.
Mərd igidə arxa dur.
Mərd igidlər süfrə açar ad alar.
Mərdlər ilə gəz ki, vəfadər olur,
Nakəslərə yoldaş olan xar olur,
Namərd olur yaxşı gündə yar olur,
Yaman gündə baxmaz, ötən yan ilə.
Mərd ilə gəzən mərd olar, namərd ilə gəzən biyaban-gərd!
Mərd ilə ülfət edən, axırda bir gün mərd olar, naməndlə ülfət edən, axır
biyaban-gərd olar.
Mərd kişi çörəyini daşdan çıxardar.
Mərd gördüyün deməz.
Mərd mərdi kəsər Murtuza-Əli hər ikisini.
Mərd özündən bilər, namərd yoldaşından.
Mərddən bir çıxar, namərddən iki.
Mərdə gələn qadani, namərdin sərinə yaz.
Mərdə güllə dəyməz heç kürəyindən.
Mərdə şirin ol, namərdə – aji.
Mərdəkan – mərd məkan deməkdir.
Mərdi qova-qova namərd eləməzlər.
Mərdin gözü tox olar, namərdin gözü yox.
Mərdin paxılı deyilsən ki?
Mərdin süfrəsi açıq olar.
Mərdin töyləsi namərdin otağından yaxşıdır.
Mərdimazarı axtarmaqla deyil, rast gəlməkdədir.
Mərdimazardan özünü qoru.
Mərifət manqura dəyməz, simu-zər dövranıdır.
Mərifətsiz millət yaşamaz.
Mərmər – yaxşı daşdan, yaxşılıq iki başdan.
Mərmər üstə gül-bitməz.
Məsəl güldür – söz çiçək.
Məsəldə münaqişə olmaz.

Məsləhətə xəyanət olmaz.
Məsləhətlə atılan daş uzaq gedər.
Məsləhətlə tikilən don gen olar.
Məsləhətlərin xeyirlisi – ortası.
Məsləhətli aş dadlı olar.
Məsləhətsiz görülən işdən xeyir olmaz.
Məşjid qapısıdır, nə sindırmaq olur, nə yandırmaq.
Məşjid şamını yeyən pişik kor olar.
Məşjidin hörməti: bir oruqluqda, bir məhərrəmlikdə.
Mətahin atma bazara xiridar olmayan yerdə.
Mətləbi dari üstə qoyur.
Mətləbi uzatmazlar.
Məhəbbət və doğruluq məğlub edilməz.
Məhəbbəti qorusan, onunla ujalarsan, məhəbbəti qojalsan, qoja deyil – javansan.
Məhəbbət dostluqdan başlanır.
Məhəbbət iki başdan olar.
Məhəbbət gözdə olmaz, könüldə olar.
Məhəbbət ürəkdən silinməz.
Məhəbbət şərikli olmaz.
Məhləmizdə bir quyu var – əmi qızı, şirin olur onun suyu – əmi qızı.
Məjlisdə yerini tanı, deməsinlər: – dur burdan!
Məjnun kimi dərs oxuyan «Vəlleyli» də qalar.
Məşğuliyət üçün saqqız çeynə!
Millət nejə taraj olur–olsun nə işim var?
Milçək qarasından minarə tikir.
Milçək kimi qırılır.
Milçək mindim Kür keçdim, yaba ilə dovğ a içdim, heç belə yalan görməmişdim.
Milçək özü bir şey deyil, anjaq könül bulandırır.
Milçək şirəyə yiğilər.
Milçəkdən fil qayırır.
Min atlının öhdəsindən gələndir.
Min ajını yeyərlər, bir şirinin xətrinə.
Min batman varın olunja, bir batman ağlın olsun.
Min bilən olsan, bir biləndən soruş.
Min bir dərdin min bir dərmanı var.

Min qapıda duz dadan, bir qapıda bənd olmaz.
Min qarğaya bir sapand daşı?!
Min qoyunlunun bir qoyunluya işi düşər.
Min dərd var, min bir dərman.
Min dərədən su gətirər.
Min dost azdır, bir düşmən – çox.
Min evli Kəsəmənə bir ay oruj, yeddi evli kəndə də bir ay oruj?!
Min eşit, bir söylə.
Min il qanqal otlasan, ağızın dəvə ağızına oxşamaz.
Min il keçsə qohum sənə yad olmaz.
Min ilin azarlısıdır.
Min ilin ölüsündən bir ilin dirisi yaxşıdır.
Min gün yaraq – bir gün gərək.
Min nəsihət, bir sərənjam.
Min ulduz var, birjə ay.
Min xala yiğilsa, bir ananın yerini verməz.
Minarə başında qoz dayanmaz.
Minarə görməyən elə bilər yerdən göbələk çıxıb.
Mindin atın sağ rısına, qatlaş yanın ağ rısına.
Minə dözən min birə dözər.
Minmə qoduq, vermə jərimə.
Minnət ilə behiştə getməkdənsə, minnətsiz jəhənnəmə getmək yaxşıdır.
Minnət qədər ağır yük olmaz.
Minnət deyil, dərvişlikdir.
Minnətli plovdan, minnətsiz pendir–çörək yaxşıdır.
Mis ya sindi, ya jingildədi.
Mis gəldi, saxsı qaç!
Mis mis ilə toqquşdu, arada güvəj parçalandı.
Mişka piyandır, şapkəsi yandır.
Mırığa dedilər:
 - Çırağı pilə!
Mix iki haçalı olsa, yerə keçməz.
Mix da əyiləndə onu düzəldirlər.
Mixi mismar edən var.
Mixi çıxarıb qaçanı döyə bilmir, mixdakını döyür.
Molla ajgöz olar.

Molla, azar olmasın?!

Molla alajağını unutmaz.

Molla aşı gördü, yasin yaddan çıxdı.

Molla bəyə qoşuldu, xalqın evi yixıldı.

Molla buzovdur, qırılsa hamidan bərk qaçar.

Molla qarinqulu olar.

Molla duru sudan qaymaq yiğ ar.

Molla evindən aş, kor gözündən yaş çıxmaz.

Molla ilə durub oturan, axırda mürdəşir olar.

Molla kişidir saqqalı uzun, ağılı qısa.

Molla Nəsrəddin o qədər ölü oldu ki, bir qazan halvanı yeyə bilmədi?!

Molla sadağa verməz.

Molla tuluq zurnasına bənzər, qarnı dolduqja səsi çıxmaz.

Molla Turab banladı, kim bildi, kim anladı?!

Molla çörəyi, ilan ayağı görünməz.

Molladan adam olmaz, paliddan badam.

Molladan soruşdular:

- Verməklə nejəsən?

Dedi: - Mənimki almaqdır, iki xasiyyət bir adamda olmaz.

Mollaya dedilər:

- Oğlun damdan yixıldı, ağılı başından çıxdı.

Dedi: - Ağılı olsayıdı dama çıxmazdı.

Mollaya dedilər:

- Ölüləri istəyirsən, diriləri?

Dedi: - Ölüləri!

Dedilər: - Nə üçün?

Dedi: - Ölülərdən halva yeyirəm, dirilərdən töhmət.

Mollanı məjsiddə, sərxoşu meyxanada taparsan.

Mollanın bağrı onda çatlar ki, iki yerə ehsana çağıralar.

Mollanın qarnı beşdir, daima biri boşdur.

Mollanın nə pisi, nə yaxşısı; molla elə molladır.

Mollanın ovju həmişə gijişər.

Mollanın jibi dərin olar.

Motala dadanan köpək bir də gələr.

Murdar əsgiyə od düşməz.

Mus-mus deyinjə birdəfəlik – Mustafa de.

Musa-musa, tumanı qısa, anası uzun, atası qısa!
Musiqi könül həmdəmidir.
Musiqi ruha qıdadır.
Mustafa xandan kağızı var.
Muşqulatçun saqqız çeynə.
Müqəssirin dili qısadır.
Müəllim ən böyük bağ bandır.
Müəllim ikiqat atadır.
Mückan oxunan atar, yay qaşın çəkər.
Mülayim adam salamat olar.
Mülk alan qırx gün aj olar, mülk satan qırx gün tox.
Mülk aldın abad al, bağ aldın bərbad.
Müsəlmanın sonrakı ağlı.
Müftəxor sahibi – səliqəli olar.
Müştərinin ağlı gözündə olar.
Müştərinin biri gedər, biri gələr.
Müştərinin gözü satığının əlində olar.

Nabələdə gün də buluddur.
Naqqa balın tasa yerləşməz.
Naqqalar olmasayıdı, dünya laləzara dönərdi.
Nağd al-verdən ətir iyi gələr.
Nağdı əldən vermə.
(Nağdı qoyub nisyənin dalınja düşmə)
Nağıl dili yüyrək olar.
Nadan əlindən su içmə ab-həyat olsa da.
Nadanı kötək düzəldər, qozbeli qəbir.
Nadanın düşməni özüdür.
Nadiri taxtda görüb, Süleymani qundaqda.
Nakəsə borjlu olma.
Namaz qıla-qıla yıldın evimi, indi başlamışan həjjə getməyə.
Namaza meyli olanın qulağı azanda olar.
Namazdan əvvəl boğazdır.
Namazı əkib, orujluğ a gedir.

Namə vüsalın yarısıdır.
Namə yazmaq asandır, yetirmək çətin.
Namərd körpüsündən rahat keçinjə, razıyam apara o sellər məni.
Namərd gəlib mərd olmaz yüz ətəklə yüz yalvar.
Namərdə yaxa vermə, mərdə arxa ol.
Namərdə möhtaj olma.
Namərdə yaxa vermə, mərdə arxa ol.
Namərdə möhtaj olma.
Namərdə tuş olanın jiyəri qana dönər.
Namərdi bir gördün, bir də görsən namərdsən.
Namərdin adı olmaz.
Namərdin gözü dar olar.
Namərdin plovundan mərdin qaşıq aşı.
Namərdin çörəyi dizinin üstə olar.
Nami-nışanı qalmayıb.
Namus insanın qan bahasıdır.
Namusu itə atdılар, it yemədi.
Namus gedər, dönməz geri, yoxdur onun bəlil yeri.
Nanəjibə salam verərsən, deyər: – Qorxdu məndən!
Napakı hamam təmizləməz.
Nar ağ aji – istək ağ aji.
Nar üstündən turp yeməzlər.
Naümid şeytandır.
Naxçıvanın duzu, qızı, qarpızı.
Naxır itib, ala dananı qovur.
Naxır yeri ilə gedib ala dananı axtarır.
Naxıra gedirəm – çoban olmaz, axura gedirəm – saman.
Naxırda malın yox, növbədə başın yarıılır.
Naxırçı qızı arpa çörəyi arzular.
(Naxırçı qızı naxırçı çörəyi istər)
Naxırçı qızını verdi (köçürtdü), torba dağarlığı da üstəlik.
Naxırçı qızının qeyrəti naxır gələndə tutar.
Naxırçı qızından xanım olmaz.
Naxırçının faydası havayı eşşəyə minməkdir.
Najins ağ aj düyünlü olar.
Najins qarpızın tumu çox olar.
Nahaq qan batmaz.

Nahaq qan yerdə qalmaz.
Nahaq iş ayaq tutmaz.
Naşı bilməz xara nədir, bez nədir?!
Naşı ovçu dağı adlayar, ov vura bilməz.
Naşı oğru özünü samanlığ a vurar.
Neyləyirəm qızıl taxtı, bir qızıl baxtım olaydı.
Neyləyirəm qızıl teşti, içində qan qusajağ am.
Neyləyirəm gözəlliyi, gözəl baxtım olaydı.
Nejə gəlmisən, elə də get.
Nə ağaçı tovla, nə də it hürsün.
Nə ağız yandıran aşdır, nə baş sindıran daş.
Nə alandır, nə satan.
Nə alajağı var, nə verəjəyi.
Nə altda undur, nə üstə kəpək.
Nə at var, nə meydan.
Nə bağım var, nə də çaqqalla davam.
Nə balanı istəyirəm, nə də balasını.
Nə baxırsan taxtına, sən baxgilən baxtına.
Nə başı var, nə ayağı.
Nə belə vəslin olaydı, nə elə hijranın.
Nə biçinini biçirəm, nə də ayranını içirəm.
Nə varlıya borjlu ol, nə yoxsuldan alajaqlı.
Nə vaxt tülkü olsan, çarığımı çeynərsən.
Nə ver, nə al.
Nə ver, nə də dalınja get.
Nə vermişdi ki, ala bilmədi?!
Nə qaldırsa üzünə, o görünər gözünə.
Nə qanır, nə də qandırır.
Nə qədər uzaq olsa, yol yaxşıdır,
Nə qədər yaman olsa, el yaxşıdır.
Nə qoyuna gedir, nə də qapıda hürür.
Nə qədər qoja olsa min javana dəyər.
Nə doğrarsan aşına, o çıxar qaşığına.
Nə dost kimi dostdur, nə düşmən kimi düşmən.
Nə əkərsən, onu da biçərsən.
Nə arabada, nə dünbədə.
Nə dəvəni görmüşəm, nə də ləpirini.

Nə dəlini işlət, nə də dəli üçün işlə.
Nə dərin suya gir, nə Xıdır Nəbini çağır.
Nə dil bilsin, nə dodaq.
Nə iyi var, nə səsi.
Nə izi var, nə tozu.
Nə ilə ölçərsən, onunla da ölçülərsən.
Nə ins var, nə jins.
Nə istərsən bajından, bajın olur ajından.
(Baj istərəm bajımdan, bajım olur ajından).
Nə istisi var, nə soyuğ u.
Nə it yiyeşidir, nə gön yiyeşi.
Nə itirib, nə axtarırsan?
Nə işim var bayırda, çäqqal məni çıçırdı.
Nə işim var naqabilə söz deyəm?
Nə işim var, nə majalım.
Nə yada sırri ni ver, nə namərdə bel bağla.
Nə yazılıb, o da olajaq.
Nə yaraşış arığ a, gedib girə qoruğ a?!

Nə yeyilir, nə atılır.
Nə yer qəbul eləyir, nə göy.
Nə yoğurdum, nə yapdım, hazırja kökə tapdım.
Nə yoxsuldan alajağım olsun, nə varlıya verəjəyim.
Nə gejəm gejədir, nə gündüzüm gündüz.
Nə gələnə üz göstər, nə gedəni qovan ol.
Nə görməli günlərim varmış!
Nə görmüşəm, nə eşitmişəm.
Nə günahı var, nə savabı.
Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir.
Nə o yanlıqdır, nə bu yanlış.
Nə özü işləyir, nə işləyəni qoyur işləsin.
Nə özü yeyir, nə özgəyə verir, iyələtdirir, itə verir.
Nə özündədir, nə sözündə.
Nə ölüñ kimi olur, nə qalan kimi qalır.
Nə ölüyə hay verir, nə diriyə pay.
Nə salam, nə kalam.
Nə sən dedin, nə mən eşitdim.
Nə sən gəl, nə ilin axır çərşənbəsi.

Nə sərvətə bel bağ la, nə fələyə güvən gəz.
Nə səs var, nə səmir.
Nə soyuğ a tabım var, nə pulum var kürk alım.
Nə tiyanda barama var, nə jəhrədə ipək.
Nə şış yansın, nə kabab.
Nə tökərsən aşına, o çıxar qaşığ ina.
Nə turşirin, nə doşab.
Nə tüfəngə çaxmaqdır, nə dünbəyə toxmaq.
Nə uju var, nə bujağı.
Nə çəkərsə öküz çəkər, araba yolu ilə gedər.
Nə hə, nə yox.
Nə joraba yamaqdır, nə tumana bağ.
Nə şeytanı gör, nə bismillah de.
Nə şaşqın ol basıl, nə daşqın ol asıl.
Nə silləmsən, nə şapalağım.
Nəbzi mənim əlimdədir.
Nəvə müamilədir.
Nəvə övladdan şirindir.
Nəzir seyidə düşər, fitrə yoxsula.
Nələr gəldi, nələr keçdi fələkdən?!
Nənə yarım dənə ilə də keçinər.
Nənəsinə naməhrəmdir.
Nər yükünü nər çəkər.
Nərdivana ilk pillədən çıxarlar.
Nərin dizi bağlı gərək.
Nəfəs haqdandır.
Nəfəs – nəfəsdir, bədnəfəsin adı bədnamdır.
Nəfəsi isti yerdən çıxır.
Nəfəsi gedir gəlir yalandır.
Nəjabət adamın zatında olar.
Nəjabət ata-ana ilə ölçülülməz.
Nəjib atları nəjib kişilər mindi getdi.
Nəhəng dəryada olar.
Nəxunəkçi sahibi-səliqə olar.
Niyə elə yerdə yatıram ki, altıma su çıxsın?
Niyyətin hara – mənzilin ora.
Nisyə vermərəm, dalınja da getmərəm.

Nisyə – girməz kisəyə.
Nisyə çaxır içən iki dəfə keflənər.
Nakəslə jomərdin xərji birdir.
Novruzdan sonra qırx gün kötük yanar.
Novruzgülü ilə bənövşə bir-birini görməzlər.
Noxudların hesabına baxanda görünür heç bayram olmayajaq.
Növbə bizə gələndə çıraqın yağı qurtarar.
Növbə yetimə çatanda ya hərifin pulu qurtarar, ya çıraqın yağı.
Növbə yetimə çatanda qaşığın dəstəsi sınar.
Nökər nədir, bekar nədir?
Nökərsən, niyə bekarsan, aç qapını, ört qapını.
Nur gözdə olar.
Nuh deyər, peyğəmbər deməz.
Nuh – Nəbidən qalıb.
(Nuh əyyamından qalıb).

O adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar.
O qədər dövlətli deyiləm ki, ucuz şey alım.
O qədər kötüklər üstündə budaqlar doğranıb ki...
O qədər pulu var ki, toyuq dənləsə qurtarmaz.
O olmasın, bu olsun.
Ov atanın deyil, yetənindir.
(Ov yetənindir)
Ovçu nə qədər hiylə bilsə, ov o qədər yol bilər.
Ovcuma qoy, ovcuna qoyum.
Ovcumun içini iynəməmişəm ki?!
Oğlan adımı – sindirər badımı,
Qız adımı – sindirər adamı.
Oğlan dayıya çəkər, kız – xalaya.
Oğlan gəldin, kız gəldin?
Oğlan süfrə açmağı, atadan öyrənər.
Qız anadan öyrənər paltar biçməyi.

Oğlana balacalıqda qız verən çox olar.
Oğlandır - oxdur, hər evdə yoxdur.
Oğlanı kamal ilə, qızı camal ilə.
Oğlanın oğlan oyunu var, qızın - qız oyunu.
Oğlum oğul olsun, ona tapılmayan qız olsun.
Oğluna qız axtarınca, qızına oğlan axtar.
Oğlunu sevən - gəlinin sevər, qızını sevən - kürəkənin.
Oğul arxadır, qız yaraşıqdır.
Oğul beldən, ər eldən.
Oğul bəd övlad olsa, öldürər dərd atanı!
Oğul günahsız olmaz, ata - mərhəmətsiz.
Oğul meyvədir, ata - bağban.
Oğul oğul olsa, neylər ata malını.
Oğul ölsə ciyərim yanar, qardaş ölsə belim bükülər.
Oğul ölümü göz tökər, qardaş ölümü bel bükər.
Ögru qalana yanar, mal sahibi - gedənə.
Ögru doğruluqdan danışar.
Ögru elə bağırdı, doğrunun bağrı yarıldı.
(ögru elə bağırdı, doğru kuncə sıxıldı)
Ögru elə bilər hamı oğrudur.
Ögru it özünü bildirər.
(Ögru it xoflu olar).
Ögru kölgəsindən qorxar.
Ögru oğrunu tez tanıyı.
Ögru həmişə doğruluqdan danışar.
Ögrunu ögru ilə tutarlar.
Ögrunun yadına daş salma.
Od yanmasa tüstü çıxmaz.
(Od olan yerdən tüstü çıxar)
Od ilə oynamaq olmaz.
Od ilə pambığın nə dostluğun?
Od insanı həm qızdırır, həm də yandırar.

Od olsa özünü yandırar.
Od parçasıdır!
Olar - yazaram, olmaz - pozaram.
Olacağ a çarə yoxdur.
Olmadı elə, oldu belə.
Olmasın azar!
On iki imama yalvarınca, bir allaha yalvar.
On ölç, bir biç.
Ona dözən, on beşə də dözər.
Ona söz dedin, elə bil daşa-divara dedin.
Onda elə idi, indi belədir.
Ortada yeyib qıraqda gəzir.
Oruc tutma, namaz qılma, işin belə rast gəlsin?
Oruc tutmayanın oğluna Ramazan adı qoyarlar.
Ot kökü üstə bitər.
Oturduğum yerdə işə düşdüm!
Ox yaradan çıxar, ədavət ürəkdən çıxmaz.
Oxu atırsan, yayını gizlədirsin?!
Oxu daşa dəydi.
Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.

Övlad insanın məbədidir.
Övlad ki, var, badamdır, nəvə – məğzbadamdır.
Övlad könül meyvəsidir.
Övlad pənjərədən düşən işıqdır.
Övlad sərmayədir.
Övlad tapılar, ata-ana tapılmaz.
Övlad jan yanğısıdır.
Övladda atadan nişanə olmalıdır.
Övladda nəvə, dövlətdə – dəvə.
Öz ağıam, öz qulum.

Öz ağ lını özgə ağ lına vermə.
Öz adını özgələrə qoyma.
Öz anasını sevən, özgə anasını söyməz.
Öz arşını ilə ölçür.
Öz atının noxtasından yapış.
Öz bəxtindən küs.
Öz qabağından ye!
Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
Öz daş-tərəzisi ilə çəkir.
Öz duzunuzla yeyin!
Öz evimin nökəriyəm, özgə evinin – ağası.
Öz evində öz başını bağlaya bilmir, özgə evində gəlin başı bağlayır.
Öz evimdir!
Öz eybini bilməmiş, özgəyə rişxənd eləmə.
Öz eşşəyimizdir.
Öz əli ilə öz ayağına balta çalır.
Öz əlim, öz başım.
Öz ipini özü eşir.
Öz itimizdir.
Öz işini özün gör.
Öz yağı öz başına.
Özgə malına dəymə, özünkünü bərk saxla.
Özgənin malı-mülkü, bizim də Qənbərimiz.
Öz kövşənində otla.
Öz kövşənində otlayan mal aj qalmaz.
Öz kölgəsində uzağı görmür.
(Öz burnundan uzağı görmür).
Öz gözünə bayqusun balası tovuz quşundan da gözəldir.
Öz gözündə tiri görmür, özgə gözündə qılı seçir.
Öz oduna da məni yandırma.
Öz görüşündə Muradalı da bəydir.
Öz rahatlığını istə.
Öz rahatlığını istə, özgənin narahatlığı istəmə.
Öz səsi özünə xoş gəlir.
Öz sözü ilə tutulur.
Öz sözünü eşit özgə sözünü danışanda.

Öz sözünü özgənin ağ zindan danışma.
Öz çörəyini özgə süfrəsində yemə.
Öz çulunu sudan çıxarda bilmir.
Özgə aq zına baxan aj qalar.
Özgə atına minən tez düşər.
Özgə bağından gül dərməzlər.
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
Özgə evində qonaqdan borj istəməzlər.
Özgə əli ilə ilan tutur.
Özgə əlində kömbə böyük görünər.
Özgə yerin halvasını hövla ilə çalarlar.
Özgə kisəsindən pul bağlılamazlar.
Özgə gözü yaxşı görər.
Özgə malına göz tikən, malsız-davarsız qalar.
Özgə uşağından oğul olmaz.
Özgəyə bel bağlama.
Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
Özgəyə kömək et, sənə də kömək edərlər.
Özgənin qarğası özgəyə qırğı görünər.
Özgənin qırğısı var, bizim də qarğamız.
Özgənin yaman gününə gülən öz gününə aq layar.
Özgənin yaxşısından öz pisimiz yaxşıdır.
Özgənin kaşanəsindən bizim viranəmiz yaxşıdır.
(Özgənin sarayından, öz daxmam yaxşıdır)
Özgənin sözünü özgəyə deməyə nə var?
Özgənin sözünü özgənin evində danışma.
Özgəninki get-gedə ipək olur, bizimki köpək.
Özü balaja, sözü böyük.
Özü bişirib, özü yeyir.
Özü qazanmayan mal qədri bilməz.
Özü qoja isə, könlü javandır.
Özü danışar, özü də qulaq asar.
Özü deyir, özü də gülür.
Özü etdi özünə külü tökdü gözünə.
Özü eşşək, tükü məxmər.
Özü ədalətli olanın, qaziya ehtiyacı olmaz.
Özü əkir, özü də biçir.

Özü yazır, özü oxuyur.
Özü yeməz, özgəyə də verməz.
Özü yəhər qasında, gözü ojaq başında.
Özü yixılan ağlamaz.
Özü yixılan özü də qalxar.
Özü kəsir, özü tikir.
Özü getdi, sözü qaldı.
Özü öz ağasıdır.
Özü özünə qəbir qazıyor.
Özü özünə eyləyənə-çarə yoxdur.
Özü özünə eyləyəni el yiğilsa eyləyə bilməz.
Özü ölçür, özü biçir.
Özü üçün əriştə kəsə bilmir, özgəyə umaj ovur.
Özü üçün yatır, özgələrə yuxu görür.
Özü üçün yeyir, özgəsinə minnət qoyur.
Özüm qoturam, keçim ki, qotur deyil?
Özüm qürbətdəyəm, gözüm vətəndə.
Özüm öz ağamam.
Özüm özümə elədim, külü güzümə elədim.
Özüm yer eylərəm, gör sənə nə eylərəm.
Öz-özünü bəyənən ağ am vay!
Özümüz evdə, sözümüz çöllərdə.
Özümüz bir şey deyilik, adımız təbildə döyülür.
«Özün bil»lə qal olmaz.
Özün bilən yaxşıdır.
Özün bişirdin, özün də dad.
Özün fil olsan da, qarışqanı yaddan çıxartma.
Özündə olmayanda qonşuya gedərsən, qonşuda olmayanda hara gedərsən?
Özündən böyüyə qabarma, bəlkə atandır.
Özündən qolu güjlüyə rast gəlməmisən!
Özündən dövlətli ilə ayaq çəkmə.
Özündən yuxarı baxanda, özündən aşağı da bax.
Özündən güjlü ilə vuruşma.
Özünə baxma, sözünə bax.
Özünə qiymadığını, özgəyə qiyma.
Özünə düşmən öz dostunu itirəndir.

Özünə umaj ova bilmir, özgəsinə əriştə kəsir.
Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
Özünü alim istəyən jahildən uzaq olar.
Özünü atan da birdir, özünü dartan da.
Özünü atan dizinə döyər.
Özünü başqasına nərdivan eləmə.
Özünü başqasından gözləmə, öz ojağının pişiyindən gözlə.
Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir.
Özünə qələmə verən axmaqdır.
Özünü gözə soxur.
Özünü günə verir.
Özünü tanımayan allahını da tanımadır.
Özünü tülkülüyə qoyub.
Özünü xəstə (yorulmuş) bilsən, yoldasını ölmüş bil.
Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
Öyrənməyə ar olmaz.
Öyüdü anlayana verərlər.
Öküz altında buzov axtarır.
Öküz deyər: – Mən ağama nökərəm.
Öküz dəvəjən olanda, dəvə dağjan olar.
Öküz əhildəməkdən boyunduruq əhildəyir.
Öküz kimi yeyir, dana kimi yatır.
Öküz gərək jüt ola!
Öküz olajaq dana bugündən bilinər.
Öküz özünə yonja əkəndə başı ağrıyar.
Öküz öldü, ortaq ayrıldı.
Öküz öldürüb adını üstümdən götürə bilmirəm.
Öküz ölər, gönü qalar, igid ölər, ünү qalar.
Öküz ölməyinjə inəyə qiymət olmaz.
Öküzü buynuzundan, adamı sözündən tutarlar.
Öküzü yorulana çox söz deyərlər.
Öküzü olana borj gön verərlər.
Öküzü öldürüb, qumuzunda bıçağı sindirdi.
Öküzü öləndən danışma.
Öküzü ölənə yol göstərən çox olar.
Öküzün böyüyü pəyədə qalıbdır.
Öküzün qaşqasına dəyərlər.

Öküzün qojalanı dana-buzova qoşular.
Öküzün jütə getməyənini ətlik adına satarlar.
Ögeyin adı bədnəm olur.
Öldü var, döndü yoxdur.
Öldürən ox, günahkar ox atan.
«Öldürrəm» deyəndən qorxma, «ölləm» deyəndən qorx.
Öldürsələr qanı axmaz.
Ölən kim, öldürən kim?
Ölən görməyəjək, qalan görəjək.
Ölən onlardan olsun, bel-kürək bizdən.
Ölən öldü, vay qalanın halına.
(Ölən öldü, borjun uddu, vay qalanın halına).
Ölən öldü diriyə dirilik gərək.
Ölən janını qurtarır, vay qalanın halına.
Ölən üçün qəm yemə, beş bükümdən az yemə.
Ölənin borjunu baqqal dirilərə yükər.
Ölənin jibindən gedər.
Ölər Koroğlu, getməz vətəndən.
Öləjəksən əgərçi şah olasan.
Ölkə abad ikən dəyirman xaraba idi.
Ölkə yansa, janı yanmaz.
Ölkə ki var, onun qabağında şah da ajizdir, gəda da.
Ölkə sahibsiz olmaz.
Ölmə, itmə, qapımızdan getmə.
Ölməz, itməz Xədijə, görər nəvə-nətijə.
Ölmək var, dönmək yoxdur.
Ölmək istəyirsən köç Mazandarana.
Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?!
Ölmüş aslana dovşanlar da hüjum eylər.
Ölmüş ata yük çatmazlar.
Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
Ölmüş eşşək axtarır ki, nalını çəksin.
Ölmüş aslandan diri köpək yaxşıdır.
Ölü aslanın saqqalını yolarlar.
Ölü bit deyil ki!
Ölü bit deyiləm ki, dırnaq altında qalım.
Ölü qəbristandan qayıtmaz.

Ölü dağı çəkilər, diri dağı çəkilməz.
Ölü yerdə qalmaz.
(Ölü kəfənsiz qalmaz).
Ölü kimdir ki, gorun söyən kim ola?!
Ölü kimi yatır.
Ölü gör nejə ölüdür, Əzrail də halına ağlayır.
Ölü jəhənnəmə, təki mollaya pul olsun.
Ölüb ağlayanı yoxdur.
Ölüb ölümdən qayıdır.
Ölündən pay umur.
Ölündən şeytan da əl çəkir.
Ölüyə də yiye lazımdır, diriyə də.
Ölülər elə bilir ki, dirilər halva yeyir.
Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də bədtərdir.
Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.
Ölüm qas ilə göz arasındadır.
Ölüm-dirim bizim üçündür.
Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən.
Ölüm haqdır.
Ölümdən başqa hər şeyə çarə var.
Ölümə gedən gəldi, pula gedən gəlmədi.
Ölümə çarə yoxdur.
Ölünü vaxtında aqla, el gələr tünlük olar.
Ölünü özbaşına qoysan, şillaq atar kəfəni jırar.
Ölünün vəsiyyəti özü ilə gedər.
Ölünün dalınja danışmazlar.
Ölünün dalınja salat çəkir.
Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
Ölüsü bir gün, şivəni min gün.
Ölüsü olan kiridi, yasa gələn kirimədi.
Ölüsü olən bir gün ağlar, dəlisi olan hər gün.
Ölçməmiş biçmə.
Ömrün bərəkəti yaxşı əməl ilədir.
Ömrünə qəbalə alıb.
Ömür bir iynədir, sapi çox qısa.
Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam!
Ömür vəfasızdır, bizi tərk edir.

Ömür qarisa da, könül qarımaz.
Ömür deyir qojalmışam, ürək deyir: – Yaşa hələ!
Ömür edən yaşa dolar.
Ömürlər örtülüdür, həm qojaya həm javana.
Öpürsən öz əlini öp.
Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin.
Ördəyi bağlamağ a, ipək gərək, yar ilə oynamağ a ürək gərək.
Ördəyi su ilə qorxutmazlar.
Ördək gəlib qaz olmaz, gəlin gəlib qız olmaz.
Ördək öldü – qaz qaldı, sim qırıldı – saz qaldı.
Ördəkdən qaz yerişi tələb eləmək olmaz.
Örkən nə qədər uzun olsa, yenə də doğ anaqdan keçəjək.
Örkən üstə dari sərib.
Örəpə qoyunun nə əti olar, nə yunu.
Örtülü bazar, dostluğ u pozar.
Örüşündə otla.
(Örüşündən çıxma).
Ötüb keçən ömürdür, qojalan insan!

Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?!
Padşah xəzinəsi də altı şahılıq qıfla möhtajdır.
Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
Padşahın da dalınja danışarlar.
Padşahın da rəiyyatə işi düşər.
Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
Pay bölənə pay qalmaz.
Pay bölənin yüzdə biri jənnətə gedər.
Pay verdi, dalınja gəldi.
Pay dolu gələr, dolu gedər.
Pay payı döyər, çıxardar.
Pay paylayan payından olar.
Paydan pay ummazlar.
Paydan uman pay verməz.
Payın qabağı pay olar.

Payın jənnətdə.

Payını yalqız yeyən payını dişi ilə tutar.

Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.

Payız jamiş qacağan olar.

Payızın suyu kasıbin boğazına təngdir.

Palaza bürün, elə ilə sürün.

Palan -palan, mənə də palan?!

Palçıq a batan arabanı öküz çıxardar.

Papaq elə - işimizi bilək.

Papaq isti soyuq üçün deyil, namus üçündür.

Papaq altında igidlər yaşar.

Papaqcının könlü olsa, bir dəridən doqquz papaq tikər.

Papaqcının papağı olmaz.

Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.

Papağıımız günə yandı.

Papağıın yerə girsin!

Papağıını qoy qabağına, fikirləş.

Papağıını məsjidə atsalar, gedib götürməz.

Papağıının zağ arası gedib.

Para qurtardı, dükan bağlandı.

Para istəmə məndən, buz kimi soyuyuaram səndən.

Paran vardır – jümlə aləm qulundur, paran yoxdur – dar küçələr yolundur.

Paran ujuz isə, özün bahalı ol.

Paslı dəmirdən qılınj olmaz.

Paxıl adam aj janavardan pisdir.

Paxıl artsa, qurd artar.

Paxıl olma, qüssən olmasın.

Paxıla tanrı verməz, versə də qarnı doymaz.

Paxılın axırı olmaz.

Paxılın goru jəhənnəmdir.

Paxılın gözü doymaz.

Peyğəmbər əvvəl öz janına dua edib.

Peyinin adı «Çəməngül».

Peyininə bax – bostan at.

Pendir yeyən su axtarar.

Pendir-çörək səlamətdir.

Peşiman şeytandır.
Peşkəşin axırı dərvişə çatar.
Pəzəvəngin axırı dərviş olar.
Pələngə ət yeməyi, keçiyə ot yeməyi öyrətməzlər.
Pənjsənbənin gəlişi, çərşənbədən bəllidir.
«Pənjsənbənin» nöqtələrini düzürdüm...
Pəhrizini gözləməyən azarını uzadar.
Pöşəngin axırı torbakeş olar.
Piyada atlıya gülər.
Piyada züvvardır.
Piyada gedəndən at almağı öyrənmə.
Piyadanın atlı ilə nə yoldaşlığı?!
Pir mənimdir, kəramətini bilirəm.
Pişik arxasını yerə vurmaz.
Pişik atası xeyrinə siçan tutmaz.
Pişik balası özünü anasının döşündə gizlədər.
Pişik balasını istədiyindən yeyər.
Pişik bərkə düşəndə, dırnağı ilə pələng gözü çıxardar.
Pişik bəsləməyən – siçan bəslər.
Pişik evdən çıxanda, siçanlar baş qaldırar.
Pişik yeyəni, aslan quşdura bilməz.
Pişik yerə öyrənər, it adama.
Pişik kimi yeddi janı var.
Pişik miyo-miyonu anasından öyrənər.
Pişik miyoldamasın, toyuq taqqıldamasın.
Pişik ölüb, siçanların bayramıdır.
Pişik siçanı marıtdayan kimi marıtdayır.
Pişiyə dedilər:
- Atan yaxşıdır, anan?
Dedi:
- Nə bu, nə o, miyo-miyo.
Pişiyin ağ zi birə salanda, dönər üzünü jırmaqlar.
Pişiyi bağlayıb çörək yeyənlərdəndir.
Pişiyi bir vursan – dinməz, iki vursan – dinməz, axırda üz-gözünü jırmaqlar.
Pişiyi çox sıxışdırma, pələngə dönər.
Pişiyin ağ zi ətə çatmaz, deyər: – ly verir!

Pişiyin qanadı olsayıdı sərçələrdən əlamət qalmazdı.
Pişiyin dərdi iti öldürər.
Pişiyin yatan yeri isti kürsü dibindədir.
Pişiyin yüyürməyi samanlığ a qədərdir.
Pişiyin gözü siçan deşiyində olar.
Pişiyin könlü samanlıqda idi, tazı da qovdu, samanlığ a saldı.
Pişiyini ağaja dırmaşdıraram.
Pişiyiniz nərdivanımızı aparıb.
Pirini tanımayanın aqibəti pis olar.
Pirimizə daş atmayın.
Pinəçinin mayası iynə ilə sapıdır.

Qab-qasıq qonaqlığıdır.
Qab sirkəyə görədir.
Qaba söz qaba hərəkətdən pisdir.
Qaba suyu tutduğu qədər tökərlər
Qabaqda gedirəm, deyirlər: – Bicdir; dalda qalıram, deyirlər: – Gicdir.
Qabiliyyətin məktəbi yoxdur.
Qazan qarası gedər, üz qarası yox.
Qazan qapaqsız olmaz, igid – papaqsız.
Qazan dibi yalayanın adaxlısı göyçək olar.
Qazan dedi: – Qızmışam!
Çömçə dedi: – İndi bulanıb çıxmışam!
Qazan oddan qızar, insan – sözdən.
Qazan olsun, dolu olsun, yeyən tapılar.
Qazanan kim, yeyən kim?!

Qazanı özündən, qazanani özündən.
Qazanına görə qaynat aşını.
Qazanmaq çətin, xərcləmək asan.
Qazanmağ a nə var, iş onu xərcləməkdədir.
Qazanc qudurub mayanı yeyib.
Qazancım ata-anamın, öyrəndiyim özümün.
Qazancını itir, malını itir, duz – çörəyi itirmə.
Qaziya salam verdim, rüşvət deyil deyə almadı.

Qaya dağ a arxalanar.
Qaya uçmasa, dərə-təpə dolmaz.
Qayınana – bir çiçək, hər sözü gerçək.
Qayınana, məgər gəlin olmamışan?!
Qayınana pambıq olsa belə, yerindən qalxsa, gəlinin başını əzər.
Qayınanalı gəlinin dilinin altında fənd gərək.
Qaynayan qazan qapaq saxlamaz.
Qayınanan səni istəyir.
Qalxdığın yerə bir də oturma, hər söhbətə atılma.
Qamış bizim yerdə bitir, zurnanı özgə çalır.
Qan-qan deyir,
Qan yol verməz.
Qana qan deyiblər.
Qanan düşmən qanmaz dostdan yaxşıdır.
Qanana işarə, qanmayana kötük.
Qanacaqlı adam həm qanar, həm qandırar.
Qanı qaradır.
Qanının arasına girdi.
Qanmaza nə demək?!
Qanmazın başmağın cütləyəndə deyər: – Qorxdu məndən!
Qanmazla yoldaş olma, səni də qanmaz eylər.
Qanun zora tabedir.
Qapıya gələni qovmazlar.
Qapını döyməsən açmazlar.
Qapını gen qoy, dəvə özü gələr. (Qapını gen qoy, dəvəsini allahdan istə!)

Qara bulud yağış yağdırar.
Qara qız bəzənincə, toy əldən gedər.
Qara qızın bəxti olsayıdı, anadan ağ doğulardı.
Qara qızın dərdi var.
Qara eşşək, ağ palan?!
Qara eşşəyin boynuna yüyən vurmaqla, ya dalına yəhər qoymaqla qatır olmaz.
Qara gözlərinə aşiq olub.
Qara gün qaralıb qalmaz.
Qara günün ağ günü də var.
Qara günün ömrü az olar.

Qara səni basınca, sən qaranı bas.
Qara xəbər tez yayırlar.
Qaraya sabın, dəliyə öyündə neyləsin?!
Qaranı yumaqla ağ armaz.
Qarğ a, məndə qoz var.
Qarğ adan gözəl quş istədilər balasını göstərdi.
Qarğ anın qonaqlıq yeri peyinlikdir.
Qardaş qardaş yaranıb, cibləri ayrı.
Qardaş qardaşı bıçaqladı, sonra dönüb qucaqladı.
Qardaş qardaşın pis gününü istəsə də, ölümünü istəməz.
Qardaş da dost olsa yaxşıdır.
Qardaş olaq, tən bölək.
Qardaşa baxarlar, bacısını alarlar.
Qardaşiq, cibimiz ayrı.
Qardaşın kiçiyi olunca, donuzun böyüyü ol.
Qardaşlar savaşdı, əbləhlər inandı.
Qarı düşmən dost olmaz, yedirtsən yağı, balı!
Qarın qardaşdan irəlidir.
Qarın doyuranı göz tanıyar.
Qarın tox olanda çox şey yada düşər.
Qarnı toxdur, gözü ac.
Qarnı toxun qayğısı olmaz.
Qaçan da allahı çağırar, qovan da.
Qaçan yixılmağ a baxmaz.
Qaçanı qovmazlar, yixılanı vurmazlar.
Qaçmaq da hünərdir, qovmaq da.
Qaş düzəltdiyi yerdə vurdu gözün çıxartdı.
Qaş ilə göz arasında işini görür.
Qaşqabağı yer süpürür.
Qaşqabağından zəhrimər töküür.
Qaşiq-qasıq yiğir, çömçə ilə paylayır.
Qasıqla verir, çömçə ilə başıma vurur.
Qasıqla yiğdiqını çömçə ilə dağıtdı.
Qaşyıram qanım çıxır, qaşımıram, canım çıxır.
Qaşınmayan yerdən qan çıxardır.
Qaşınmayan yeri qaşıma, qan çıxar.
Qəbahət çox vaxt öldürəndə yox, öləndə olur.

Qəbiristandan ölü qayıtmaz.
Qədəmi yüngüldür.
Qədir-qiyamət bilən deyil.
Qəlb bir şüşədir, sindirsən – yamamaq olmaz.
Qələbə birlikdədir.
Qələbə sevinc gətirər.
Qələm qılıncdan itidir.
Qəm dağı yerindən qopardar.
Qəm insanı əridər.
Qəm, hara gedirsən?
- əm yanına!
Dəm, hara gedirsən?
- Dəm dayına!
Qəmiş qoyma!
Qənaət tükənməz bir dövlətdir.
Qəpiyə güllə atır.
(Qəpiyə mayallaq artır).
Qənaət xəzinədir.
Qərib quşa yuvanı allah yetirər.
Qərib dərdin tək ağlar.
Qərib dostu olmayandır.
Qəribə bir salam min tüməndən yaxşıdır.
Qəribi baxışından tanıyarlar.
Qəribin boynu uzun olar, dili qısa.
Qəriblik ağıl artırar.
Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
Qiyamət o gün qopar, biri yeyər, biri baxar.
Qiymətdən düşmək istəmirsənsə, heç kəsin qiymətdən düşməsinə çalışma.
Qiymətli yük yüngül olar.
Qisas qiyamətə qalmaz.
Qismət göydən zənbil ilə enməz.
Qismət olan qaşığa çıxar.
Qismətdən artıq yemək olmaz.
Qız alan alana kimi, qız verən ölənə kimi.
Qız alan göz ilə baxmasın, qulağı ilə eşitsin.
Qız alanın ya bir çuval qızılı, ya bir çuval yalası gərək

Qız anadan olanda gözünü açar, deyər:

- Bu bizim ev deyil!

Qız anadan öyünd alar.

Qız anası elçi gözlər.

(qız qapısı elçi gözlər).

Qız badamdır, balası – badam içi.

Qız qaldıqca qızılı dönər.

Qız qapısı – şah qapısı, mini gələr, biri razi gedər.

Qız – qızıl alma, qızı gözdən salma.

Qız qızıldır, qədrini bilsin gərək.

Qız qundaqda, cehizi sandıqda.

Qız dediyin ağacdakı almadır, kim salar, o da aparar!

Qız deyər:

- Qırxım çıxmayıncı məni atmasalar, daha atmazlar.

Qız evi – naz evi.

Qız evin qonağıdır, vaxt gələr, gedər.

Qız evində toydur, oğlan evinin xəbəri yox.

Qız evindən oğul bucağı yaxşıdır.

Qız evlərdə tanınar, ipək – dəzgahda.

Qız köçəri quşdur.

Qız gedəridir, oğlan ürək başıdır.

Qız gözəl gərək, oğlan – igid.

Qız güldür, oğlan bülbül.

Qız nəvəsi şirin olar.

Qız özgə əmanətidir.

Qız özgə çırağını yandırar.

Qız sevəndə tez sevər, vay o günə dul sevə!

Qız uşağı evin yaraşığıdır.

Qız ürəyi – çiçək ləçəyi.

Qız dedilər: – Gözəlsən!

edi: – Hələ dayanın, əl-üzümü yuyum.

Qızdı – nazdı, min tümən azdı.

Qızdır, qızıldır, oğlan nə çoxdur,

Qızı anası öyrədər.

Qızı vermirsen, özünə oğul qazanmışan.

Qızı otaqlıya yox, papaqlıya ver.

Qızı öz xoşuna qoysan ya mütrübə gedər, ya zurnaçıya.

Qızı saldın beşiyə, cehizini çək eşiyyə.
Qızıl arvadın, qılınc ərindir.
Qızıl gül olmayıyadı, saralıb solmayıyadı, bir ayrılıq, bir ölüm, heç biri
olmayıyadı.
Qızıl palçıqda da parıldar.
Qızıl taxtim olunca, qızıl bəxtim olsun.
Qılınc yarası sağalar, dil yarası sağalmaz.
Qılınc kəsməyəni çörək kəsər.
Qılınc gücü ilə müsəlman olub.
Qılıncının dalı da kəsir, qabağı da.
Qır-saqqız olub yapışib yaxama.
Qızım sənə deyirəm, gəlinim, sən eşit.
Qızın isməti – atanın dövləti.
Qızın oldu, qırmızı donunu çıxart.
Qızınmadıq istisindən, kor olduq tüstüsündən.
Qoduq böyüyər – eşşək olar.
Qoz, qabığından çıxdı, qabığını bəyənmədi.
Qozbeli qəbir düzəldər.
Qoyunu qurda tapşırıb.
Qonaq bərəkət gətirər.
Qonaq bir gün olar.
Qonaq qonağı istəməz, ev yiyesi – heç birini.
Qonaq, dur altını süpürüm.
Qonaq sevənin süfrəsi boş qalmaz.
Qonaq süfrənin yaraşığıdır, uşaq – evin.
Qonağ a «Çörək yeyirsən?» deməzlər.
Qonağ a «get» deməzlər, palazı altından çəkərlər.
Qonağı evə qoyan yoxdur, soruşur:
- Paltarımı haradan asım?
Qonağı olmayan evlər yixılsa yaxşıdır.
Qonağın ruzisi özündən qabaq gələr.
Qonaqlıq yaxşı şeydir, bir gün bizdə, bir gün sizdə.
Qonaqsan – xoş gəlmisən, niyə əlibos gəlmisən?
Qonaqsız ev – susuz dəyirman.
Qonaqsız ev ugursuz olar.
Qonşu aşı (payı) dadlı olar.
Qonşu qonşu olsa, kor qız ərə gedər.

Qonşu pısdır – köç qurtar, dişin ağrıyrı çək qurtar.
Qorxaq kölgəsindən ürkər.
Qorxaq gündə yüz yol olər, igid ömründə bir yol.
Qorxan gözə çöp düşər.
Qorxu olmayan yerdə nizam–intizam olmaz
Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?
Qohum gəlməyə–gəlməyə yad olar, yad gələ–gələ qohum olar.
Qohum qohumun ətini yesə, sümüyün çölə atmaz.
Qohumun pisinə də, yaxşısına da qurban olum.
Qohumun kimdir?
Yaxın qonşum.
Qocaya gedən quyruq yeyər, cavana gedən – yumruq.
Qocaya hörmət elə, sən də qocalacaqsan.
Qocalar uşaq təbiətli olar.
Qocalıq gəldi getməzdir, cavanlıq getdi gəlməzdir.
Qocalıq soruşmaz – gələr.
Qocalmasan qoca qədri bilməzsən.
Qudurasan, ay qurbağ a, gəlib bizi vurmağ a!
Quyruğ undan ilişib.
Qulaq ardına salıb.
Qulaq gündə təzə söz eşitməsə kar olar.
Qulaq günahkarıyam.
Qulağı cingildəyir.
Qulağı doldurublar.
Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
Qurd ürəyi yeyib!
Qurda qoyun tapşırmaq olmaz.
Qurddur, qoyun dərisinə girib.
Qurdu evdə saxlamaqla, ev heyvanı olmaz.
Qurunun oduna yaş da yanar.
Quşa qızıl qəfəs zindandır..
Qüvvə hər şeyi sindirər, ağıl – qüvvəni.
Qüvvət birlikdədir.
Qürbət yerdən vətən olmaz.
Qürbət görməyən adam vətən qədri bilməz.
Qürbət cənnət olsa, yenə vətən yaxşıdır.
Qürbətdə keçən ömür – ömür sayılmaz.

Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı.

Rast gəlməyən işə peşiman olma.
Rahat durmayan, narahat olar.
Rahat oturana nə vali gələr, nə hakim.
Rahatlıq istəyən adam: – kar, kor, lal gərək.
Rəmmaldır, peyğəmbərlik iddiası eləyir.
Rəndə görməyib.
Rənjbərin ümidi əkinədir.
Rişxənd etmə qonşuna gələr bir gün başına.
Rişxəndlik ağlın zəifliyindən doğar.
Ruzi (yemək) olsun, ojaqda olsun.
Ruzi həllajbazaarda gəzir.
Ruzimiz düşüb kor Məliyin əlinə.
Ruzi ki, dedin, qaziya məlum.
Rüşvət jəhənnəmin açarıdır.
Rüşvət haramdır.
Rüşvət qapıdan girərsə, iman bajadan çıxar.
Rüşvətxorun aqibəti yoxdur.

Sabaha kim ölü, kim qala.
Sabahın da sabahı var.
Sabahın naharı bədənin mismarıdır.
Sabahın şəri axşamın xeyrindən yaxşıdır.
Sabahın şirin yuxusu yolçunun yoldan eylər.
Sabah-sabaha salma.
Sabun qara palazı ağartmaz.
Sabun ilə üz yuyan, bir gün göyçək olar.
Savab tökülüb, yiğan yoxdur.
Savab gör, hər zaman yaxşılıq eylə.

Savab adamı dilli eylər.
Saqqal ağarır, bel bükülüb, başda ağıl yox.
Saqqal başa qurban olsun.
Saqqal adama qazılığ verməz.
Saqqal yox ikən biğ var idi.
Saqqala xal düşdü – ürəyə xal düşdü.
Saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər.
Saqqalı ağarır, ağlı ağarmayıb.
Saqqalı hər dəlləyin əlinə verməzlər.
Saqqalım yoxdur, sözüm keçmir.
Saqqalımı dəyirmando ağartmışam.
Saqqalımı hələ ələ verməmişəm.
Saqqalın çıxmamış, kosaya rişxənd eləmə.
Saqqalıma soğan doğrayır.
Saqqalını uşaq-muşaq əlinə vermə.
Saqqız çeynəməklə qarın doymaz.
Saqqız çeynədikjə çürüyər.
Saqqızını oğurlayıblar.
Sağ baş yastığa gəlməz.
Sağ başına saqqız yapışdırma.
Sağ əl verəni sol əl gərək bilməsin.
Sağ əli ilə haraylayır, sol əl ilə qovur məni.
Sağ əlin başımıza!
Sağ əlin rənji sol ələ haramdır.
Sağ əlin sol ələ ehtiyajı var.
Sağ yeri qarnı altındadır, onu da örökən kəsib.
Sağ gözün sol gözə etibarı yoxdur.
Sağ ol, var ol, gül ol, bülbül ol, qəfəsdə olma!
Sağda vurur, sola da!
Soldan vurur, sağdan biçir.
Sağlam ruh sağlam bədəndə olar.
Sağlamlığı qədrini xəstələr bilər.
Sağlıq ən böyük varlıqdır.
Sağlıq böyük nemətdir, qədrini bilmək gərək.
Sağlıq ən böyük nemətdir, demə babam, yoxsulam.
Sağlıq olsun, görərik!
Sağlıq soltanlıqdır.

Sağlığında kor Fatma, öləndə badam gözlü.
Sağsağ an kəkliyə baxar öz yerisini itirər.
Sadağa - bəlanı rəf eylər.
Sadağ a qada qaytarar.
Sadağ a saraydan çıxmaz.
Sadə yaşasan - yüz yaşaya bilərsən.
Sadəlik də abadlığın bir növüdür.
Saz olan yerdə sözü saza verərlər.
Saz şadlıq gətirər.
Sazına bülbül qonar.
Sazlı ev - sözlü ev.
Say, yerinə qoz qoy.
Sayanın quluyam, saymayanın ağası.
Sayılan gün tez keçər.
Saymadığın deşikdən tülükü çıxar.
Saymaz it adam qapar.
Sakit başın ağrısı olmaz.
Sakit olan salamat olar.
Salavat güjə bağlıdır.
Salavata işləyir.
Salam var baş kəsdirər, söyüş var ənam alar.
Salam verdim, borjlu çıxdım.
Salam-əlek, sağsağ an, isti çörək, göy soğan!
Salatçının səsi mollaya toy-bayramdır.
Salyan arabası kimi jırıldayı.
Sallaqxana köməyi arsız olar.
Saman altından su yeridir.
Saman yeyən eşşək torbasını özü daşıyar.
Saman qala-qala qızılı dönər, qızıl qala-qala samana dönər.
Saman sənin deyil, samanlıq ki, sənindir.
Samanın tüstüsü göz çıxardar.
Sandıq tulasıdır.
Sanılı pul durumsuz olar.
Sanjmayanı sanjmazlar.
Sap üzülən yerdən qırılar.
Sapdan asılıb.
Sapın ujunu tapandan sonra iş yaxşı gedər.

Sar çalağ anın dayısıdır.
Sarala-sarala yaşamaqdansa, mərd-mərdanə ölmək yaxşıdır.
Sarbanla qonaq olanın darvazası gen gərək.
Sarı it çäqqalın dayısıdır.
Sarı yağ dan tük çəkir.
Sarı yağ la yağ layır, sarımsaqla dağ layır.
Sarsaq yaşamaq ömrə yamaqdır.
Sarsaqlar olmasayıdı, yaltaqlar ajından ölərdi.
Satınalma qulunam!
Saf armud sapdan düşməz.
Saxla günü, gələr günü.
Saxla samanı, gələr zamanı.
Saxsıya verə-verə, çıxar misin bahası.
Sahibindən qabaq bostana girmə.
Sahibinin yanında pişik də it basar.
Sahibsiz qoyunu qurd yeyər.
Sahibsiz ev xarabdır.
Sahibsiz mal yetimdir.
Saç səfadan uzanar dırnaq jəfadan.
Saç ürəkdən su içər.
Saçı borj almaq mümkün olsayıdı, keçəlin nə dərdi vardı?!
Sajı soyuq olanın kündəsi küt gedər.
Səbir ağ ağı hər bağ da göyərməz.
Səbir ajıdır, mevvəsi şirin.
Səbir edən muradına yetişər.
Səbir edən salamat olar.
Səbir eylə işinə, xeyir gələr başına.
Səbir eyləyən fərəj tapar.
Səbir eyləyən çox yaşar.
Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
Səbr ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut
yarpağından.
Səbir kasam dolubdur.
Səbir təkamülün babasıdır.
Səbir jənnət açarıdır.
Səbirin axırı xeyir olar.
Sədaqət qəhrəmanın zinətidir.

Səkkiz yumurta verib, doqquz yumurta istəyir.
Sev səni sevəni.
Sevdanı sevda ilə yuyarlar.
Sevəni sevənə ver.
Sevəni sevilən injidər.
Sevənin gözündə pərdə olar.
Sevərəm məni sevəni, keçəl ola, daz ola, sevmərəm məni sevməyəni,
şah ola, şahbaz ola.
Sevindim – quşum var, quşum var, aralığa çıxdı sərçə balası.
Sevinj sevinj gətirər.
Sevgi od deyil, amma oddan yamandır.
Sevgi adamı yandırar.
Sevgi adamı selə verər.
Sevgilimə çataydım, rahat-rahat yataydım.
Seyid jəddinə arxalanar.
Sel yüz gündə ovani, dərd bir gündə ovar.
Seçə-seçə düşdü seçməliyə.
Səbəbkarın evi abad.
Səkkiz gün ömürə, doqquz gün çalışmaq lazımdır.
Səksən, doxsan, bir gün varsan, bir gün yox!
Səksənində yaşayır, indi belin qurşayır.
Səkkiz mıxa doqquz at bağlamazlar.
Səlbəni meyvəli ağ aja vurarlar.
Sənə it saxlayanın, bir tikə artıq çörəyi gərək.
Sən ağa, mən ağa, inəkləri kim sağ a?!

Sən ağaçı əlinə al, oğrunu it qapajaq.
Sən ağaçı götürür, suçlu özünü bildirər.
Sən adını çək, mən nişan verim.
Sən atlı, mən piyada.
Sən bir yeyib içmisən, mən dünyani gəzmişəm.
Sən bir kişisən, mən bir kişi!
Sən vuranda su çıxar, mən vuranda – qan?!
Sən vurmadın, mən yixılmadım, bəs buna nə oldu?!

Sən qoçaq oğlan ol, qaranlıq gejələr çoxdur.
Sən dalını daşa ver, o qədər daş yiğan olar ki.
Sən deyən qarpızdır, fal-fal yeyərlər.

Sən deyən oldu, mən deyən?!

Sən deyən olsun, anjaq bazar pozulmasın!

Sən deyən olsun, qal yatsın.

Sən də bir saqqal tərpət.

Sən dədəli, mən yetim.

Sən doğru ol, əyri bəlasını tapar.

Sən duza gedəndə, mən duzdan gəlirdim.

Sən eləsən, mən belə.

Sən içini ye, mən qabığını gəmirərəm.

Sən işi buraxmasan, iş səni buraxmaz.

Sən yedyini bilmirsən, mən doğradığımı biliram.

Sən yerindən tərpəninjə, dağ-daşa dilə gələr.

Sən kim, mən kim?!

Sən get aşiq-aşiq oynamağ a.

Sən get özünə dost qazan, düşmən ojaq başında.

Sən özünə gün axtar.

Sən görən ağacları dibindən kəsiblər.

Sən güllə atan ol, barıtını mən verrəm!

Sən gündüz gedən yolları mən gejə ikən keçmişəm.

Sən meyxanaya gedirsən, mən məsjidə, bəs bir-birimizi harada görək?!

Sən məndən jan istə, mən deyim gözüm üstə!

Sən mənim bir üzümü ağart, mən sənin iki üzünü ağardım.

Sən mollaya gedəndə, mən molladan gəlirdim.

Sən nə bilirsən ayı harada yumurtlar?!

Sən nə hayda, mən nə hayda?!

Sən orda, yaz, mən burda, kor olsun düşmənimiz!

Sən öl, mən Ağjaqabulda sənin üçün dəvə kəsim.

Sən öldün – borjdan qurtardın.

Sən razı, mən razı, nə qələt eləyir qazı?!

Sən saydığını say, gör fələk nə sayır.

Sən sapda durmaz baltasan.

Sən sevdanı et, quyruq heybədədir.

Sən sözü at, yiyesi özü götürər.

Sən tərpəninjə qırğı Şirvanı aşar.

Sən haqq ol, haqq da səninlə olar.

Sən çaldın!

Səndən ehtiyacı olanı, başqasına möhtaj eləmə.

Səndən kor it xeyir görməyib!
Səndən mənə yar olmaz.
Səndən hərəkət, məndən bərəkət.
Sənə bir kəlmə söz, mənə bir illik yol.
Sənə bir toy tutaram ki, əlindən it əppəyini alar!..
Sənə güvəndiyim dağlar, sənə də qar yağ armış?!
Sənə məndən öyünd, dənini özün üyünd.
Sənə, mənə nə şəriət?!
Sənə hər kim daş atsa, sən ona çörək at.
Sənət ayrı, vərdiş ayrı.
Sənət, qolda qızıl bilərzikdir.
Sənət insanın xəzinəsidir.
Sənətin pisi olmaz.
Sənətkarın oğurluğ un tutmaq olmaz.
Səni alar da, satar da, xəbər tutmazsan!
Səni nə tapan deyər: – Yaşal! nə itirən deyər: – Hayif!
Səni istəyirəm, özümü səndən artıq istəyirəm.
Səni istərəm, çox istərəm, bir gözümü yox istərəm!
Səni mənim qəbrimə qoymayaqlar!
Səni öküz vursun!
Sənin atın mənim arpamın güjünə yorğ a gedir.
Sənin vaxtın keçib, allah övladına ağıl versin.
Sənin ipin ilə şələ bağlamaq olmaz.
Sənin yumurtanın sarısı olmaz.
Sənin üzün – dəvənin dizi.
Səninki nəğddir, sən apardın.
Səninki səndə, mənimki məndə.
Sənsiz bir günümüz olmasın.
Səpilməyən buğda göyərməz.
Sərv ağ aji nə qədər uja olsa, əsli yoxdur, budağında bar olmaz.
Sərnij gətir, süd axtar.
Sərt olma, mərd ol.
Sərxoş biri iki görər.
Sərxoş sərxoşu meyxanada görər.
Sərxoşa məktub yazma ya oxuyar, ya oxumaz.
Sərxoşdan dəli də qorxar.
Sərxoşu it də tutmaz.

Sərxoşu meyxanada, mollanı məsjiddə, dərvişi təkyədə tapmaq olar.
Sərxoşun dəniz topuğ undandır.
Sərxoşun məktubu meyxanada oxunar.
Sərxoşun nə vejinə, aləmi su aparsın.
Sərçə qazan doldurmaz, qaz vur, qazan dolsun.
Sərçə qazan deyil budunu verim, bir dəvənin nəyini verim?!
Sərçə nədir ki, bozbaşı nə ola?!
Sərçə olsun, əlimdə olsun, göydə uçan qazı neylərəm?!
Sərçədən qorxan dari əkməz.
Sərçəyə jib-jib öyrətməzlər.
Sərçəni bülbül adına satır.
Sərçənin nəğ məsi yox, jib-jibi yox!
Sərçənin jib-jibindən, toyuğ u qaqqıldaması yaxşıdır.
Səs ver, sərr vermə.
Səs-küy ilə iş aşmaz.
Səfalət çalışqan adamın qapısından baxar.
Səfər məhək daşıdır.
Səfərə gedən su götürər.
Səxavət dövlətdən deyil, təbiətdəndir.
Səhvi dəyirmançı eylər, buğ da aparar, un gətirər.
Səhər yeməyini özün ye, günorta yeməyini yoldaşına, axşam yeməyini düşməninə ver.
Səhər gedər naxıra, axşam gələr axura.
Səhər gününə qızmayan axşam gününə heç qızmaz.
Səhərin işini səhər gör.
Səhrada gül bitməz, jahilə söz yetməz.
Sıdqnən qaradaşdan mətləb almaq olmaz.
Sıdr-kafuru müftə görsə uzanıb olər.
Siyasət nənə-bajı bilməz.
Sizin aranızda ala qarğı a balalamaz.
Sizin qazanınız var, biz vuraq öz güvəjimizi sindıraq?!
Sizin evdə yeyək, bizim evdə oynayaq.
Sirkə tünd olanda öz küpünü partladar.
Sirkənin öz qabına zərəri var.
Silah sahibinə də düşməndir.
Silahla oynamamaq olmaz.
Sildim süpürdüm, silkindim çıxdım.

Siması boş, quşqunu boş.
Sirr açandan el qaçar.
Sirr vermə dostuna, o da deyər dostuna.
Sirr saxlamaq mərdlikdir.
Sirri sirr açar, kiri – kir.
Sifariş ilə həjj qəbul olmaz.
Siçan qarasından minarə tikir.
Siçan deşiyini satın alır.
Siçan kimi bir gözü deşikdədir.
Siçan kimi hər deşikdən baş göstərir.
Siçan görəndə pələngə dönən pişik, pələng görəndə siçana dönər.
Siçan olmamış qovurğa yeyir.
Siçan olmamış dağ arjqıq dəlir.
Siçan sidiyinin də dəryaya xeyri var.
Siçana araq versən, pişikdən pasport istər.
Siçana dedilər:
– Bu deşikdən çıx, gir o deşiyə, beş min altun verək sənə!
Siçan dedi:
– Bunda nə var?
Mənzili yaxın, pulu çox?!
Siçandan olan kəsəyən olar.
Siçandan olan torba kəsər.
Siçanı öldürmək pişiyə oyundur.
Siçanın anbara girməsinə yanmırəm, başqasına yol göstərməsi məni yandırır.
Sızağ anı qaşıma, çiban edərsən.
Siyiq ilə yixilan ev, aş bişir, viran olsun.
Sınan qol sağalar, sınan qəlb sağalmaz.
Sınanmamış atın dal-qabağına keçməzlər.
Sınıq qabda su qalmaz.
Sınsın o baş ki, dost yolunda gərək olmaz.
Sıradan çıxan qotur olar.
Sıxıb suyunu çıxardarlar.
Sıxıla-sıxıla behiştə getməkdənsə, oynaya-oynaya jəhənnəmə get.
Sovqatın adı birdir.
Soğan aji olsa da süfrədə öz yeri var.
Soğan eyib açındır.

Soğan yeməmisən, içün niyə göynəyir?!

Soğan göyərdi, dedi:

– Mən də bir güləm!

Soğan olsun, nağd olsun!

Soyub-soyub quyruğunda bıçağı sindirdi.

Soyuq dəmir döyülməz.

Solaxay bərk vurur.

Sona qalan dala qalar, dala qalan dana qovar.

Sonrakı peşmançılıq fayda verməz.

Soraq-soraq ilə İsfahana gedərlər.

Sorğu-sual göydə deyil, yerdədir.

Soruşdular:

– Keçəl başını yudun?

Dedi:

– Yudum da, daradım da!

Soruşan dağlar aşar, soruşmayan düzdə çasar.

Sofi soğan yeməz, tapsa qabığını da qoymaz.

Sevda arasında nırx qoymazlar.

Sevdanı pul kəsər.

Sevdanı pul kəsər davanı qılınj!

Sevdanın əvvəli!

Söz ağızdan çıxar.

Söz var adamı məst eylər, söz var məsti ayıldar.

Söz altında qalan deyil.

Söz bir olsa, zərbi gərən sindirar.

Söz böyüün, su kiçiyin.

Söz var el içində, söz var ev içində.

Söz var xəstəni sağaldar, söz var adamı yaralar.

Söz var qulaqardına salarlar (vurarlar).

Söz var – gələr keçər, söz var – dələr keçər.

Söz var – xalq içində, söz var – xülf içində.

Söz var – şəkər-şirin bal kimi, söz var ki, zəhərdən də betərdir.

Söz vaxtına çəkər.

Söz qılınjdan kəskindir.

Söz vermə, verdin – yerinə yetir.

Söz vermək asandır, yerinə yetirmək çətin.

Söz quşdur, buraxarsan, uçar gedər.

Söz danış, söz olsun.
Söz danış söz eşit.
Söz danışlıqdan keçər.
Söz dediyin dəmirdir, döydükjə uzanar.
Söz deyən azdır, söz çeynəyən çox.
Söz yaş dəridir, haraya çəksən oraya gedər.
Söz gəldi – deyərlər.
Söz gəldi, məqamında de gəlsin.
Söz gəzdirən adamdan qorx.
Söz gəzdirmə.
Söz gümüş olsa, sükut qızıldır.
Söz məndə, pul ingilisdə.
Söz odur ki, haqqə varam.
Söz pəhləvanı olma.
Söz sandığ a girməz.
Söz sahibi ölsə də söz qalar.
Söz – sahibinin dustağıdır, sahibi – sözün dustağı.
Söz söylədiyin adamı tanı, sonra ona söz söyle.
Söz sözü gətirər.
Söz sözü çekər, arşın bezi.
Söz tez yayırlar.
Söz torbaya girməz.
Söz üçün əlini jibinə salmir.
Söz çox olan yerdə yalan da çox olar.
Söz üçün – usta, iş üçün – xəstə.
Sözdür, danışır.
Sözlə plov bişsə, dağ qədər yağ məndən.
Sözlər bir-birinə jalanıb gedər.
Sözü ağ zında bişir, sonra de.
Sözü at, yiyesi götürər.
Sözü at yerə, gedər yerini tapar.
Sözü məqamında de.
Sözü məndən qabaq gedər.
Sözü xiridarı olana deyərlər.
Sözün ajısı zəhərdən də betərdir.
Sözünü bilməyən ağız başa toxmaq vurdur.
Sözünü qədəmi yeyin olar.

Sözün qızası dəyərli olar.
Sözün qızası hörüyün uzunu.
Sözün damarı olar, çəkdikjə uzanar.
Sözün düzü daşdan keçər.
Sözün düzünü de, atı min çap.
Sözün düzünü uşaqdan xəbər al.
Sözün ilə işin bir olsun.
Sözün yalanı olmaz, yanlışı olar.
Sözün yaxşısı baldan şirin olar.
Sözün zahiri zərif, batini lətif olmalıdır.
Sözün öz yeri var.
Sözün javabı söz olar.
Sözün balla kəsim!
Sözünü bilməyəni bayırə atarlar.
Sözünü toyılarda kəsim!
Söyləyənə baxma, söyləyəninə bax.
Söyləmək məndən, dinləmək səndən.
Söymə nökər atamı, söyməyim bəy atanı.
Söyüddən səndəl iyi gəlməz.
Söyüş qəlp pulsudur, yiyəsinə qayıdar.
Söndü bizim çırağımız, yandı sizin çırığıınız.
Söhbət dari torbasıdır, deşildi – dağıllajaq.
Söhbət ilə qarıyan, qəmdən qüssədən azad olar.
Söhbət üçün çənə, çaqqlal üçün həna.
Su aydınlıqdır.
Su aydınlıqdır – jala öz bağına.
Su axar, arxa gələr.
Su axar, dəli durub baxar.
Su axar, çuxuru tapar.
Su axlığı yerə tökülər.
Su axlığı yerdən bir də axar.
Su aşağı axıdır, su yuxarı axtarır.
Su başdan bulanar.
Su başından aşib.
Su bir yerdə qalandı iylenər.
Su qabı suda sınar.

Su qabını su tanıyar.
Su dayanar, düşmən dayanmaz.
Su daşı quma döndərər; arvad kişini – mumə.
Su dirilikdir.
Su ilə, od ilə zarafat olmaz.
Su ilə odun imanı yoxdur.
Su yaranıb axmağa, göz yaranıb baxmağa.
Su ki, başdan aşdı, istər bir qarış olsun, istər min arşın.
Su ki, girdi qaba – oldu içməli.
Su kimi əziz ol.
Su kiçiyindir, yol böyüyün.
Su gələr, axar gedər, bəndləri yıxar gedər, dünya bir pənjərədir, hər gələn baxar gedər.
Su gələr ləyləndirər, bağçanı gülləndirər.
Su gərək quyunun dibindən çıxsın, quyuya su tökməklə quyu sulu olmaz.
Su görəndə balıqdır, qaya görəndə – keçi.
Su görməyinjə ətək çəkmə.
Su götürməklə dəryadan su əskik olmaz.
Su murdarı pak eylər.
Su olan yerdə abadlıq olar.
Su səmtinə axar.
Su sənin dalınja gəlməsə, sən suyun dalınja get.
Su suya qarışanda güjlü olar.
Su suyu tapar, su da çuxuru.
Su harada – dirilik orada.
Su hər şeyi pak eylər, üz qarasından qeyri.
Su çəkən də mən oldum, bərə gəzdirən də?!
Suda batan ilana da sarılar.
Suda batmaz, odda yanmaz.
Suda boğulan saman çöpündən yapışar.
Sudan ayrılan balığı oddan qorxusu olmaz.
Sudan qaymaq yiğir.
Sudan xeyir olsa, qurbağa əcdahaya dönər.
Sudan çıxmış balıq kimi çapalayır.
Sudan çıxmış toyuğa oxşayır.
Suya düşsə quru çıxar.

Susuz yerdə ördək olmaz, qaz olmaz.
Suyu ver suzuyana.
Suyu püfləyə-püfləyə içir.
Suyun quyuda olsun.
Suyun əvvəli bulantı gələr.
Suyun lal axanı, adamın yerə baxanı.
Suyun üstə gəmi var, hər bir işin jəmi var.
Suyun şırıltısından, arvadın zırıltısından qorxmaq gərək.
Suları bir arxa getmir.
Sularınız axar-baxarlı olsun.
Sulu-sulu yudum, çamurlu-çamurlu sərdim.
Susamış it kəhrizə baxar.
Susuz ağaj meyvə verməz.
Susuz aparıb, susuz gətirər.
Subay adamın yaxasını bit yeyər çörəyini – it.
Subaylıq sultanlıqdır.
Sür get deməmişlər, gör get demişlər.
Süd verən inəyi kəsməzlər.
Süd igidə halaldır.
Südlə gələn, sümüklə çıxar.
Süd gölündə üzür.
Süddə ağ zi yanan, qatığı üfləyə-üfləyə içər.
Südlü aş dadlı olar, bir gün sizdə, bir gün bizdə.
Südlü qoyun sürüdən ayrılmaz.
Südlü inək ol, vur dolu sərniji dağıt.
Südlünü sürüdən ayırmazlar.
Südün dadını qısır əmən dana bilər.
Sükut edən salamat olar.
Sükut ixtiyardadır.
Sükutla görülən iş, qışqırıqla başa gəlməz.
Süleymana qalmayan dünya heç kəsə qalmaz.
Sümüyünü it sümüyünə qatma.
Sümükləri surmə olub.
Süpürgə gəldi, qonağ a javab eylədi.
Sürməni allah aparıb paxlanın gözünə çəkib.
Sürməni gözə çəkərlər.
Sürü qoyun bizdə, satdıq yağ sizdə.

Sürü qotursuz olmaz.
Sürü sənə qurbanıdır, amma çəpişin biri bir tūmənə.
Sürü çobansız olmaz.
Sürübən ayrılan qoyunu qurd yeyər.
Sürüyə qurd düşəndə, vay bir qoyunlunun halına!
Sürüyə qurd gələndə, köpəyi yuxu tutar.
Sürüyə ki, düşdün, qapmasan da, gərək hürəsən.
Sürüvü hürküt, sonra say.
Süfrədə əlini saxla, məjlisdə – dilini.
Süfrədən qalanı itə atalar.
Süfrəni yuxarı başdan düzərlər aşağı başdan yiğarlar.
Süfrənin başı–ayağı olmaz.

Şabalıtdan yağ çıxmaz.
Şabaşını vermişik.
Şadlığına şitlik eləyir.
Şair gördüğünü yazar.
Şair sözsüz olmaz.
Şayıə hər yanı gəzər.
Şalbanın bir uju sənin ciynindədir.
Şam başından yanar.
Şam dibinə işiq salmaz.
Şam yanar, şolə çəkər...
Şam yanmasa, başına pərvanə dolanmaz.
Şam kimi əriyib.
Şamdan soruştular: –İplik yanır, sən niyə əriyirsən?
Şam dedi: – Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
Şamın harada sönüb?
Şamaxıda danışır, Bakıda eşidilir.
Şahla plov yemirəm ki, biğim yağa batar.
Şahsənəm oğlan doğub!
Şahin ilə dəvə ovlamazlar.
Şahin da qaraçıya işi düşər.
Şahin da dəvələri ayaqyalın gəzir.

Şey qurd salanda duz səpərlər, duz qurd salanda nə səpərlər?
Şeytan əzabda gərək.
Şeytan ilə dari əkmışik.
Şeytan karxanası boş qalmaz.
Şeytan olmasa, qurd qoyunla gəzər.
Şeytana papiş tikər.
Şeytanla ortaq olan buğ da əkər – saman biçər.
Şeytanı tutmağ a noxtasız gedir.
Şeytanın ayağıını sindirir.
Şeytanın ajiğı yaxşı adamdan gələr.
Şeytanın qulağına qurğ uşun!
Şap elə bilir şupdayam, şup elə bilir şapdayam,
Nə şapdayam, nə şupda, hələ şarap–şurupda.
Şapalaqnan üz qızardar.
Şaftalı gəlməmiş, tabağı gəldi.
Şaftalı–tabaq olub girmə ortalığa.
Şah Abbasa yaradı, Keçəl Abbasa yaramadı?
Şah Abbasın tənbəlidir.
Şah bilər, şahivən bilər.
Şah vəzir ağılı ilə oturub durar.
Şah qapısı şaxtalı olar.
Şah da bilir Şirman çuxurdadır.
Şah, şah dediyim, öz janım üçündür.
Şah çiçək çıxardıb.
Şeytanın dostluğu dar günlərə qədərdir.
Şəbpərə gejə gəzər, gündüz gəzməz, elə bilər – özü bilər, özgəilməz.
Şəkəri suya düşüb.
Şələ aşırımlılar kimi gözünü nə döyürsən?
Şələni elə bağla ki, güjün çatsın.
Şər deməsən, xeyir gəlməz.
Şər zahirə hökm eylər.
Şər kəsən barmaq ağırmaz.
Şər sevən – yalan, şər gətirən – gerçək.
Şər həmişə xeyrin dalınja gəzər.
Şərab, kabab – hay, hay!
Hesab, kitab – vay, vay!
Şərabın kədəri nəşəsindən artıqdır.

Şəri-şeytandan, məkri-zənandan, quru böhtandan, bəylər qəzəbindən
özünü qoru.
Şəriət avamlar üçündür.
Şərik yaxşı olsaydı allah özünə yaradardı.
Şərikli qazan gej qaynar.
Şərikli əti it yeməz.
Şərti şumda kəs, xırmandə yabalaşmayasan.
Şəfa verən ağ udan da verə bilər.
Şəfa piyalənin dibində olar.
Şəfa haqdandır, həkim – səbəbdür.
Şəhər bürjlü – qalalı gərək.
Şikayət ajizlik əlamətidir.
Şilə ilə yixılan ev, plov bişir qoy dağ ılsın.
Şillə yeməmiş yanaq qızarmaz.
Şillə ilə üz qızardar.
Şir qojalandı özünə gülməyi gələr.
Şir gərək pənjə vura şir ilə.
Şir öz dişini heç kəsə borj verməz.
Şiri şiranə tutarlar.
Şirin aşına zəhər qatma.
Şirin dil adama dost qazandırar.
Şirin dil ilanı yuvasından çıxardar.
Şirin söz baldan şirindir.
Şüjaətini Kərbəlaya saxlaysan?

Ta yeməsən bilməzsən.
Tava dəlik – yağ tutmaz, taxta çürük – mix tutmaz.
Tava dəlik, tas dəlik, boş da qoyduq üstəlik.
Tavus bəzənər qaqqıldar, əyilib ayaqlarına baxanda sustalar, oturar.
Tavus hər yana baxar fərəhlənər, ayaqlarına baxanda qüssələnər).
Tanrı verən dövləti, bəndə ala bilməz.
Tazı heyz alanda, dovşanlar pəyədə balalar.
Tazının xaltası ilə tanıyarlar.
Tazının ağası varsa, dovşanın da tanrışı var.

Tazının iyəsi varsa, dovşanın da yaradarı var).
Tazının topal olduğu dovşanın qulağına yetişib.
Tazisiz ova gedən evə dovşansız qayıdar.
Tay-tuşuna bab elə, görən desin ha belə!
Taylı tayıni tapmasa günü ah-vayla keçər.
Tayıni bil, tuşunu tanı.
Tale insanla oynayır.
Taleyi yar olanın yar sarar yarasını.
Tamarzıdan al, dadanana ver.
Tamah yüzdür – doxsan doqquzu mollada, biri jamaatda, ona da molla
deyər: – Şərikəm!
Tamahkar olma!
Tamahkar öz nəfsinin quludur.
Tamahkarlıq başa bəladır.
Tamahkarı yalançı aldadır.
Tamahkarın gözü kor olar.
Tamahkarın gözünü torpaq doldurar.
Tanrı böyük – altı gen.
Tanrı bilir günahkar kimdir.
Tanrı bir yandan bağłasa, bir yandan açar.
Tanrı verən dövlətin zavalı olmaz.
Tanrı verib Zeyniyə, dişləri yox çeynəyə.
Tanrı vuran ağajın səsi çıxmaz.
Tanrı qoruyanı qurd yeməz.
Tanrı dadına çatsın!
Tanrı eşşəyi tanıyıb, buynuz verməyib.
Tanrıdan gəlməsə, bəndədən nə gələr.
Tanrıya tabaq aparıb.
Tanrıının sabahı qurtarmaz.
Tanrıının təndirini bəndə poza bilməz.
Tanrısız yerdə otur, həkim siz yerdə durma.
Tanrısin tanımıyandan nə umursan?
Tanımadığın adamı evinə buraxma.
Tapılan tapanın olsa, qoyun çobanın olar.
Tapanda ye, tapmayanda aj qal.
Tar çalan simi gözlər.
Tarlada izi olmayanın, süfrədə üzü olmaz.

Tarlasında darısı yox damında qarı.
Tarixi-nadırı əzbər bilir.
Tas ki, girdi başa, bil ki hamam vaxtdır.
Tatos kovxa, Matos kovxa on beş evə otuz kovxa!
Taxt yaratmaq olar, bəxt yaratmaq olmaz.
Taxt mənimdir, özüm bilərəm, altında yataram, üstündə yataram,
özüm bilərəm.
Taxtına nə baxırsan, baxına bax.
Taxtanı rəndə hamarlar, bəndəni – bəndə.
Taxçadakı qarnımda, boxçadakı əynimdə.
Taxça mənə qaldı Şeydalı, boxça mənə qaldı Şeydalı,
Bir saat yarı görməsəm, yandırram dağı Şeydalı.
Tez bitər, tez yetər.
Tez qaçan, tez yorular.
Tez duran, tez evlənən peşiman olmaz.
Tez ələ gələn tez də ayağa düşər.
Tez parıldayan tez də sönər.
Tez-tez getmə, dodaq büzərlər.
Tez tündləşən, tez də yumşalar.
Təbil döysən eşitməz.
Təqdir ilə yazılan tədbir ilə pozulmaz.
Təqdir-qəza qüvvəti bazu ilə dönməz,
Bir şəm ki, haqdan yana, heç bad ilə sönməz.
Təqsir oldu lələdə, saqqalı verdi ələ.
Təqsir öldürəndə yox, Öləndə olar.
Təqsir taledə deyil, insanın özündədir.
Təqsiri bağışlamaq qüdrətin bəzəyidir.
Təqsirim olsa, boynum tükdən nazikdir.
Təzə ay çıxanda, köhnə ayı doğrayıb ulduz qayırarlar.
Təzə bardaq, təzə su.
Təzə bəydən köhnə bəyə bir xələt.
Təzə evə köçəndə, köhnə evin ojağından kül götürərlər.
Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən.
Təzə kuzə suyu sərin saxlar.
Təzə süpürgə gələndə, köhnə süpürgəni dama atarlar.
Təzə süpürgə təmiz süpürər.
Təzə çıxan daylaqlar çuluna görə oynaqlar.

Təzək yiğan əllər, ipək gördü dolaşdı.
Təzəjə çıxıb təndirdən, minnəti yox pendirdən.
Tək ağ ajdan bağ olmaz.
Tək atdım, jüt vurdum.
Tək qoyundan sürü olmaz.
Tək daşdan divar olmaz.
Tək duran təknəsilə qalar.
Tək əl ilə düyün düyünlənməz.
Tək əldən səs çıxmaz.
Tək gəzən dananı qurd yeyər.
Tək gəldi səbr eylə, jüt gəldi xeyirdir.
Tək otur, təknə qaşı.
Tək səbir yaxşıdır, jüt səbir xoşdur.
Tək xoruzdur, əlli yerdə hini var.
Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsayıdı.
Təkədə qoç hünəri olmaz.
Təkədən pendir tutmaq olmaz.
Təkəyə dedilər: – Buynuzların niyə haçadır?
Dedi: – Arasında iş var!
Təkərin başı ayağı yoxdur.
Təki çalan olsun, oynayan tapılar.
Təkləməsən – döyməzsən.
Təklilik allaha yaraşar.
Tələsən bayaq büdrər.
Tələsən bir yerinə iki verər.
Tələsən yolda qalar.
Tələsən gejəyə düşər.
Tələsənə mənzil alınmaz.
Tələsənin kündəsi küt gedər.
Tələsik işə şeytan qarışar.
Təkrar biliyin anasıdır.
Təmiz hava girməyən evə həkim girər.
Təmizlik sağ lamlığın rəhnidir.
Tənbəl badam istər, sindırmağının zəhmətindən qaçar.
Tənbəl yatağan olar.
Tənbəl arvad suyu dağıdar, deyər: – Aydınlıqdır!
Tənbəl dağda qar gördü, yorğanına büründü.

Tənbəl deyər: – Ver yeyim, ört yatım, gözlə janım çıxmasın!
Tənbəl dilənçinin qardaşıdır.
Tənbəl həmişə «xəstəyəm» deyər.
Tənbələ dedilər: – Qapını ört.
Dedi: – Külək əsər, örtər.
Tənbələ dedilər: – Atı sula.
Dedi: – Dodaqlarım yaradır.
Dedilər: – Gəl xörək yeməyə.
Dedi: – Hanı mənim yekə qaşığım?
Tənbələ iş buyur, o sənə ağıl öyrətsin.
Tənbələ həftənin hər günü jümədir.
Tənbəllik azar artırır, işləmək janı saf eylər.
Tənbəllikdən müsəlman olub.
Tənbəldən jəmiyyətə xeyir olmaz.
Təpik atma, qısır qalarsan.
Təpik döyüşündə oynar, təpik altında ölər.
Təpəri var, hünəri yox.
Təpəsini gün yandırıdı.
Təpəsini gün yandırıdı, ayağını çarıq dağ itdi.
Tərə yeyən də yaza çıxar, tərə yeməyən də.
Tərəzi gözü kimi iki tərəyə əyilmə.
Tərək halva xörəkdən sonra.
Tərləməmiş pul qazanmaz olmaz.
Təjrübə yüksəlişin qanadıdır.
Teşti damdan düşüb.
Tikan (iynə) üstəyəm.
Tikan əkən, gül dərməz.
Tikan olub ayağa batınja, gül ol yaxaya sanjıl.
Tikə dostu olma.
Tikə ilə dost olan, illər ilə küsülü qalar.
Tikə tikəyə borjdur.
Tikəsi tariya çatmir.
Tikəni qaytarmazlar.
Tikili don gen olar.

Tikmək gүj aparır, yıxmaq asandır.
Tısbağ aya – balası, hər kəsə öz balası.
Tijarət al-verdədir.
Tijarət dostluq körpüsüdür.
Tijarətin əsası – insaf, sonrası da insafdır.
Tiflisin üstü bostan, abad olsun Gürjüstan.
Tövbə – toxluqdan, qovqa – ajlıqdan.
Tovus quşunu tükünə görə kəsərlər.
Toz ayrı – duman ayrı.
Tozdan–torpaqdan dərman tapılmış.
Toy–bayram bizim küçədə də olar.
Toy bəzəyi – gəlindir.
(Toy bəzəyi xonçadır)
Toy borju ilə ev almaq olmaz.
Toy da olsa toyuğ un vayıdır, vay da olsa toyuğ un vayıdır.
Toy gününü qoyub vay gününü oynayır.
Toy tulasıdır, arada gəzir.
Toya getmə, yasa get.
Toya getməsən eyb etməz, yasa getmək vajibdir.
Toya toy deyiblər, yasa – yas.
Toyda oynamaz, vayda ağlamaz.
Toydan sonra nağara?
Toydan sonra xınanı taziya yaxarlar.
Toyumda oynamasan, yasında ağlamasan, daha nəyimə lazımsan?
Toyun yaraşığı oynamaqdır.
Toyunda oynayım!
Toyunda xəlbir ilə su daşıyım!
Toysuz ev tapılar, vaysız ev tapılmaz.
Tövləyə buraxmırlar ki, quşqun oğrayar.
Toyuq anasından süd görməyib.
Toyuq bir yumurtlasa xəbəri yüz evə çatar, jamış doğsa – səsi çıxmaz.
Toyuq bir içər, bir göyə baxar.
Toyuq qaz yerişi yerisə, öz yerişini də itirər.
Toyuq yumurtasına görə qaqqıldar.
Toyuq ki, yumurta üstə oturdu, ona bıçaq yoxdur.
Toyuq banlamasının düşər–düşməzi var.
Toyuğ un başı kəsiləndə də gözü eşənəkdə olar.

Toyuğ un jəriməsi bir yumurtadır.
Topal eşşəklə karvana qoşulma.
Topal ilə gəzən axsamaq öyrənər.
Tora düşən səbr eyləməsə özünü fələkətə salar.
Torbada pişik var.
Torpaq qızıl quşdur əldən buraxdın – uçar gedər.
Torpaq deyər: – Döy məni, doyurum səni!
Torpaq deyər: – Öldür məni, dirildim səni!
Torpaq deyər: – Sən mənə tər ver mən sənə zər verim!
Torpaq kimi bərəkətli ol ki, hamının sevilmisi olasan.
Torpaq ovujlayan – qızıl ovujlar.
«Torpağa bax» deyiblər!
Torpaqnan oynayan aj qalmaz.
Torpağı bir yerdən götürülüb.
Torpağı sanı yaşayasan!
Torpağı qarası üz ağardar.
Torpağı sərrini əli torpaqda olandan sor.
Tox elə bilər ki, heç ajmaz,
Aj elə bilər ki, heç doymaz.
Tox evin aj pişiyidir.
Tox ikən yeyən, dişİ ilə özünə qəbir qazıyar.
Tox it aj bəydən yaxşıdır.
Tox gedər, aj qayıdar.
Tox nə bilir, aj nə çəkir?
Tox toyuğ u ilə, aj soyuğ u ilə.
Toxum at, toxum götür.
Topuğ una su çıxmır.
Topuğ undan vursan yىxılmaz.
Tövbəsi tövləyəjəndir.
Tövbəsini sindiran məlNəundur.
(Tövbəsin sindiran kişi deyil)
Traktora qulluq elə, atı yadından çıxartma.
Tula itdən murdardır.
Tulanın quyuğunu kəsməklə köpək olmaz.
Tumanı jırıq kəndxuda, istəyir bizi qorxuda.
Turp əkdir, şəlgəm çıxdı.
Turş alçadır – görənin ağ zi sulanar, yeyənin dişİ qamaşar.

Tut ağı ağı əkən ipək dərər.
Tutdu qatıq, tutmadı ayran!
Tutdu göv, tutmadı – kələm başı!
Tutu, ciyələyi birdən dəyib.
Tutivarı əzbərləyəndir.
Tutu quşu danışar, amma insan olmaz.
Tutmadı bostan, olmadı qarpız.
Tutmusan ujundan, gedirsən ujuzluğ una.

Uzaq yerin arpasından, yaxın yerin samanı yaxşıdır.
Uzaq yerin bir parça kağızı, yaxın yerin bir kəlmə sözü.
Uzaq yerin halvasını hola ilə yeyərlər.
Uzaqdan baxana dava asan görünər.
Uzaqlaşmaq yaxınlaşmaq üçün vasitədir.
Uzan, gözünə dərman töküm!
Uzun adamın ağılı dabanında olar.
Uzun danışanın ömrü az olar.
Uzun yolun bu başında yalan danışan, o başında özü də inanar.
Uzun kösöv əl yandırmas.
Uzunsaqqal axmaq olar.
«Uzunqulaq» eşşəyə deyərlər.
Uzundraz, binamaz – xeyrə, şərə yaramaz.
Uyuşar – qatıq yeyərik, uyuşmaz – süd içərik.
Ulağ a gülü çatmir, ajiğini palanına tökür.
Ulaya-ulaya it öz başına qal gətirər.
Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər.
Ulduz hesabı ilə gəmiçi yol aparır.
Ulduz çoxsa, ay birdir.
Ulduzu barışmayan gəlinin salamı da savaşdır.
Ulu sözünə baxmayan, ulaya-ulaya qalar.
Uma-uma döndüm muma.
Uman yerdən küsərlər.
Umaj – burdan ye, ordan – aji.
Unumu ələdim, ələyimi asdım.

Usta əli dəyməyən iş haramdır.
Usta görən şagird, hər məqamda yorğalar.
Usta görməyən şagird ondan–bundan qarmalar.
Usta meymun qamçısız oynar.
Usta oğlundan şagird olmaz.
Ustadına gəj baxanın, gözlərindən qan damar.
Ustadına kəm baxan, ruzusunu az görər.
Ustakarın qapısı qırıq olar.
Ustakarın oğurluğun tutmaq olar.
Utan utanmazdan, qorx – qorxmazdan.
Utanırsan, üzünə rübənd sal.
Utanjaqın eşşəyini qurd yeyər.
Uçan quşa da borju var.
Uçuq ev xarabasından məlum olar.
Uja ol, ujalara qarış.
Ujuz alan aldanar.
Ujuz alan, baha alır, baha alan aldanır.
Ujuz aldın – quyruğunu düyünlə.
Ujuz ətin şorbası olmaz.
Ujuz satan tez satar.
Ujuzdur – var illəti, bahadır – var hikməti.
Ujuzluqda alanın, bahalıqda satanın üzünü görmə.
Ujuzluqda alijinin üzünü görmə, bahalıqda yadıma düşmür.
Uşaq ağ laya–ağ laya böyüyər.
Uşaq adamı qanlı qapısına aparar.
Uşaq arasına girməzlər.
Uşaq atasından güjlüsünü bilməz.
Uşaq aşağı oynamaq üçün yiğar.
Uşaq böyükənlərindən öyrənər.
Uşaq böyük olunja, böyüyü yumaq olar.
Uşaq vardır–yoxdur bilməz.
Uşaq evdə böyüyər, balıq – göldə.
Uşaqla yola çıxma, eşşəyi yixilsa ağlar, eşşəkdən yixilsan gülər.
Uşaq yeməyini bilməz.
Uşaq yixildiği yerə baxar.
Uşaq gördüyünü istər.
Uşaq nədir, bıçaq nədir?!

Uşaq sözü şah sözündən hökmlüdür.
Uşaq sözün düzünü deyər.
Uşağa qundaq çağında məhək daşı deyərlər.
Uşağı süpürgə ilə döyməzlər, boyu çıxmaz.
Uşaqlar atalarının javabdehi deyil.
Uşaqlar həyatın çicəkləridir.
Uşaqlı evdə qiybət olmaz.
Uşaqlı evdə həvəng-dəstəni göydən asarlar.
Uşaqlıq ömrün baharıdır.
Uşaqlıqda divara nərdivansız çıxardım.
Uşaqlıqda yalan danışana böyüyəndə heç kəs inanmaz.
Uşağa buyur, dalınja yüyür.
Uşağı yemək böyütməz, sevinj böyübər.
Uşağı vurmamağına baxma, daşın böyüyəndən yapışar.
Uşağı giji gedər yol üstə oturar.

Üz verdik dəliyə, palçıqlı çıxdı xalıya.
Üz verən, astar da verər.
Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
Üz vermə, astar da istər.
Üz göstərsən qohumluq iddiası eylər.
Üz döndü, göz döndü.
Üz ki var - ətdəndir.
Üz götürüb gedəni zənjir ilə saxlamaq olmaz.
Üz üzdən utanar.
Üz ürəyin güzgüsüdür.
Üzdə gülür, dalda hürür.
Üzdən iraq!
Üzə gülür, ayaqdan çəkir.
Üzərliksən varsan, yetmiş dərdə davasan, o yerdə ki, varsan, qada-baləni qovarsan.
Üzrү günahından artıq.
Üzü ağ, qəlbi qara, mən belə dostu neylərəm?!
Üzü nejədir, ürəyi də elədir.

Üzü şeyx, astarı kafər.
Üzük tanınar qaşı ilə, qız – qardaşı ilə.
Üzük–üzük oynayan gejələr yatmaz.
Üzüm ayağın altında!
Üzüm qaradırsa, alnım açıqdır.
Üzüm üzümə baxar qaralar.
Üzümə bax, halımı sor.
Üzümü əldə gör, çöpünü – yerdə.
Üzün qaralığı yaman deyil, qəlbin qaralığı yamandır.
Üzünü xalqa çevirənin arxası möhkəm olar.
Üzü üstə gələni arxası üstə çevirməzlər.
Ümid ilədir jahanda hər iş.
Ümid həyatın sərmayəsidir.
Ümidsiz yaşamazlar.
Ürək qulaq deyil ki, barmaqla qurdalayasan.
Ürək dənizdən dərindir.
Ürək yanar, göz yaşarar.
Ürək yanmasa gözdən yaş çıxmaz.
Ürək ki var – şüşədir, sindirarsan kim yamar?!

Ürək öz dostunu tanıyar.
Ürəyim qana dönüb.
Ürəyimin dərdini təzələmə.
Ürəyimin daşqınıni ağız dəyər.
Ürəkdən ürəyə yol var.
Üstü bəzək, altı təzək.
Üstümü unlu görüb, adımı dəyirmənci çağırma.
Üç eşşək bir axurdan arpa yeməz.
Üç tümənlik eşşəyin on beş qranlıq qoduğ u olar.

Vay bu başdan, vay o başdan.
Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki
ərinə.
Vay o gündən ki, adamın öz iti özünü qapa.
Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.

Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
Vay o sürüsünün halına ki, janavardan çobanın təyin edələr.
Vay ondadır ki, varlı evinə yoxsul girə.
Vay ölənin halına.
Var adama oyun öyrədər.
Var axar, yox baxar.
Var var üstündən gələr.
Var evi – kərəm evi, yox evi – vərəm evi.
Var günün dostu çox olar.
Vara var deyərlər, yoxa yox.
Vardan – yoxdan çıxıb.
Vardır pulun – hamı qulun, yoxdur pulun – açıqdır yolun.
Vari olan taxar, vari olmayan baxar.
Varını verən utanmaz.
Varını itirən az şey itirər, namusunu itirən – çox şey.
Varlı arabasını dağ dan aşırar, yoxsul düz yerdə yolunu çasar.
Varlı varından pay versə, varsız da varlı olar.
Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
Varlı kisəsini döyər, kasıb dizini.
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
Varlı umduğunu yeyər, kasıb – olduğunu.
Varlığı a güvənməzlər.
Varlığı a nə darlıq?!
Varlılığı a tələsən yoxsulluğ a tez düşər.
Varlığıın sonu ilə yoxluğ un sonu birdir.
Varlıya toxun keç, yoxsuldan qorun, keç.
Varlıının arvadı öləndə yorğ an döşəyi təzələnər, kasıbin arvadı öləndə yorğ an-döşəksiz qalar.
Varlıının vari gedər, muzdurun janı.
Varlıının eşşəyi də yeyin gedər.
Varlıının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
Varlıının iti harin olar.
Varlıının könlü olunjaya qədər kasıbin janı çıxar.
Varlıının malı, kasıbin övladı.
Varlıının torpağından çay keçər, kasıbinkindən yol.
Varlıının xoruzu da yumurtlayar.

Varlıının çörəyi kasıbin çənəsini yorar.
Varsa əgər hünərin, hara getsən var yerin.
Varını verənin kisəsi boş qalar.
Vaxt atlı, biz piyada.
Vaxt vaxtı gözləyər.
Vaxt qənimətdir.
Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
Vaxt ikən oxu, aşiq, el gələr, tünlük olar.
Vaxt insana hər şeyi öyrədər.
Vaxtdan gileylənmə, vaxtin gedər.
Vaxtı boş olanın sözü çox olar.
Vaxtı itirsən hədər, görərsən böyük zərər.
Vaxtin qiyməti yoxdur.
Vaxtin qiyməti puldan bahadır.
Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
Vaxtını itirən bəxtini itirər.
Vaxtsız açılan gül tez solar.
Vaxtsız banlayan xoruzun başını kəsərlər.
Vaxtsız qonaq öz kisəsindən yeyər.
Ver abbasını, ye halvasını.
Verdiyi abbasıya bax, etdiyi tələbə.
Verdiyi anda bax, gördüyü işə.
Verdiyin əl ilə al!
Verdiyin iki şahı, zərbaf çıxmaya jaq ki!
Verdiyin sənindir, vermədiyin özgənin.
Verdim bir dana, aldım bir sona, ay qız anası, qal yana-yana
Verdin – doydur, vurdun – yix.
Verən əl alan əlin üstündə olar.
Verən əl aj qalmaz.
Verən əli də var, vuran əli də.
Verən əli hər kəs öpər.
Verəndə imam olur, alanda Ş ümür.
Verəndə elə verər, alanda belə alar.
Verəndə yaxışan, verməyəndə pis.
Verərsən adındır, yeyərsən dadındır – dala qoyulanı it yeyər.

Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
Verib yaman olunja, verməyib yaman ol.
Verilən aşı yeyərlər.
Verim vara baxmaz.
Verim əli hamı əldən ujadır.
Verirlər - al , döyürlər - qaç.
Vermə nisyə, girməz kisəyə.
Vermədi Məbud, neyləsin Mahmud?!
Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
Vədə xilaf olma.
Vədəsi bitmiş nökərin əjəli yetən ağası gərək.
Vəziri qarğıa olanın ağ zi zibillikdə olar.
Vəzifə daimi deyil.
Vəzndə yüngül, qiyəmtədə ağır.
Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
Vəsiyyət yüngüllükdür.
Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
Vətən viranə də olsa, jənnətdir.
Vətən elin evidir.
Vətən mülkü doğmadır, özgə diyar – ögey.
Vətənə gəldim, imana gəldim.
Vətənə məhəbbət iman əssəridir.
Vətəni yadına düşən qərib aqlamasın, neyləsin?
Vətənin bir qışı qurbətin yüz baharından yaxşıdır.
Vətənin sevməyən insan olmaz, olsa, ol şəxsdə vijdən olmaz.
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
Vijdan bazarda satılmaz.
Vijdanla işləyən gözükölgəli olmaz.
Vüjudu dönüb kimyaya.
Vüjudu bir qəpiyə dəyməz.
Vur babam, dövran sənindir.
Vur dedim, öldür demədim ki?
Vur deyənlə vuran şərikdir.
Vura bilməyən, daşın böyüyündən yapışar.
Vuran əlin var olsun!

Vuran elin dirəyidir.
Vuran igid dayısına baxmaz.
Vuran öküzə allah buynuz verməz.
Vuraram olər, «kiş» deyərəm, getməz.
Vurur daşa, çıxır başa.
Vuruşun kor vuruşuna oxşamır.

Ya bağ ətəyi, ya dağ ətəyi.
Ya bağ ayarpağı, ya quzuqulağı.
Ya bil, ya bir biləndən soruş.
Ya bu dəvəni güdməli, ya bu dünyadan getməli.
Ya vəlvələdən, ya zəlzələdən.
Ya dalına min, ya dalına mindir.
Ya dəvə olər, ya dəvəçi, ya da üstündəki hajı.
Ya dəli, ya divanə, Bəhlul danəndə, Bəhlul divanə.
Ya dövlət başa, ya quzğun leşə.
Ya əlimi kəs, ya ətəyimi.
Ya zor, ya zər, ya şəhərdən səfər.
Ya keçəl Həsən, ya Həsən keçəl.
Ya Museyi Kazım, sənə demək nə lazımlı?
Ya mən deyən, ya sən deyən.
Ya ölləm, ya qallam.
Ya ölüm, ya dirim.
Ya taxt, ya bəxt.
Ya tələf ollam, ya xələf.
Ya torba yırtılar, ya dağ arkıq.
Ya uncu olər, ya dəyirmənci.
Ya üz, ya düz.
Ya hə, ya yox.
Ya jin, ya şeytan.
Ya şələ lələni, ya lələ şələni.
ya lələ şələni basar, ya şələ lələni)
Yaba ilə dovğa içdim.
Yabilarda qotur yabı mərd olar, yorulanda yiyesinə dərd olar.

Yabıya rəhm etməyən piyada qalar.
Yava itin yava da küçüyü olar.
Yavan ətin şorbası olmaz.
(Yavan ətin şorbası da yavan olar).
Yavaş gedən yorulmaz.
Yavaş gedən çox gedər.
Yağ aji olanda, plov da aji olar.
Yağ da yesə dirilməz, bal da yesə dirilməz.
Yağ içində böyrək kimi üzür.
(yağ içində üzür).
Yağ tapsa, başına yaxar.
(Yağ tapmışan? – Çək başına!)

Yağ yağ ilə qovuşar, yarmalar yavan qalar.
Yağ yaxşı yağdır, hayif ki, it dərisindədir.
Yağ ye, yaxada gəz.
Yağı yağ üstündən tökür, yarmanı yavan qoyur.
Yağı od əridir, qarı – gün.
Yağın şorunu çıxardır, sözün şəkərini.
Yağış ilə yer göyərər, alqış ilə ər öyünər.
Yağış isladar, gün qurudar.
Yağış altından götürür, boran altına qoyur.
Yağış vurmuşun damından nə qorxusu?
Yağış yağ a-yağ a küpünü doldur.
Yağış yağ anda toyuğ a su verməzlər.
Yağış yağ ar, yer doymaz.
Yağışdan qaçan doluya düşər.
Yağışdan qalanı yağ mur apardı.
Yağışda düşmənin qoyunu, dostun atı satılsın.
Yağışdan çıxdıq, yağ mura düşdük.
Yağışın yağması, evin damması, gəlinin doğması.
Yağla yovşan da yeyilər.
Yağla yarma qovuşar, arada soğan büzüşər.
Yağmadı yağ iş, bitmədi qamış.
Yağ masa da guruldar.
Yad qızına uymazlar, yad qızı zavallı olar.
Yad qızına güvənmə, xətakar olar.
Yad gəlib qohum olunja, qohum yad olur.

Yaddan yoldaş olunja, yoldaş əldən gedər.
Yad qohum, ölənəjən yad olar.
(Yad qohum, ölənəjən yaddır).
Yaz bitirir, yay yetirir, payız gətirir, qış itirir.
Yaz var, qış var, nə tükənməz iş var.
Yaz əkinçi, qış dilənçi.
Yaz yağışı tez keçər.
Yaz yağışından bəlli, qız qardaşından.
Yaz kasıbın yorğan-döşəyidir.
Yaz getdi, qış gəldi, vay titrəmək dərdi.
Yaz gələr, qış gedər Ağ aqulu, dəyirmana boş gələr Ağ aqulu, dul arvada xoş gələr Ağ aqulu.
Yaz gələr, qış gedər, ördək gələr, qaz gedər, hamı birləşib gəlsə, Balaxanım yalqız gələr.
Yaz gətirər, qış aparar.
Yaz gündündə yola çıxsan, qış gününü gözünün qabağına al.
Yaz gündündə tərləməyən qış gündündə titrəyər.
Yaz günü – pendir çörək yarpıznan.
Yaza çıxartdıq dananı, bəyənməz oldu ananı.
Yazan da sən, pozan da sən, heç bilmirəm nəsən sən?
Yazanı özündən, pozanı özündən.
Yazana baxma, yazdığınına bax.
Yazda arpa yeyən at, qışda ətini tökməz.
Yazda ayransız olma, qışda yorğansız.
Yazda başı bişənin qışda aşı bişər.
Yazda buza yerikləyən, qışda göbələyə yeriklər.
Yazda işləməyənin qışı sərt gələr.
Yazda yatan, qışda üşüyər.
Yazda oynayar, gülər, qışda ajından olər.
Yazda çalan, qışda oynar.
Yazdan qışa hazır ol.
Yazıq o adamdır ki, yaxşılıq etmir.
Yazidan qaçmaq olmaz.
Yazılan pozulmaz.
Yazılmayan kitabı vərəqləməzlər.
Yazın hərəkəti, payızın bərəkəti.
Yay işini qışda gör, qış işini yayda.

Yay altında ox gizlədər.
Yay var, qış var, hələ çox iş var.
Yay qarı kimi nə yarıyıbsan hamiya?
Yay kasibin həm atasıdır, həm də anası.
Yay gününün yağışı, qış gününün yavanlığıdır.
Yayda kölgədə yatan qışda qar üstə yatar.
Yayda kölgə xoş, qışda çuval boş.
Yayda yanın qışda diləncilik eylər.
Yayda işləyən, qışda dişlər.
Yayda ayran tapmayan qışda yorğan tapmaz.
Yayda başı bişənin qışda aşı bişər.
Yayda səfərə çıxanda kürk görür.
Yayda kölgədə oturan, qışda ojaq axtarar.
Yayda hər divarın diri bir evdir.
Yayı çox cəkmə qırılar.
Yaylağın dağı sağ olsun, qalı da olar, qarsız da, igidin janı sağ olsun,
varlı da olar, varsız da.
Yayın öz sözü var, qışın öz sözü.
Yayın tör-töküntüsü qışın azuqəsidir.
Yalan ayaq tutar, doğru bir yanda qalar.
(Yalan ayaq tutar, amma yeriməz).
Yalan danışan yanındakini qanmaz yerinə qoyar.
Yalan ilə dünyani, gəzmək olar, amma qayıtmaq olmaz.
Yalan olmasa doğru yeriməz.
Yalan üz qaraldar.
Yalan jüjərər, amma bitməz.
Yalanla plov bişsə, dəniz qədər yağrı məndən.
Yalanın ömrü az olar.
Yalanın da əndazəsi var.
Yalanın axırı yoxdur.
Yalançı kimdir: – Hər eşitdiyini danışan.
Yalançı özünün düşmənidir.
Yalançı çox and içər.
Yalançının adına ad inanma.
Yalançının evinəjən qovarlar.
Yalançılıq üz qızardar.
Yalançının biridir.

Yalançının evi yandı, heç kəs inanmadı.
Yalançının ipi qısa olar.
Yalançının ipiylə quyuya düşən quyuda qalar.
Yalançının işığı yarıyajan yanar.
Yalançının yaddası olmaz.
Yalançının mənzili olmaz.
Yalançının sözünə inanma.
Yalvarmaqla donuz darıdan çıxmaz.
Yalqız qaziya gedən razı gələr.
Yalqız quş yuva salmaz.
Yalqız yeyən süfrəsini özü yiğ ar.
Yalqız evin söhbəti.
Yalqız evin pişiyidir.
Yaldan tuta bilməyən quyruqdan heç tuta bilməz.
Yaman baş yiyəsinə donuz güddürər.
Yaman arvadlı evə daş düşsün.
Yaman arvadın evi jəhənnəmdir.
Yaman arvad, deyingən olar.
Yaman arvad çox danışar, danışmasa savaşar.
Yaman adamın başına daş salsan, çıynınə düşər.
Yaman adama heç nə olmaz.
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Yaman yerdə axşamladıq!
Yaman günə səbr edən, yaxşı günə tez çatar.
Yaman günün ömrü az olar.
Yaman külahduzzan yaxşı palanduz yaxşıdır.
Yaman dirlikdən ölüm yaxşıdır.
Yaman qonşu adamı rusvay eylər.
Yaman olmasa, yaxşılığın qiyməti bilinməz.
Yaman olan arvad, ev-eşiyini qoyar gedər.
Yamanı yada salma.
Yaman oğul – yaman gəlin.
Yamanlığa yaxşılıq mərd kişinin işidir.
Yamanlığa yamanlıq eləmə.
Yamanlıq kimə lazım?
Yamanı yaman gündə.
Yanan yerdən tüstü çıxar.

Yanan da (qayınana) ana, yaman da (qayınana) ana.
Yanan anadır, yeyən qaynana.
Yan mənə, yanım sənə, qurban edim, janım sənə.
Yanan öz dərdinə yanar.
Yanğından çıxdıq, alova düşdük.
Yanğına körüklə getməzlər.
Yandırğıın şamı söndürmə.
Yanmış xırmanın buğdasıdır.
Yansın çirağı, gəlsin işığı.
Yanmayanda yanmaz, ha yellə, ha ətəklə
Yanlış hesab Bağdaddan qayıdar.
Yanında yatdı, palçıq a batdı.
Yaniğın nəyi var ki, yoluğa nə versin?
Yandırğıın yovşan, ovladığın dovşan.
Yar qadasın yaralar.
Yar dərdini yar çəkər.
Yar bizzən gejə getdi, bilmədim nejə getdi.
Yar getdi, yeri qaldı.
Yar yarı görər, ürəyi odlanar.
Yanşağı jəhənnəmə atdırılar, dedi: – Odunun yaşıdır.
Yar mənimlə yar olsun, kol dibi diyar olsun.
Yara var bağlarlar, yara var dağlarlar.
Yara sağalar, yeri qalar.
Yaraqsız igid, buynuzsuz qoç kimidir.
Yaralı quşa daş atmazlar.
Yarı gör, özün danış, ev yixar ara sözü.
Yarımadiq odundan, kor olduq tüstüsüdən.
Yarımadiq yaritmazdan.
Yarası avand olanın təbibi qabağına çıxar.
Yarımçıq bilməkdən, heç bilməmək yaxşıdır.
Yarın qədrini yar bilər, nə bilər hər divanə.
Yarın yara sovqatı, bir dəstə bulaq otu.
Yarpaq alda gəzəndir.
Yat qara öküzüm, yat, borj verən gələr, ya səni aparar, ya məni.
Yatağan aslandan gəzəyən pişik yaxşıdır.
Yatan aslan olsa da, fürsət oyağındır.
Yatan daşın altına su keçməz.

Yatan ilanın quyruğunu basma.
Yatan iti oyatma (dindirmə).
Yatan öküzə yem yoxdur.
Yatanın ayıqdan xəbəri olmaz.
Yatar-yatar, başı şışər, duranda bitin axtarar, Əti verər pişiyə,
qonşunun itin axtarar.
Yatsan yuxuna da girməz.
Yatıb yuxuda halva görüb.
Yatmışı yatmış oyada bilməz.
Yatma kudu, bostana dovşan girib!
Yatmağ a qaya kölgəsi, əgər ki mari olmasa...
Yaxşı ad dövlətdir.
Yaxşı adamın yaxşılığı dəyər dar gündə,
Yaman adamın yamanlığı, dəyər hər gündə!
Yaxını qoyub uzaqdan danışma.
Yaxşı adam yavan çörəyə dözər, yaman adamı yağlı çökər də üzər.
Yaxşı ata bir qamçı, yaman ata – min qamçı.
Yaxşı at köhnə çulun altında da bilinər.
Yaxşı at yemini artırar, yaman at qamçısını.
Yaxşı atları, yaxşı kişilər minib getdilər.
Yaxşı arvadlı ev jənnətdir.
Yaxşı arvad ərini bəy eylər, yaman arvad – zay.
Yaxşı qızdan yaxşı gəlin olar.
Yaxşı dost yaman gündə məlum olar.
Yaxşı dost qardaşdan əzəldir.
Yaxşı demişlər: hər şeyin xiridarı gərəkdir!
Yaxşı qəssab ətin yaxşısını axıra saxlar.
Yaxşı iş heykəl kimidir, hər yerdən görünər.
Yaxşı atadan pis oğul?!
Yaxşı it ələ düşməz.
Yaxşı igid dalı gözlər, yaxşı at qabağı.
Yaxşı igidin adını eşit, üzünü görmə.
Yaxşı işçi səliqəsindən bilinər.
Yaxşı işə allah zamindir.
Yaxşı əkinçi xərjini yerdən çıxardar.
Yaxşı elə yaxşıdır, çalış yamanı yaxşı elə.
Yaxşı dostları qılınlıla da ayırmaq olmaz.

Yaxşı getməyinjə qədri bilinməz.
Yaxşı ki, var yavan çörəyə dözər, yamanı yağlı xörək də üzər.
Yaxşı yoldaş yaman gündə tanınar.
Yaxşı, yoldaş gej tapılar.
Yaxşı yaxşılığın deyilir, yaman – nəyin deyilir?
Yaxşı yarağı var idi, Həmzəlidə qaldı.
Yaxşı-yaman, keçdi karvan.
Yaxşı-yaman, qoy jibinə, bərk saxla.
Yaxşı yalan, lap yalan, fili uddu bir ilan.
Yaxşı yoldaş uzun yolu qısalıdır.
Yaxşı məsəl gözə girər.
Yaxşı mal öz-özünü işə verər.
Yaxşı mal yerdə qalmaz.
Yaxşı günün döş ağrısı, yaman günün diş ağrısı?
Yaxşı günün yoldaşı, yaman günə düşdüm, gəl!
Yaxşı gün jənnətdir, yaman gün jəhənnəm.
Yaxşı günə dözməyən yaman günə heç dözməz.
Yaxşı gündə yağlı çörəyi bəyənməyən, yaman gündə quru çörəyə salam verər.
Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş!
Yaxşı saxla adını, bədnamçılıq el gəzər.
Yaxşı övlad ata-ananın fərəhidir.
Yaxşı olarsa – allahdan, pis olarsa – şeytandandır deyərlər.
Yaxşı olanda – xanımdan, pis olanda – kənizdən.
Yaxşı ovçunun toruna ov öz ayağı ilə gələr.
Yaxşı oğul neylər ata malını?
«Yaxşı oğlan» kənd yerində yaxşı adama deməzlər.
Yaxşı məsləhət hər seydən yaxşıdır.
Yaxşı şeylərin yolu tapdaq olar.
Yaxşı şeyə gül ki, başına gəlsin.
Yaxşı xörək qalınja, pis qarın yırtılsın.
Yaxşı hörmət dövlətdən yaxşıdır.
Yaxşı elə yaxşıdır.
Yaxşı timsal yüz yönsüz sözdən yaxşıdır.
Yaxşı tajir malın hamısını birdən bazara çıxartmaz.
Yaxşı söylə, yaxşı eşit.
Yaxşıya qoşulan çuvalına un doldurar.

Yaxşılıq qəribdir – tanınmaz.
Yaxşılıq qapı açar, məhəbbət bu qapıdan içəri girər.
Yaxşılıq və doğruluq, hər ikisi birdir.
Yaxşılıq bilməyən adam adam sayılmaz.
Yaxşılıq ayaq açıb gəzəndir.
Yaxşı ki, dünyada yaxşı varmış, yoxsa dünya tərk olardı yaman əlindən.
Yaxşıya yaxşı de, yaxşılığı artsın, yamana yaxşı de, yamanlığı qayıtsın.
Yaxşıya yaxşı deyərlər, yamana – yaman.
Yaxşılıq yaxşılıq gətirər, yamanlıq nəyə gərəkdir?
Yaxşılıq itməz.
Yaxşılıq istəyən qabaqja behin verər.
Yaxşılıq iki tərəfli olar.
Yaxşılıq elə ki, başına gəlsin.
Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xalıq bilər.
Yaxşılıq elə, minnət qoyma.
Yaxşılıq edən yaxşılıq görər.
Yaxşılıq eləyib bir şey umursansa etməsən yaxşıdır.
Yaxşılığı bilməyənə yaxşılıq etmə.
Yaxşılığın əjri (əvəzi) gələr.
Yaxşılara yer tanıyar.
Yaxşılığa yaxşılıq hər kişinin işidir.
Yamanlığa yaxşılıq mərd kişinin işidir.
Yaxşılığa yaxşılıq – kor eşşəyə samanlıq.
Yaxşılığa yaxşılıq elə, pisliyə pislik eləmə.
Yaxşılığa yamanlıq olmasaydı, qara öküzə bıçaq olmazdı.
Yaxşılıq yerdə qalmaz.
Yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama bərabərdir.
Yaxşını yada vermə – hayıfdır, yamanı yada vermə – ayıbdır.
Yanındakı ələf, uzaqdakı arpadan yaxşıdır.
Yaxına ərinir, uzağa yüyürür.
Yaxın yerə yük daşıyır.
(Yaxın dəyirmana yük daşıyır).
Yaş ağaj tez əyilər.
Yaş kəssən, baş kəssən, quru yaşar.
Yaşı yetmiş işi bitmiş.
Yaşayarıq, görərik!
Yaxşı nə, başı nə!

Yaşa-yaşa – gör tamaşa.
Yaş yaşadıqja, ağıl başa gələr.
Yaş odun satmayıbsan ki, niyə qorxursan?!
Yaş da quru oduna yanar.
Yaşından qabaq danışma.
Yaşını çevirərlər, qurusunu yiğarlar.
Yaşına baxma, başına bax.
Yaşılbaş göllərdə üzər.
Yaşı çox, ağlı yox.
Yaşına-yaşına çıxdı ojaq başına.
Yeddi ayda bir qarış, bir ayda yeddi qarış?!
Yeddi arxin suyunu bir arxa jalayır.
Yeddi qonşu bir qazana möhtajdır.
Yeddi qurda bir çarıq neyləsin?
Yeddi göydə bir ulduzu yoxdur.
Yeddi məhəllədən qovulmuş it kimidir.
Yeddi məhəlləyə çörək verir.
Yeddi molla, bir əmmamə!
Yeddi fərsiz oğuldan bir fərli qız yaxşıdır.
Yeddisinə «Gülüstan»ı oxuyan, yetmişində başa düşər.
Yeddisində nə idi isə, yetmişində də odur.
Yediyin özün üçün qalsın, gördüyündən danış.
Yezidin Şamə getməsi doğru oldu.
Yeyən bilməz, doğrayan bilər.
Yeyən qurtardı, yalayan qurtarmadı.
Yeyəndə çeynə, danışanda fikirləş.
Yeyərsən qaz ətini, görərsən ləzzətini.
Yeyərsən qüvvətin artar, verərsən hörmətin.
Yeyərsən qismətindir yeməzsən – özün bilərsən.
Yeyərsən şordan-mordan, işlərsən ordan-burdan,
yeyərsən ətdən-mətdən, işlərsən bərkədən-bərkədən.
Yeyib-içib, dünyadan kəm köcüb.
Yeyib-içib, əzizləri yadına düşüb.
Yeyin gedən yol kəsməz.
Yeyin at özünə qamçı vurdurmaz.
Yeyilənim yeyilir, qonağım küsülü gedir!
«Yeyirsən?» – xəstəyə deyərlər.

Yekə başın faydası yoxdur, içində beyin gərək.
Yel aparan yelinki, yerdə qalan mənimki.
Yel belə əssə, balta belə kəssə, vay mənim halıma.
Yel vurur, çalır, yengələr oynayır.
Yel qayadan nə aparar?
Yel əsəndə yellənər, yol görəndə yollanar.
Yel əsib, qoz tökülüb.
Yel ilə gələn, sel ilə gedər.
Yel üfürdü, su köpürdü.
Yelə tüpürən üzünə tüpürər.
Yeməyənin malını yeyərlər, ölüsunü də söyərlər.
Yeməklə doymadın, yalamaqla doyajaqsan?
Yeməyin qulu, işləməyin xəstəsi olma.
Yeməyin dadı duzdadır, dünyanın dadı gözdə.
Yeməyin ustası, işləməyin xəstəsi.
Yeməyini yalnız yeyən, yükünü özü qaldırar.
Yeməlidir saxla, yeməli deyil tulla.
Yeməmisən qaz ətini, nə bilərsən ləzzətini?!
Yeməsə əlli il bəsdir.
Yemiş vaxtı xırçının qulaqları kar olar.
Yemlik imiş, duz imiş, sən də batır, sən də ye.
Yemsiz torbaya at gəlməz.
Yer ayrılsayıdı, yerə girərdim!
Yer altından yasa gedənlərdəndir.
Yer bəyin, yurd xanın, işlə ha çıxsın janın.
Yer var danışarlar, yer var sözü udarlar.
Yer qatı, göy qatı, hardan oldu, avandı?
Yer qulaqlı olar.
(Yerin qulağı var).
Yer yarılsa, yerə girərəm.
Yer yiyesiz olanda, donuz təpəyə çıxar.
Yer oturan kişi ilə şərəflənər.
Yerdə yatan yumurta, göydə uçan quş olar.
Yerdən göbələk çıxmayıb ki?!
Yerdən göyə küp düzsələr, bir-birinə bənd etsələr, altdan birini
çəksələr, gəl onda gupbultuya bax.
Yerə vurdun, başıma vurdun!

Yerə düşməklə gövhər qiymətdən düşməz.
Yeriyən at yemini özü artırar.
Yerin altını da bilir, üstünü də.
Yerim dardır, oynaya bilmirəm.
Yerin yeddi qatından keçir.
Yerişinə haram qatma.
Yerlər o yerlər, görünməz oldu ellər.
Yerli, yersiz – sizdən yeyirik.
Yersiz gəldi, yerli qaç.
Yetənə yetir, yetməyənə daş atır.
Yetim ağ lağ an olar.
Yetim qızsan, qırvıl yat.
Yetim yerə baxar, ürək yaxar.
Yetim malı oddan yaman yandırar.
(Yetim malı oddur, yandırar).
Yetimə dedilər: – Kimi sevirsən?
edi: – Mənə çörək verəni!
Yetimə öyünd verən çox olar, çörək verən az.
Yetimi doydur, nə olajağını düşünmə.
Yetimin ağızı aşa çatanda, başı daşa dəyər.
Yetimin hamamda anası çox olar.
Yetmiş qabdan su içib.
Yetmiş iki dərədən su gətirər.
Yəhər ata yük olmaz.
Yəhər atın belində həmişə qalmaz.
Yəhər gah atın belində gəzər, gah at yiyeşinin.
Yiyəsi olan eşşəyi qurd yeyər.
Yiyəsinə baxarlar, atını nallarlar.
Yiyəsinə baxıb, mixini çalıb.
Yiyəsini sevən itinə çörək verər.
Yığma dən üçün xırman açılmaz.
Yığ ılaq biz araya, məlhəm qoyaq yaraya.
Yırtıq böyük, yamaq kiçik.
Yırtığı aslan zülmkar şahdan yaxşıdır.
Yırtığı quş dimdiyindən bəllidir.
Yırtığı quşun ətin yeməzlər.
Yırtığı quşun ömrü az olar.

Yıxıl dünya bas məni, gözüm görməsin səni.
Yıxılan ağaça balta çalan çox olar.
Yıxılan yıxıldığı yerdən qalxar.
Yıxılan yıxılana yoldaş olar.
Yıxılana xənjər qaldırmaq namərdlikdir.
Yıxılanı vurmazlar.
Yıxılanın qanlısıdır.
Yıxılanın dostu olmaz.
Yıxılmasa dikəlməz.
Yovşan olub arxanda dovşan yatınja, palid ol kölgəndə sürü yatsın.
Yovşan bəsləməklə çəmənzar olmaz.
Yol üstə oturmazlar.
Yol bilmirsən, yola gəl.
Yol böyüyündür, su kiçiyin.
Yol haramısı ol, yoldaş haramısı olma.
Yol həmişə bostan kənarından düşməz.
Yoldaş yoldaş ilə tən gərək, tən olmasa gen gərək.
Yoldaşı evdən götür, quşu – yuvadan.
Yoldaşı yolda tanı.
Yoldaşı yoldaşdan soruşarlar.
Yoldaşın sözünə inan, özünkündə dayan.
Yoldaşın qarğ a olsa, yediyin nə olar?
Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar.
Yoldaşını mənə de, sənin kim olduğunu deyim.
Yol ilə gedən yorulmaz.
Yol yeriməklə alınar.
Yola bələd olan büdrəməz.
Yola körpü sal.
Yola çıxan yolda qalmaz.
Yolda yoldaş, evdə qardaş.
Yoldan qal, yoldaşdan qalma.
Yoldan irəli – yoldaş, evdən irəli – qardaş.
Yoldan keçənə yumaq sarıtdırır.
Yoldan çıxır, yolunu azmir.
Yoldan çıxməq eyib deyil, yola gəlməmək eyibdir.
Yoldan çıxsan, eldən çıxma.
Yollar–yamajlar sürülərin dırnağıdır.

Yolsuzu yola tapşır.
Yolu yaxın – yükü yüngül.
Yolu qardaşla kəsərlər, meşəni – mişarla.
Yolun boş olmasın.
Yolunu su ilə başlar.
Yoluxda nə var, qırıq a nə versin.
Yolçu yolda gərək.
Yolçudan yolçuya pay düşməz.
Yolçuya yol gərək, qurbağ aya – göl.
Yolçuluğ a (dilənciliyə) gedən torbasının ciyninə atar.
Yolçunu yoldan eləməzlər.
Yorğ a at da hərdən büdrər.
Yorğ an-döşək sözü, yorğ an-döşəkdə qalar.
Yorğ anına bax (görə) ayağıını uzat.
Yorğ un eşşəyə «hoşa» xoş gələr.
Yorğ unluğ u o dünyada alajaqsan.
Yorulmuş ata qamçı vurarsan, şillaq atar.
Yorulmuş eşşək mənzili yaxın istər.
Yorulmuş öküz «oho»nu allahdan istər.
Yox yerdən Əzrail də jan ala bilməz.
Yox yerdən istəməzlər.
Yox olsun yoxsulluq, varlıq a – nə darlıq?!
Yoxa qələm işləməz.
Yoxa çarə yoxdur.
Yoxdan allah da bezardır.
Yoxdan bir şey çıxmaz.
Yoxdur, janım rahatdır.
Yoxsul arpa tapar, saxlamağ a yer tapmaz.
Yoxsul, oduna da yoxsul, suya da yoxsul?
Yoxsul öz vilayətində qəribdir.
Yoxsulluq varlılıqdan yaxşıdır.
Yoxsulluq ilə qojalıq düşüb bir yerə.
Yoxsulluğ a düşməyən varlılığıın qədrini bilməz.
Yoxsulun dili gödək olar.
Yoxsulun evində dəmir tapılmaz, itinin adını gümüş qoyar.
Yoxsulun (yoxun) üzü qaradır.
Yuvanı erkək quş tikər.

Yuyuju deyər: – Mürdəşirəm, yuyuram, istər ölü jənnətə getsin, istər jəhənnəmə.

Yumru qaya, yumru daş, keçəl baş.

Yumurta gətirmir, qayğ anaq istəyir.

Yumurta toyuğun jəriməsidir.

Yumurtada tük bitməz.

Yumurtadan yun qırxır.

Yumurtana görə qaqqılda.

Yumurtanı halqadan keçirdir.

Yumurtlamadı, falını da yedi?

Yumurtası tərs düşüb.

Yumşaq döşək salan, axırda quru yerdə yatar.

Yun darayaram kələf olar, qız doğaram xələf olar.

Yunu var, unu yox.

Yurddan çıxsan da, eldən çıxma.

Yurdumun, millətimin ağı gününü görməyənин, başqa bir söz demirəm
– gözlərinə qan gəlsin.

Yusif bazarıdır, hər kəsin mətahı varsa, gətirsin.

Yuxarı baxıb qəm eyləyinjə, aşağı baxıb dəm eylə.

Yuxarı başda yer yoxdur, aşağı başda oturmur.

Yuxarı evə baxıb, aşağı evi yixma.

Yuxarı tüpürürəm – bığ, aşağı tüpürürəm – saqqal.

Yuxarıda allah, aşağıda sən.

Yuxu, yuxu gətirər.

Yuxu ölümün qardaşıdır.

Yuxuda balıq görən, yastiğının altını yoxlar.

Yuxuda gözəl görmək yaxşıdır, oyanmaq olmasayı.

Yuxuya etibar yoxdur.

Yuxusu ağır adamdır.

Yuxusunda da görsə xeyrə jalamaz.

Yüz biliyin olsa da, bir bilənlə danış.

Yüz birə qosulmaz, bir yüzə qosular.

Yüz «vur» deyəndən bir vuran yaxşıdır.

Yüz qayğı bir borju ödəməz.

Yüz eşitməkdən bir görmək yaxşıdır.

Yüz iynə yiğ san, bir çuvalduz olmaz.

Yüz il gərək qanqal otlayasan ki, ağızin dəvə ağızına oxşasın.

Yüz il sel gəlsə ovma, bir gün dərd gəlsə – ovar.
Yüz ilin ibadətindən bir günün səxavəti.
Yüz mamaça yiğılsa, gün doğana düşər.
Yüz namərd bir mərdə qurban olsun!
Yüz namərd bir mərdi əvəz etməz.
Yüz namərdin çörəyin doğrasan, kasa dolmaz.
Yüz olsun, düz olsun.
Yüz ölç, bir biç.
Yüz soraqdan birinə hay vermir.
Yüz xəlbirləninib bir əldən çıxajaq.
Yüyürən – büdrər.
Yüyürən yixılmağına baxmaz.

Zalıma rəhm etmək, məzluma zülm etməkdir.
Zalımın zülmü yadında qalmaz.
Zalımın ömrü az olar.
Zaman axıb gedir, amma hər işini qurtarıb getmir.
Zaman bir nəhrdir axar, durmaz.
Zaman zamana uymaz.
Zaman ilə hesablaşmaq gərək.
Zaman keçər, söz qalar.
Zaman pul deyil, onu qaytarmaq olmaz.
Zaman səbirlidir.
Zahid buraxıb məscidi meyxanəyə gəlməz.
Bayquş yaranandan bəri viranə üçündür.
Zatı qırıqdır.
Zatına da, südünə də bələdəm.
Zahid məni aldatma, cəhənnəmdə od olmaz, onlar ki, yanırlar, odu
burdan aparırlar.
Zahidin bir barmağın kəssən, dönər haqqdan qaçar!.
, Zahirdən batınə yol var.
Zahiri gözəllik müvəqqətidir.
Zahiri gözəl, batını-çırkin.

Zəlzələni görən yanğına razı olar.
Zəmanə adamı deyil.
Zəmanə adamı öyrədir.
Zəmanə dəyişdikcə adamlar da dəyişir.
Zəmanə ilə hesablaşmaq gərəkdir.
Zəmanəyə uymaq gərək.
Zənburun dəvəsidir.
Zəngbar talanı deyil ki?! Zər qədrini zərgər bilər.
Zər ilə olan, zor ilə olmaz.
Zərd bəzərəkdən (kətan toxumundan) yağ çıxardar.
Zərər zəhərdən acı olar.
Zərər oddan yamandır.
Zərərdən qorxan dükan açmaq.
Zərərdən qorxan xeyr görməz.
Zərərin bir başı var.
Zərərin yarısından qayıtmaq da xeyirdir.
Zəri də var, zoru da.
Zərgər dükanının tozu da qızıl olar.
Zərlə gözəllik almaq olmaz.
Zərrə qədər iman, dünya qədər günah.
Zərurət insana hər şeyi öyrədər.
Zərrəcə eşqi olanın dəryaca tabı gərək.
Zəhər zəhəri öldürər.
Zəxirəsin (ərzağın) fikr eyləyən peşiman olmaz.
Zəhər gələndə acı qaçar.
Zəhmət yemək istəmir, amma özü yedirdir.
Zəhmət olan yerdə qeybət olmaz.
Zəhmət-torpaqda, nemət-süfrədə.
Zəhmət çəkən bal yeyər.
Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.
Zəhməti məşşətə çəkər, ləzzəti damad aparar.
Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
Zəhmətsiz iş olmaz.
Ziyan ağ udan acıdır.
Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.
Zindan olub altda qalmaqdansa, çəkic ol, üstdə ol.
Zindana səbr eyləyən, axır taxta çıxar.

Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür.
Zirək quş dimdiyindən tələyə düşər.
Zirəklik comərdlik gətirər.
Zirəm sənə su verrəm, bu gün verrəm, sabah verrəm, özüm billəm.
Zirəni Kirmana aparır.
Zopa doğrusunu dedirdər.
Zor qapıdan girəndə, dad bacadan çıxar.
Zor ilə köpək sürüyə getməz.
Zor ilə gözəllik olmaz.
Zor gələndə qanun qaçar.
Zor oyunu pozur.
Zora dağlar dayanmaz.
Zora xanların da borcu var.
Zorlu-zorlu, çaxmaqdı, qozdu, əvvəldən eşqi vardı indi vurdu soyudu.
Zorən təbib olmaz.
Zorla gedən köpək qoyuna fayda verməz.
Zehnim kor olub.
Zurna görür-zurnaya yapışır, dəf görür-dəfə.
Zurnada pişro olmaz, bəxtinə nə çıxsa çal.
Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər.
Zurnanın səsi uzaqdan xoş gələr.
Zurnaçı dəfli olar.
Zurnaçı zorunu püfünə verər.
Zurnaçı oğlu zurnaçı olar.
Zurnaçının göz nəyinə gərək? Zülm ərşə dayanıb! Zülm yerdə qalmaz.
Zülm ilə abad olan, bir gün gələr bərbad olar.
Zülm ilə bərbad olan, ədl ilə abad olar.
Zülmət daşıdır: götürən də peşmandır, götürməyən də.
Zülmün axırı olmaz.
Zinqirovlu dəvə itmək.
Zinqirovu pişiyin boynuna kim asacaq?